

**MÜRVƏT QƏDİMOĞLU HƏKƏRİ**



**ŞEİRİMİZİN ŞAMIL  
ZİRVƏSİ**

*Mürvət Qədimoglu Həkəri*

**ŞEİRİMİZİN ŞAMİL  
ZİRVƏSİ**

**«Elm və təhsil»  
Bakı-2015**

*Redaktoru və ön sözün müəllifi:*

*İlham Məmmədli*

*Filologiya üzrə fəlsəfə doktoru*

*Mürvət Qədimoglu Həkəri*

**ŞEİRİMİZİN ŞAMIL ZİRVƏSİ**

Bakı, «Elm və təhsil», 2015, 232 səh.

Bu kitab tanınmış şair və tədqiqatçı alim Şamil Dəlidağın Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər, sənət möcüzələri haqqındadır. Əsəri oxuduqdan sonra Şamil Dəlidağın Azərbaycan ədəbiyyatındaki yeri, şeir-sənət zirvəsində necə bərqərar olduğu və onun sənətinin mocüzələri oxuculara bir daha aydın olacaq.

**ISBN 978-9952-8024-2-9**

© «Elm və təhsil», 2015

## SÖZÜN BÖYÜK CƏFAKEŞİ

İnsan anadan doğulanda uca Tanrı ona bir tale və ömür yolu yazır. Bu yolun daş-kəsəyini təmizləyib onu el yoluna çevirmək isə böyük insanların qismətinə düşür. Çünkü hər insanın getdiyi yolu el yolu adlandırmaq da mümkün süzdür. Özündən sonra izi qalıb yeri görünən, xeyirxah əməlləri xatırələrdə yaşayan, sözü-söhbəti dillərdən düşməyən insanlar əbədi həyat qazanmışlardır.

Bu da bir Sirri-Xudadır ki, böyük sənət və söz adamları dünyaya gələn gündən tale ilə cəngi-cidada olurlar. Öz həyat yolunu dişi, dırnağıyla açanlar isə əsil qəhrəmanlardır. Şamil Əsgər Dəlidəğ kimi.

Şamil Əsgər Dəlidəğ Kəlbəcərdə doğulsa da (1929-2005), qismətinə düşən bir parça ömrü tükənməz enerjisi, sarsılmaz əzmi ilə elə yaşadı ki, nəinki Kəlbəcərdə, eləcə də Azərbaycanda, ölkəmizin hüdudlarından uzaqlarda da böyük şair, tanınmış alim, istedadlı tərcüməçi və alovlu vətənpərvər kimi tanındı.

Şamil müəllim yalnız söz adamı, elm cəfakesi kimi doğulmamışdı. O, həm də fitrətən qurub-yaratmaq fanatı idi. Bəlkə də o, bir memar, arxitektor olsayıdı daha böyük sənət abidələrinə imza atardı. Bu sözləri heç də gəlişi gözəl söz xatırınə işlətmədim. Çünkü Şamil Əsgər Dəlidəğin Kəlbəcərdə yaratdığı məşhur Tarix-Diyarşunaslıq Muzeyi yalnız eksponatlarının zənginliyi və dəyəri ilə deyil, binasının unikal ar-

xitekturası ilə də ölkə ictimaiyyətini heyrətdə qoymuşdu. Təkcə binanın çöl divarlarının özü ayrıca bir sənət əsəri, təbii muzey idi. Daşların dilini bilən, onlara nəfəs verməyi bacaran Şamil müəllim muzeyin çöl divarlarına həkk etdirdiyi 400-ə yaxın rəngi və çaları olan daşlarla dağların əzəmətini, sənətin qüdrətini elə canlı şəkildə əks etdirə bilmışdı ki, muzey sanki təbiətin qoynunda al-əlvan bir xalıydı.

Xalqımızın tarixi keçmişini, milli mədəniyyətini, zəngin məişətini, həyat tərzini özündə əks etdirən muzey yalnız rayon əhalisini deyil, buraya yolu düşən hər bir kəsi valeh edir, onun dəyəri haqqında ölkənin ən tanınmış ziyalıları yüksək fikir söyləyərək, böyük qiymət verirdilər. Təsadüfi deyildir ki, böyük insan, görkəmli alim, vətənpərvər ziyalı mərhum Xudu Məmmədov o zaman muzeyin xatırə kitabında belə yazırıdı: "Mən indi inanıram ki, xalq yaradıcılığının saflığının qorunmasında Kəlbəcərin payı böyük olacaq... Sizə eşq olsun, sizə o gözəllik halal olsun!".

Muzeyin yaxınlığında yaradılmış şahmat məktəbi də Şamil Əsgər Dəlidəğin geniş fantaziyasının və bədii-estetik dünyagörüşünün daşlara köçürülmüş daha bir nümunəsi idi. Şahmat məktəbi muzeylə bütöv bir ansambl təşkil etməklə həm də rayonda şahmatın təbliği və yayılmasında ciddi bir stimul yaradaraq nadir bir tikili kimi şəhərə xüsusi gözəllik verirdi.

Sözün hər mənasında çoxşaxəli ədəbi-bədii yaradıcılığa malik bir insan olan Şamil Əsgər Dəlidəğ ixtisasca riyaziyyatçı olsa da, filologiya üzrə dis-

sertasiya müdafiə edərək filologiya elmləri namızədi alimlik dərəcəsi almışdı. İstedadlı şair, tanınmış alim Şamil Əsgər Dəlidəğ respublikada həm də yorulmaz maarif təşkilatçısı kimi yaxşı tanındı.

**Haşıyə.** Ötən əsrin 60-70-ci illərində ucqar dağ rayonu olan Kəlbəcərdə maarif sahəsində çox böyük işlər görüldü. O illərdə rayonun əksər kəndlərində normal orta məktəb binaları demək olar ki, barmaqla sayılacaq qədər az idi. Əsasən ibtidai təhsil verən məktəblərin də əksəriyyəti şəxsi evlərdə, normal bir şəraiti olmayan yardımçı binalarda yerləşirdi. Şamil müəllim rayon maarif şöbəsinə rəhbərlik etdiyi illərdə bu sahədə böyük dəyişikliklərə nail oldu. Az vaxt içərisində kəndlərdə yeni məktəb binaları tikildi. Çox keçmədi ki, ibtidai məktəblər səkkizillik və orta məktəblərə çevrildi. Məktəblərin yüksək ixtisaslı müəllimlərlə təmin olunmasında ciddi tədbirlər həyata keçirildi. Bu isə rayon təhsilində böyük yüksəlişə səbəb oldu. Kəlbəcərdən ölkənin müxtəlif ali məktəblərində təhsil alan gənclərin sayı sürətlə artmağa başladı.

Mən də o illərdə məktəbli olduğumdan yaxşı xatırlayıram ki, Şamil müəllim şagirdlərin təhsilə həvəsini artıraraq onlarda mənəvi stimul yaratmaq üçün olduqca maraqlı üsullardan istifadə edirdi. Hər təhsil ilinin axırında əlaçı oxuyan uşaqların valideynlərinə təşəkkür məktubları, şagirdlərə isə maraqlı kitab hədiyyələri göndərirdi. Valideyn üçün bundan qiymətli töhfə, şagird üçünsə bundan gözəl diqqət ola bilməzdi (Bu sətirlərin müəllifi də o cür hədiyyələrdən almışdı və bunu həyatında ən dəyərli mükafatlardan biri hesab edirdi. İ.M).

Təəssüflər olsun ki, Kəlbəcər təhsilində ciddi islahatlar həyata keçirən Şamil müəllimin xeyirxah işlərini gözü götürməyən bədxahlar da tapılırdı. Məhz bu cür çirkin niyyətlilərin hiyləsi ilə bir gün o, qurama ittihamlarla həbsə atıldı və bir neçə il canından artıq sevdiyi Kəlbəcərdən, onun ictimai həyatından, təhsilindən, ədəbi mühitindən uzaq düşdü. Sonradan doğma yurda dönen gündən itirilmiş illərin də yerini doldurmaq üçün daha böyük iradə və əzmlə işə girişərək məşhur Kəlbəcər muzeyini və muzeyin özü qədər nadir tikili olan rayon şahmat məktəbini ərsəyə gətirərək yurddaşlarının xidmətinə verdi.

Şamil Dəlidəğ əlinə qələm aldığı ilk gündən doğma Kəlbəcərin, onun uca dağlarının, zümrüd bulaqlarının təkrarsız gözəlliklərini ustاد bir rəssam kimi sözün, poeziyanın yaddaşına köçürür, həmvətənlərini bu ülvi gözəlliyyin ziyarətinə səsləyirdi. Dağların özü kimi onun övladlarının da necə genişürəkli, qonaqpərvər olduğunu isə öz şəxsi nümunəsi ilə hər zaman sübut edirdi:

*Bu dağlar fəxridir Azərbaycanın,  
Şamil qurban verər yolunda canın.  
Gəlsən qonaqsevər elin, obanın,  
Geniş qəlbi, gülər üzü qarşilar.*

Bir məqamı xüsusilə qeyd etmək istərdim ki, ötən əsrin 70-80 - ci illərində Kəlbəcər ədəbi mühitinin inkişafında və təbliğində də Şamil Əsgər Dəlidəğin danılmaz xidmətləri olmuşdur. O zamanlar onun

Aşiq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evinin nəzdində yaratdığı “Dəlidağın nəğmələri” ədəbi birliyi ayda bir dəfə rayonun poeziya həvəskarlarını bir araya gətirirdi. Məclisdə yerli şairlər yeni yazdıqları şeirlərini oxuyur, məclis tərəfindən bəyənilən şeirlər rayon “Yenilik” qəzetində bir səhifədə dərc olunurdu. Bu addım yerli yazarlara bir tribuna yaradıb təbliğ olunmaları ilə yanaşı, onlara mənəvi stimul da verirdi.

Beləcə, Şamil Əsgər Dəlidağ xoşbəxt kəlbəcərli günlərinin şövqü ilə qurub-ucaltdığı, yazış-yaratdığı qayğısız bir zaman kəsiyində taledən ən ağır zərbəsini aldı. İnsanlığın üz qarası olan erməni-rus faşistlərinin işgalçi siyasəti nəticəsində cənnət Kəlbəcərindən və orada yaratdığı möcüzə dünyasından birdəfəlik perik düşdü. Kəlbəcər ədəbi mühitində, ümumən ədəbiyyatımızda xüsusi yeri olan Şamil Əsgər Dəlidağ da digər qələm və sənət dostları kimi Kəlbəcər itkisi ilə barışa bilmədi, bu ağrıyla ürəyi yara bağladı. Həyatı boyu Kəlbəcərin təkrarsız təbiətini, ülvı gözəlliyini vəsf edən Şamil Əsgər Dəlidağ, Kəlbəcər itkisindən sonra həsrətdən qovrularaq öz ağrılарını dilə gətirdi:

*Ağrıma ürəyim, ağrıma yenə,  
Gözümdə Kəlbəcər həsrətim qalıb.  
Dağa getməliyəm səninlə hələ,  
Borcluyam, Vətənə xidmətim qalıb.*

Bütün həyatı boyu Vətənə sadıq bir övlad kimi qulluq göstərən şair qürbətdə də öz ağrılardan çox

Vətənə bundan sonra göstərə bilməyəcəyi xidmətlərin xiffətindən göynəyirdi.

Hələ sağlığında ədəbiyyatşunaslar və qələm adamları tərəfindən Şamil Əsgər Dəlidəğin ədəbi-bədii yaradıcılığı və ümumən şəxsiyyəti haqqında çoxsaylı məqalələr yazılmış, Azərbaycan ictimaiyyəti bu dəyərli insanın çoxşaxəli yaradıcılığı və ictimai fəaliyyəti haqqında qədərincə bilgiləndirilmişdir. Lakin ədibin elmi-bədii irsinə fundamental şəkildə güzgü tutan əsərlər hələ ki, yazılmamışdır.

Mürvət Qədimoglu Həkərinin min bir zəhmət və böyük sevgi hesabına ərsəyə gətirdiyi «Şeirimizin Şamil zirvəsi» kitabı Şamil Əsgər Dəlidəğin zəngin şəxsiyyətinin və çoxşaxəli elmi-bədii yaradıcılığının açılmasında ilk addımdır.

Müəllifin haqlı olaraq yazdığı kimi Şamil Əsgər Dəlidəğ özünəməxsus üslubu, orijinal deyim tərzi, bənzərsiz təsvirləri ilə ədəbiyyatımızda xüsusi mövqeyə malikdir. Onun şeirləri Kəlbəcər dağlarından çağlayan zümrüd bulaqlar kimi saf, axıcı, bədii təsvir vasitələri, bənzətmələri isə orijinal və özünəməxsusdur.

*Gözəl, hüsnündəki o gözəlliya,  
Baxsa gül-çiçək də xəcalat çəkər.  
Bəs, onda de görüüm, bu yaziq canım,  
Mən sənə baxanda nə halat çəkər.*

Bu bir bənd şeir parçası şairin necə zəngin bir dilə, lirik, bədii-estetik duyguya, coşqun ilhamaya malik

olduğunu aydın gösterir. Onun şeirlərində bədii məcazın geniş imkanlarından çox böyük ustalıqla istifadə olunub, poetik fikir olduqca dolğun şəkildə məzmunla çulgalaşır.

Şamil Əsgər Dəlidəğin poeziyası Kəlbəcərin dağları kimi əzəmətli, sözlərinin ləngəri Tərtər kimi coşqun, deyimlərinin kəsəri yalçın qayalar kimi sərtdir.

*Yixilanda palid kimi dəy yerə,  
Dizlərini büka-bükə yixılma.  
Elə dəy ki, "ox-vay" desin dağ, dərə  
Ürəyini sökə-sökə yixılma.*

Şamil Dəlidəğ həm də yorulmaz poeziya araşdırıcısı idi. İyirmidən artıq kitabın müəllifi olan şairin iki cilddə nəşr olunmuş "Azərbaycan dilinin cinas lügəti" kitabı ayrıca ciddi bir tədqiqat mövzusu ola biləcək qiymətli elmi-bədii topludur. Mübaliğəsiz demək lazımdır ki, bir elmi-tədqiqat institutunun görə biləcəyi işi təkbaşına yerinə yetirən Şamil Dəlidəğ bu xidməti ilə Azərbaycan şeirinə, eləcə də Azərbaycan dilçiliyinə böyük xidmət göstərmişdir. Belə ki, Azərbaycan şeirində bu günə qədər 7-8-dən artıq mənası olan cinaslara rast gəlinməmişdir. Lakin Şamil Dəlidəğin yaratdığı cinasların nə az, nə çox yüz məna daşıyanı da var:

*Gir dərin dəryaya üz yara sari,  
Elə dur dayansın üz yara sari.*

*Ağlı dərin deyil, paxilliq eylər  
Baxmasın qoy dayaz üz yara sarı.*

Bu şeirdə işlədilən “üz yara sarı” cinasını Şamil Dəlidağ təkrarçılığa varmadan növbəti bəndlərdə düz yüz mənada işlədir. Hər dəfə də əvvəlki mənalar qətiyyən təkrarlanmadan, yeni məzmunda. Bunun özü də bir möcüzədir. Bəlkə də ilk baxışdan çoxlarına inandırıcı görünməyən bir möcüzə. Daha böyük bir möcüzəni isə Şamil Dəlidağ “Çək qazana düz” cinası ilə yaratdır. O, kitabda bu cinasın düz 505 mənasını verir.

Xalq şairi Nəbi Xəzri Şamil Dəlidağın törəmə yaradıcılığına diqqət çəkərək yazdı: “Törəmə” terminini ədəbiyyata ilk dəfə Şamil Dəlidağ gətirmiştir. Onun 1990-cı ildə nəşr olunan “Həyatın astarı, həyatın üzü” kitabında “törəmə” şeirlər vardır...

### **Dodaqdəyməz, əvvəl-axır, törəmə dörtlük:**

*Riyakar həyatda əslini danar,  
Rəzilliyiancaq igidlik anar.  
Razi qalar çətin, desən aldı nar,  
Rədd et, tanıyanda nə qeyrət, nə ar.*

Bu dörtlükdə 9 hərf – b, f, m, p, v, o, ö, u, ü olmadığına görə əsl dodaqdəyməzdir. Bütün misraların əvvəli və axırı “r” hərfindən ibarət olduğuna görə əvvəl-axırdır. Bəs, bu dörtlük nəyə görə “törəmə” adlandırılmışdır? Dörtlüyün qafiyələrinə diqqət yetirin. “Danar” kəlməsindən hər dəfə ilk hərfi pozduqda

"anar", "nar", "ar" qafiyələr törəmədir. Buna görə də müəllif belə şeirləri həm də törəmə adlandırmışdır.

Şamil Əsgər Dəlidəğ yalnız cinas sahəsində böyük bir istedad sahibi olaraq qalmayıb, o, həm də yaradıcı bir söz adamı olaraq yeni şeir növləri və formaları da yaradıb. Mürvət Qədimoğlu Həkəri məhz Şamil Əsgər Dəlidəğ şəxsiyyətini və ədəbi yaradıcılığını fanatikcəsinə sevən bir insan kimi onun elmi-ədəbi irsini məhz bu müstəvidən, həm də bu zəngin irsin bütün çalarlarını oxucunun gözləri önünde sərgiləməklə araşdırıb. Şairin həyatının və yaradıcılığının elə bir məqamı yoxdur ki, Mürvət Qədimoğlu Həkəri bu kitabda o məsələlərə güzgü tutmasın. Mən kitabla tanış olandan sonra əmin oldum ki, Şamil Əsgər Dəlidəğ yaradıcılığını Mürvət Qədimoğlu qədər öyrənən və sevən ikinci bir adam tapmaq çətindir. Məhz müəllifin yorulmaz axtarışlarının nəticəsidir ki, kitabla tanış olan oxucu orta bir insan ömrü yaşamış Şamil Əsgər Dəlidəğin bu illər ərzində gördüyü titanik işlərə heyrat kəsilməyə bilmir.

Kitabda şairin bir beytlik kiçik şeirlərindən tutmuş müxtəlif janrlarda və formalarda qələmə aldığı şeirlərinə, daha iri həcmli əsərləri olan poemalarına, eləcə də bədii tərcümələrinə geniş yer verilmiş, onların ədəbi-bədii məziyyətləri haqqında maraqlı yanaşmalar ortaya qoyulmuşdur.

Bir daha xatırladım ki, kitab Şamil Əsgər Dəlidəğ şəxsiyyətinə və sənətinə böyük sevgi bəsləyən bir qələm adamının böyük zəhməti hesabına ərsəyə gəlmişdir. İnanıram ki, Mürvət Qədimoğlu Həkəri

bu kitabı Şamil Əsgər Dəlidağ şəxsiyyətinin və poeziyasının vurğunları tərəfindən böyük sevgi və maraqla qarşılanacaq.

İlham Məmmədli  
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun  
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

dük  
keç  
yen  
Həy  
mö  
səb  
liyi  
keç  
ilah

etm  
bax  
ada  
çoxl  
ürəy  
köç  
ədəl  
lins  
zəsi  
yazı  
inki

## GİRİŞ

...Həyat dəyirmandı, biz onun dəni,  
Geriyə qaytarmır gəlib gedəni.

Şamil Əsgər Dəlidag

Dünya bərqərar olandan bəri insan övladı gör-düklərini həmişə ağılin, düşüncənin süzgəcindən keçirərək mənalandırmaga, sözün qüdrəti ilə ona yeni don, yeni forma və məzmun verməyə çalışır. Həyatdakı bütün mövcud olanları dərk etmək, bu mövcudluğun haradan başlayıb harada qurtardığını, səbəblə nəticənin vəhdətində ortaya çıxanların necəliyini anlamaqda şüurun, təfəkkürün süzgəcindən keçənləri mənalandırıb dilə gətirməkdə insan həmişə ilahi sözün gücündən bəhrələnmişdir.

İnsan ətrafdaklarını görmək, düyməq, dərk etmək və gördükərini mənalandırıb ifadə etmək baxımından başqa canlılardan fərqlənir. Söz-sənət adamları, xüsusilə şairlər ilahi vergili olduqlarından çoxlarının görmədiyini görür, duyur və toplumun ürəyindən xəbər verəcək formada sözün yaddasına köçürürlər. Beləliklə də söz sənəti, böyük mənada ədəbiyyatı yaranır. Görkəmli rus tənqidçisi V.Q.Bellinski haqlı olaraq yazırıdı: «Ədəbiyyat-xalqın hafizəsində şifahi şəkildə yaşayan əsərlər deyil, kitablarda yazılı şəkildə mövcud olan və ardıcıl bir surətdə inkişaf edən, bir-birindən asılı və əlaqədar olan

əsərlərin məcmusudur. Söz sənəti torpağın altında olan bir xəzinədir ki, onu çoxları tanımır, ədəbiyyat isə ümumin malıdır. Ədəbiyyatın əsərləri – canlı, hamiya məlum olan və hər kəsə çata bilən, müəyyən adları olan surətlərdir» (B.Q Belinski, «Məqalələri» Bakı, 1961, səh.16).

Ədəbiyyat xalqın yaddaşı, mənəvi dünyası olaraq xalqın ruhunu və həyatını da güzgündə olduqu kimi əks edir. Hər bir xalqın ədəbiyyatı da hansısa kənar bir təsir, yaxud da təkanla deyil, yalnız o xalqın bədii dünyagörüşü ilə formalasır.

Söz qədər fikri, düşüncəni konkret ifadə edən qüdrətli bir silah tapmaq çətindir. Yaradıcı adamların, xüsusilə də şairlərin yeganə silahı sayılan söz əsrlər boyu cilalana-cılalana yeni ifadə, deyim tərzləri ilə zənginləşmiş, mükəmməlləşmişdir.

Qeyd etdiyimiz kimi sözü, fikri yeni biçimdə, yeni libasda və daha cazibədar göstərmək söz sahibindən, şair və yazılıcılardan böyük istedad tələb edir. Əsil poeziya, əsil sənət milyonların estetik duyğularına sığal çəkib onların mənəvi acliğini ram etdiyindən nəsildən-nəsilə, əsrdən-əsrə adlayaraq ölməzlik qazanır. Bu cür sənət əsərləri, poeziya numunələri əbədi yaşamaqla bərabər onu yaradarı da yaşadaraq ölməz edir.

Obrazlı söz, ifadəli deyim tərzi qüdrətli ideya silahı kimi tarixin bütün dövrlərində insanları əməyə, qəhrəmanlığa, vətəni, xalqı, ata yurdunu sevməyə, ən ağır zamanlarda insanın ən güclü dayağı kimi karına gələrək onu sevməyə, yaşamağa ruhlandırmışdır.

«Yaradıcılıq qabiliyyəti təbiətin böyük nemətidir; yaradıcılıq məsələsi yaradan sənətkar qəlbinin sirridir; yaradıcılıq dəqiqəsi böyük və müqəddəs bir dəqiqədir. Yaradıcılıq məqsəd, məqsədsizlik, şüurlu olan bir şüursuzluq, asılı olan bir azadlıqdır - yaradıcılığın qanunları da, bax bunlardır. Bu qanunlar yaradıcılığın öz içərisindən çıxarıldıqda onları daha aydın anlamaq olar» (Belinski, «Seçilmiş əsərləri», Bakı, 1948, səh.72).

Belinskinin təbirincə desək, şair nə qədər böyük olarsa, doğulduğu cəmiyyətə bir o qədər çox məxsus olur, onun istedadının inkişaf istiqaməti və hətta xarakteri cəmiyyətin tarixi inkişafı ilə daha sıx bağlanır.

Tarix boyu dünyanın əsil söz-sənət adamları, fikir nəhəngləri ilahi sözün hansı gücə, hansı qüvvəyə malik olduğunu da lazımlıca dəyərləndirmişlər. Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi az sözlə böyük fikir, dolğun ifadə işlətməyə ciddi diqqət çəkmişdir:

Sözün də su kimi lətfəti var,  
Hər sözü az demək daha xoş olar.  
Bir inci saflığı varsa da suda,  
Artıq içiləndə dərd verir su da.

Məhəmməd Peyğəmbərin gözəl bir kəlamı var: «O adamlarla dostluq edin ki, onlara baxanda ulu Tanrı sizin yadınıza düşsün...». Tanrıya yaxın olan söz adamları, şairlər elə sözün gücüylə ölməzlik

qazanırlar. Böyük rus tənqidçisi Belinskinin şairlərlə bağlı düşüncələri də olduqca maraqlıdır: «Şair haqqında mühakimə yürüdün, lakin heç bir nəzəriyyəyə arxalanmayın-onda sizin tənqidiniz şəxsi zövqünüzün, şəxsiyyətinizin ifadəsi kimi səslənəcəkdir... Şair haqqında hansısa bir məziyyətə arxalanıb mühakimə yürüdün, o halda siz ola bilər ki, özlüyündə çox yaxşı olan öz nəzəriyyənizi çox yaxşı açıb göstərə biləcəksiniz, lakin təhlil etdiyiniz şairin həqiqi simasını öz təbii işığında göstərə bilməlisiniz ...» (B.Belinski, «Seçilmiş məqalələri», «Gənclik», Bakı, 1979, səh. 137).

## I FƏSİL

### 1. ŞAMİL ƏSGƏR DƏLİDAĞ KƏLBƏCƏR ƏDƏBİ MÜHİTİNİN APARICI BIR NÜMAYƏNDƏSİ KİMİ

Əsil poeziya düşüncənin, estetik duyumun sözlə ifadəsi, danışiq nitqi ilə musiqi arasında orta mövqedə dayanan, qiyməti heç bir şeylə ölçülməyəsək Allah vergisidi. Kamil şeir insan ruhunun sözlə ifadə olunmayacaq gərgin emosiyasından, həyəcanından doğulur.

Filologiya elmlər doktoru, professor Şirindil Alişanlı sözün bədii tutumu, estetik çalarları haqqında fikrini belə çatdırır: «Zamanın ruhundan doğan ictimai-siyasi, mənəvi-əxlaqi fikirlər yüksək şeiriyyətin qaynağı poeziyada bədiiliyin əsas meyarı kimi ədəbi-tarixi təcrübənin sınığından çıxmışdır. Özlüyündə aktual, ictimai-siyasi, mənəvi-psixoloji mündəricəli müasir fikir estetik təzahür yeniliyi, orjinallığı və bədii təravəti ilə reallaşır. Eyni zamanda gerçekliyin obrazlı inikası poetik təfəkkürün fərdi keyfiyyətləri ilə bağlı bədii çalar müxtəlifliyi qazanmış olur» (Şirindil Alişanlı, «Sözün estetik yaddası», səh.204).

Söz sənətində, xüsusən poeziyada bədiilik sferasından kənardı ciddi ədəbiyyat yoxdur. Lakin hər daşa ləl deyilmədiyi kimi, hər növ bədiilik də obrazlılıq nümunəsi, sözün, fikrin obrazlı ifadəsi demək deyildir. Bədiilikdə reallığa, həyat həqiqətlərinə nə

qədər uyğunluq varsa, demək sənətkar yaradıcılığı bir o qədər dəyərli və güclüdür. Bədiilikdən insan nə qədər həzz alırsa, obrazlılıqdan da o qədər estetik zövq alır, tərbiyələnir, tərbiyələndirir.

XX əsr Azərbaycan ədəbiyyatı əsil sənət fədailəri, tanınmış söz sərrafları, incə ruhlu şairlərlərə çox zəngin olmuşdur. Bunların sırasında S.Vurğun, R.Rza, S.Rüstəm, M.Müşfiq, Ə.Kərim, Q.Qasimzadə, X.R.Ulutürk, O.Sərifvəlli, N.Xəzri, B.Vahabzadə, M.Araz, H.Arif, H.Kürdoğlu, S.Tahir və başqalarının xüsusi yeri və çəkisi vardır.

XX əsrin 50-ci illərindən ədəbiyyata gələn, illər ötdükcə öz sözü, öz səsi ilə başqalarından seçilən, sənətdə özünəməxsus yer tutan şairlərimizdən biri də mərhum sənətkarımız Şamil Əsgər Dəlidəğdir. Filologiya elmləri namizədi, respublikanın əməkdar mədəniyyət işçisi olan Şamil Dəlidəğ 30-dən çox şeir, tədqiqat, tərcümə, etnoqrafiyaya aid kitabın müəllifidir. O, eyni zamanda indiyə qədər Azərbaycan ədəbiyyatşunaslıq, dilçilik elmində rast gəlmədiyimiz nadir lüğət kitablarının yaradıcısı kimi də tarixləşmişdir.

Şamil Dəlidəğ yaradıcılığının erkən dövrlərindən həyatının sonunacan daim yeniliklər axtarışında olmuş, ədəbiyyatımızda bir çox yeni şəkilli şeir və poemaların müəllifi kimi də tanınmışdır.

Şamil Əsgər Dəlidəğin ədəbi, elmi və ictimai fəaliyyəti əsl vətəndaşlıq nümunəsi olan bir məktəbdirdir. O, bu torpağın coğrafiyasını, tarixini, daşını-qayasını, tarixi abidələrini, təbii sərvətlərini, adət-ənənələrini

dərindən bilən, tanıyan və tanıdan bir sənət, elm fədaisidir. Doğulub boyan - başa çatdığı Kəlbəcər torpağı ona əyilməz dağ vüqarı, qartal qüruru, təbii istedad, böyük həyat eşqi, yazıl-yaratmaq ruhu bəxş etmişdir.

Həyat və yaradıcılığının əsas hissəsi Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərdə keçən Şamil Əsgər Dəlidəğin bir gözəl şair, söz sərrafı kimi formalışmasında ustad aşıqlar, gözəl sənətkarlar, söz sərrafları diyarı kimi tanınan səfali Kəlbəcər mühitinin böyük rolü olmuşdur.

Xatırladaq ki, Azərbaycan ədəbiyyatının ayrılmaz bir parçası olan Kəlbəcər ədəbi mühiti öz zənginliyi, özünəməxsusluğu, yüksək sənətkarlığı baxımından həmişə seçilmiş, Azərbaycan ədəbiyyatı tarixində ayrıca bir qol kimi fərqlənmişdir. Əsasən ozan-aşıq, xalq şeiri, ağız ədəbiyyatı ruhunda köklənmiş Kəlbəcər ədəbi mihiti Azərbaycan ədəbiyyatına çox istedadlı simalar bəxş etmişdir. Onlardan bir çoxu bu gün də yaşayıb yaratmaqdadırlar.

Xatırladaq ki, kökü tarixin dərin qatlarından gələn Kəlbəcər ədəbi mühitinin əsasən XIX-XX əsr nümayəndələrinin adları, sənət nümunələri bizə gəlib çatmışdır. Daha çox Ağdabanlı Qurban və Aşıq Bəsti yaradıcılığı ilə bu günümüzə gəlib çatan Kəlbəcər ədəbi mihiti XX əsrədə daha geniş inkişaf yolu keçmiş, XX əsrin sonları, XXI əsrin əvvəllərində daha geniş vüsət almışdır.

Aşıq Bəsti, Ağdabanlı Qurbanla tanınan Kəlbəcər ədəbi mühiti Aşıq Şəmşirin simasında püxtəlşərək,

sonralar Şamil Dəlidağ, Əli Qurban Dastançı, Bəhmən Vətənoğlu, Dəmirçi Abbas, Məmməd Aslan, Ənvər Rza, Mehdíxan Kəlbəcərli, Sucaət, Mir Səyyaf Zamanlı, Adil Cəmil, Nəsib Nəbioğlu, Vəli Süleyman Çiçəkdağlı, Ələmdar Cabbarlı, Əkbər Odvətənli və bir çox başqalarının timsalında öz arenasını daha da genişləndirmiştir. Azərbaycan ədəbiyyatının ayrılmaz bir parçası olan Kəlbəcər ədəbi mühiti bu gün də çox istedadlı söz adamları yetirməkdədir.

Kəlbəcərin yerləşdiyi unikal coğrafi ərazi, tək-rarsız təbiəti bu torpaqda ərsəyə yetmiş qələm adamlarına böyük ilham, güclü ruh bəxş edərək, onları ədəbiyyat, poeziya vurğunlarına çevirmiştir. Əsrlər boyu Kəlbəcərdə yetişən aşiq və şairlərin yaradıcılığında başlıca yeri təbiət gözəlliklərinin tərənnümü, zamanın gedisətinə şairanə münasibət, insanın şəxsi ovqatının inikası, saf sevginin, təmiz məhəbbətin, vəfa və sədaqətin ülvi tərənnümü tutmuşdur.

Ötən əsrin axırlarında Azərbaycanın bir çox dilbər guşələrinin, o cümlədən Kəlbəcərin erməni faşizmi tərəfindən işgalı ədəbiyyatımızda, eləcə də Kəlbəcər ədəbi mühitində yeni ruhlu ədəbi nümunələrin - didərgin ədəbiyyatının yaranmasına səbəb oldu. Torpaqlarından didərgin düşmüş kəlbəcərli yazarlar yurd nisgili, torpaq həsrətiylə hər cür əzaba, məhrumiyyətlərə qatlaşaraq didərgin ədəbiyyatının ağrılı, nisgilli nümunələrini yaradaraq milli yaddaşımızı korşalmağa qoymadılar.

Qeyd etmək lazımdır ki, Kəlbəcər ədəbi mü-

hitində formalaşan, ədəbiyyatımızın 60-cılar nəslinə mənsub olan Şamil Əsgər Dəlidəğ ədəbiyyata gəlişi ilə özünəməxsus deyim, forma, obrazlı ifadə tərzi ilə seçilərək, sonralar Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən birinə çevrilmişdir. Hələ ilk şeirlərindən ədəbiyyata xalqın dilini, həyatını, düşüncəsini dərindən bilən bir söz adamının gəldiyi görünürdü.

Yixılanda palid kimi dəy yerə,  
Dizlərini bükə-bükə yixılma!  
Elə dəy ki, «ah-vay» desin dağ-dərə,  
Ürəyini sökə-sökə yixılma!

Ömür iki deyil edəsən səhvi,  
Əl çirkidir-güdmə qazancı, nəfi.  
Dünyanın malına satma şərəfi,  
Göz yaşını tökə-tökə yixılma!

Dağa bel bağlama-vulkan uçurar,  
Şamil, verməz ona aman, uçurar.  
Qalaya güvənmə-zaman uçurar,  
Arxanı ellərə söykə, yixılma!

Elə Şamil Dəlidəğ bütün şüurlu ömrünü də bu əqidəylə, bu amalla yaşadı, yazıb-yaratdı. Şeirlərindən gələn kişi səsi, kişi nəfəsiylə ədəbiyyatımızda, poeziyamızda silinməz iz qoyub getdi.

## 2. ŞAMİL DƏLİDAĞ POEZİYASI OBRAZLI DEYİMLƏR TOPLUSU KİMİ

Sənət növləri sırasında bədii ədəbiyyat, xüsusən də poeziya həm ilkinliyinə, həm də obrazlı deyim xüsusiyyətinə və poetik imkanlarının genişliyinə görə ön cərgədə durur. B.Belinski yazırırdı: «Real poeziyanın əsas xüsusiyyəti varlığa sadıq olmasıdır. O həyatı yenidən yaratmır, bəlkə öz xüsusiyyətlərinə müvafiq olaraq onu yenidən əks etdirərək yaradır və təqdim edir. O qabarılq bir şey kimi həyatın müxtəlif hadisələrini vahid bir nöqteyi nəzərdən əks etdirir və dolğun, canlı həyat tablosu yarada bilmək üçün daha çox yararlı olan hadisələri seçərək istifadə edir. Yaradılmış bədii əsərin böyüklüyü və dahiyanəliyi isə məhz bu həyat tablosunun əhatə etdiyi həyatın həcmi və sərhədləri ilə müəyyən edilmişdir» (B. Belinski, «Seçilmiş əsərləri», Bakı, 1948, səh 44).

Belinski ən yaxşı bədii əsəri o əsər hesab edirdi ki, orada hər şeydən əvvəl yaziçinin fikir və hislərinə uyğun gözəl bir ifadə üsulu, oxucunun estetik hissələrini oxşayan bir sənət gücü olsun. O, ədəbiyyatı ən geniş və ən qızğın bir ictimai mübarizə meydani kimi qəbul etmişdi. Onun müdafiə etdiyi bədii realizim: xəlqilik, demokratizm və həqiqi vətənpərvərlik məfhumlarını da əhatə edirdi. Xəlqilik məsələsinə Belinski böyük əhəmiyyət verirdi. O deyirdi ki, «hər bir böyük yazıçı, hər şeydən əvvəl ona görə böyükdür ki, onun sevinci və ya kədəri mənsub olduğu cəmiyyətlə və xalqla

bağlıdır. Yaziçı xalqın mənəvi varlığını əks etdirir» (B. Belinski, «Seçilmiş əsərləri», Bakı, 1948, səh 16-17).

Xalqa yaxın olmadan, xalq ruhunun əsl ifadəcisinə çevrilmədən, böyük yazıçılıqdan danışmaq artıqdır. Xalqa yaxınlıq onun keçmiş, bu günü, folkloru, əbəbiyyati ilə six bağlılıq şairdə, söz adamında söz, fikir bağlılığı, dolğun ifadə tərzi, obrazlı, ifadəli deyim tərzi folmalaşdırır. Obrazlılıq isə ədəbiyyatın ruha, qəlbə yaxın ifadəsi, deyim tərzidir.

Ədəbiyyatda xəlqilik kimi başlıca bir metodun varlığı həqiqi istedadın zəruri təzahürüdür. İki adam eyni bir problem üzərində birlikdə çalışma bilər, lakin bədii yaradıcılıq prosesində bu qətiyyən mümkün deyil. Çünkü bir məsələylə bağlı ilham eyni bir adama iki dəfə gələ bilmədiyi kimi, eyni bir ilhamın iki müxtəlif adama gəlməsi də az mümkün olan məsələdir. Buna görə də yaradıcılıq aləmi bu qədər tükənməz və nəhayətsizdir...

Belinski yazırkı ki, poeziya-bir körpənin məsum, saf təbəssümü, aydın, billur baxışları, şəqrar, cingiltili gülüşü, canlı sevincidir.

Bütün dünya, bütün rənglər, səslər, təbiət və həyatın bütün formaları poeziyanın predmeti ola bilər. Poeziyanın mahiyyəti bu hadisələrdəki mahiyyətdir ki, bu da hadisələri, onların varlığını canlandırır. Poeziya mücərrəd ideyalara və onların çılpaq tərənnümünə tab gətirə bilməz. Lakin poeziya ən mücərrəd ideyaları canlı, gözəl sürətlərə çevirir. Günəş şüaları büllür qranitdə əks olunduğu kimi, həyat həqiqəti, varlığın mahiyyəti də poeziyada özünün canlı ifadəsini tapır.

Obrazlılıq həm fəlsəfi-estetik, həm də üslubi-poetik kateqoriyadır. Söz sənətində obrazlılıq say-seçmə nitq vahidlərinin sərrast düzülüşündən yaranır. Estetikanın ən mühüm kateqoriyalarının incəsənətdə və ədəbiyyatda təzahür formaları sayılan bədiilik və obrazlılıqla, dildə poetikliyin nəzəri və əməli məsələləri ilə bağlı fikirlər tarix boyu dünya ədəbiyyatında bu və ya başqa formada öz təzahürünü tapmış, obrazlılığın varlığı zinətləndirmək, gözəlləşdirmək olduğu təsdiqlənmişdir. Obrazlılıq poeziyada dilin fəlsəfəsi kimi açılır, sözün imkanları formasında özünü təcəssüm etdikcə şeirdə, sənətdə nə qədər vacib olduğunu təsdiqləyir. Poetik obrazlılıq sənətkarı sənətkardan fərqləndirmək manerasına çevrilir, onun yaranışında şəxsi talant və fərdi üslub həllədici rol oynayır. Ona görə də poetik obrazlılığa zənginlik dərəcəsi baxımından bütün sənətkarların yaradıcılığını eyni arşınla ölçmək olmaz. Dahi Nizami Gəncəvi demişdir ki, obrazlı söz, saf poladdan tökülmüş ovxarlı qılınc kimi kəsərli olmalıdır.

Bu baxımdan Şamil Əsgər Dəlidəğ poeziyası ol-duqca rəngarəng, saf və təmiz, çoxşaxəli, müxtəlif mövzuları əhatə etdiyi qədər də obrazlı deyimlər, ifadələr, fikirlər toplusudur. Onun poeziyası orijinallığı, özünəməxsusluğu ilə hər addımıda seçilən, tanınan poeziyadır. Elə sənətin böyüklüyü, dün-yəviliyi də məhz bundadır.

Şamil Əsgər Dəlidəğ 1929-cu ildə Kəlbəcər rayonunun Ağcəkənd kəndində anadan olub. Kəlbəcərdə orta məktəbi, sonra isə indiki Pedaqoji Universiteti

bitirən Şamil Dəlidağ Kəlbəcər işgal olunana qədər doğma rayonda yaşayıb, yaradıb. Tanınmış şair, tərcüməçi, tədqiqatçı, folklorşünas, filologiya elmlər namizədi, Azərbaycan Yaziçilər Birliyinin üzvü, respublikanın əməkdar mədəniyyət işçisi olan ədibin ədəbi-bədii yaradıcılığı çoxşaxəli və zəngindir.

Şamil Dəlidağ ömrü boyu yeniliklər axtarışında olmuş, bir çox yeni şəkilli və formalı şeirlər və poemalar yazıb ortaya qoymuşdur. Onu da qeyd edək ki, bu böyük insanın həyat yolu heç də hamar olmamışdır. Şair «Dəlidağa salam» poemasında özünün məşəqqətli uşaqlıq həyatını belə təsvir etmişdir:

Tək bacalı qara damda olardıq,  
Ortasında od-ocağı qalardıq,  
Dörd-beş nəfər bir yorğana dolardıq,  
Təpikləşib, yorulmuşuq, yatmışıq,  
Belə-belə boy-a-başa çatmışıq...

Quru qabıq çıraqımız olardı,  
Hisi-tozu evimizə dolardı,  
Çox yandırsam, nənəm incik qalardı,  
Söyləyərdi: - Oğlum, durub sən də yat,  
Qoy qonağa qalsın bir az ehtiyat.

Başdan-başa poetik deyimlər, obrazlı ifadələrlə zəngin olan bu poemada şairin ağrılı-acılı uşaqlıq həyatı olduqca inandırıcı şəkildə, bədii lövhələrlə təsvir olunmuşdur. O, hələ uşaq yaşlarından məktəbdə

odun yaran, kolxozda çoban işləsə də sonralar üç ali məktəbi fərqlənmə diplomları ilə bitirmiş, riyaziyyatçı olduğu halda filologiya üzrə dissertasiya müdafiə edərək alim adı almışdır.

Həyatı kimi Şamil Dəlidəğin yaradıcılığı da çox zəngin və diqqətçəkəndir. Nadir yaradıcılıq, fitri istedad, ağıllı düşüncə və ağır zəhmətin birgə məhsulu olan Şamil Dəlidəğ poeziyası obrazlı deyimlər, mənali, düşündürücü fikirlər toplusudur. Ötən əsrin 60-70-ci illərində Azərbaycan ədəbiyyatında müşahidə olunan təkrarçılıqdan uzaq, yeni söz demək istəyi, həyata ideologiyadan fərqli baxış cəhdii Şamil Əsgər Dəlidəğ yaradıcılığında özünü parlaq şəkildə göstərir. M.Qorkinin təbirincə desək, xalqının görən gözü, eşidən qulağı, döyünen ürəyi, düşünən beyni olan sənətkarlar, söz-sənət adamları hər deyimində, hər ifadəsində sözü, deyimi elə ələk-xəlbir eləməlidir ki, həmin söz, deyim nə görən gözü, nə eşidən qulağı, nə döyünen ürəyi, nə də düşünən beyni yorsun. Bezdirib perikdirməsin. Bu, şairdən böyük sənətkarlıq, ustalıq tələb edir.

Şair-hiss və ehtirasların nəzmə çəkəni, ruhun əsas qan damarı, dünyəvi həyatın tərcumanıdır. O, hələ uşaqkən başqalarından daha çox özünün təbiətlə olan yaxınlığını, birliyini dərk edir. İlk gənclik yaşlarından şair artıq lal, dilsiz varlığın gizli, dərin mənasını aydın bir dillə əks etdirir. Bəs şair təbiətinin xüsusiyyəti nədir, o, başqalarından nə ilə seçilir?

Şair-başqalarına görə daha dərin hiss etmək qabiliyyətinə malik olan, həm dərindən kədərlənməyi,

həm də şadlanmağı bacaran bir təbiətə sahibdir. Yerin, göyün, təbiət və bəşər ruhunun sırlarını hər kəsdən əvvəl görə bilmək yalnız əsl şairə məxsusdur. Şair onun şüurundan asılı olmayaraq yaşayan real hadisələrə yenidən qayıdır, onları bütün varlığıyla yaşayır, öz geniş qəlbində bəsləyir, əzizləyir, oxşayır. Belinskinin fikirləri burada daha çox yerinə düşür: «Şair təbiəti şadəcə təbliğ etmir, bəlkə onunla rəqabətə girir. Şair nə qədər yüksəkdirsə, bir o qədərdə içərisində doğulduğu cəmiyyətlə yaxındır. Onun inkişafı, yaradıcılıq istiqaməti, hətta istedadının səciyyəsi belə, cəmiyyətin tarixi inkişafı ilə sıxı sürətdə bağlıdır».

Poetik fikir, obrazlı ifadə, məzmunlu deyim hansı iqlimdə və torpaqda yaranmasından asılı olmayaraq insan mənəviyyatını zənginləşdirdiyi üçün gözəldir. Torpağa, vətənə, yurda məhəbbət əsil söz adamının yaradıcılığında əsas xətt təşkil etsə də, lakin hər bir sənətkarda ifadə tərzi, faktə yanaşma manerası baxımdan hər bir sənətkarda fərqlidir. Çünkü hər bir sənətkarın özünəməxsus deyim tərzi, poetik mənzərə yaratmaq usulu, sözü müəyyən qəlibə, formaya salmaq tərzi də müxtəlifdir.

Bir daha vurğulayaq ki, sözü obrazlı deyimə, poetik fikrə çevirmək şairdən, söz adamından fitri istedad, böyük ilham tələb edir. Təbii ki, ilham da hamiya eyni dərəcədə verilmir. İlhamla bağlı da Belinskinin düşüncələri çox maraqlıdır: «İlham ayrı ayrı şairlərdə müxtəlif xassələrə malikdir. Birində o şampan şərabı kimi oxucuda tez ötüb-keçən ani bir təsir oyadır. Bir başqasında öz mənbələrindən aldığı

şəffaflığı mühafizə edən xırda çaylar kimi özünün könül açan yaşıl sahillərə ilə axıb gedir... Üçüncüdə o, Niaqara şəlaləsi kimi ildirim sürətli, coşğun, gurultulu dalğalarla köpüklənə-köpüklənə qızıldayıb səpələnir. Dördüncüdə isə dərinliyi və sahilləri məlum olmayan və özündə göyün qübbəsini, onun günəşini, ayını, saysız-hesabsız ulduzlarını, zülmət və ildirimləri ilə birlikdə qorxunc buludlarını əks etdirən ümman kimidir. Elə bir ümman ki, istər sakitlikdə, istərsə güclü tufanda eyni dərəcədə əzəmətli olub özünün qüdrətli dalğalarında həm yoxsul balıqçıların köhnə təknələrini, həm də möhtəşəm donanmaçıları gəzdirir».

Əsərlərindəki obrazlılıq, bədii boyaların əlvənlığı, şeirlərinin gözəlliyyi, qəlbi həyəcənlandıran zəngin hissiyyatı, ifadənin təzəliyi Şamil Dəlidəğ poeziyasının bünövrəsini təşkil edir.

Uşaqlıq və gənclik illəri dağlar qoynunda keçən Şamil Dəlidəğin ilk şeirləri də elə dağ ətirli, cənnət qoxulu, çiçək təravətlidir. Bu təravət, bu qoxu ömrü boyu onun şeirlərini tərk etməmiş, ömrünün 60-65 ilini yaşadığı allı-güllü Kəlbəcər torpağının füsunkar gözəllikləri bütün həyatı boyu onun şerilərinin mayasına, dadına-duzuna çevrilmişdir. Yaşadığı mühit, gözəlliklər diyarı Kəlbəcər torpağı, sırlı-soraqlı dağlar ən böyük, ən dərin məzmunlu şeir kitabı olmuşdur şairin. O dağlar kı, geniş sinələri hikmət kitabının vərəqləri, ciğirlər misraları, yollar möhürbəndləri, boynuburuq bənövşələr, şış qayalar nidaları, şurşır axan çayları, coşqun ilham mənbəyidir Şamil Dəlidəğin.

Dağlarda doğulub böyükən Şamil Dəlidağın ilahi vergisi istedadının, əməksevərliyinin nəticəsində onu peşəkar şairə çevirmiş, tanınmış bir qələm sahibi etmişdir. Şairə ilk dərsi meşələr oxumuş, bu məktəbdə onun partası qartallı qayalar, mürəkkəbi çəmənlərin şəhi, qələmi məktəbdə odun yaran işləyərkən əlində tutduğu polad baltası olmuşdur. Uşaq yaşlarından kolxozda çobanlıq edən Şamil Dəlidağ ilk şeirlərini əlindəki çomağını çəmənlərin şəhi ilə isladıb otlar üzərinə yazmışdır. Sinəsi bayatı xəzinəsi olan anası Gülgəz nənənin qara damın dirəklərindən asılmış beşiyi başında çaldığı laylalar, söylədiyi bayatılar onun yaddaşına hoparaq öz zərifliyi, ətri, təravəti ilə Şamil Dəlidağın yaradıcılığında cığır açmışdır. Kəlbəcərin təkrarsız təbiəti, azman söz ustaları Sarı Aşıq, Aşıq Ələsgər, Aşıq Ali, Dədə Şəmsirdən gəlmə şeir-sənət çeşməsindən su içməsi sonralar onun özünü də dirilik çeşməsinin mahir bir nümayəndəsinə çevirmişdir.

Doğulduğu Kəlbəcərin, Dəlidağın qoynunda yazlayıb-qışlayan elin özünəməxsus həyat tərzi, yaşayışı Şamil Dəlidağın poetik qələmində incə deyimlərlə öz tərənnümünü tapmışdır:

Yaz olanda Dəlidağa gəl qonaq,  
Qoyun mələr, səni quzu qarşılard.  
Yamaca dırmaşıb dağa gəl qonaq,  
Kəkliyin söhbəti, sözü qarşılard.

Hansı yanı gəzib dolansan əgər,  
Göy ot yırğalanıb, xoş gəldin-deyər.

Bənovşə qarşında boynunu əyər,  
Səni sarı nərgiz özü qarşilar.

...Bu dağlar fəxridir Azərbaycanın,  
Şamil qurban verər yolunda canın.  
Gəlsən qonaqsevər elin, obanın,  
Geniş qəlbi, gülər üzü qarşilar.

Axşam batan günəş səhər o başdan yenidən çıxır, yenidən göylərə qayıdır. İnsanın isə özü qayıtmır, sözü qalır dünyada. Əsil söz, obrazlı ifadə, dolğun poetik deyim də hər səhər doğan günəş kimidi. İslıqlı, qəlblərə nur saçan ölümsüz günəş kimi. Yerində deyilmiş, həm də heç kimin demədiyi tərzdə deyilmiş söz həmişəyaşar və əbədi olur, yaddaşlara yazılır, tarixə düşür.

Bir sözün milyon rəngdə çözümü var. Söz var istiot kimi acı, söz var bal kimi şirindi. Söz var qılınçdan da kəsərli, söz var ağızsız biçaq kimidi. Söz var buz kimi soyuq, söz də var ki qəlbə hərarət gətirən istilikdə. Əsil söz də başdan ayağa sevgidi, məhəbbətdi, torpağa, vətənə, yurda sevgidi. Şamil Dəlidağın şeirlərində olduğu kimi. Bir «Cinaslı bayatı»sında Şamil Dəlidağ sözlə elə bir lövhə yaradır ki, oxucu heyrətini gizlədə bilmir:

Ver gülü,  
Yığ dəstələ, ver gülü.  
Bənovşə sual olsun,  
Nərgiz eşqin vergülü.

Bənovşə və nərgizin ədəbiyyatımızdakı ənənəvi obrazı Şamil Dəlidağ şeirində tamam başqa bir biçimdə zühur edir və insana estetik zövq verir.

Şair vətənə, elə məhəbbətini dörd misralıq bir bayatında da tamam fərqli bir müstəvidə ifadə edir:

Qoşulub xış çəkərəm,  
Xalqıma şum əkərəm.  
Mən elə yandığım tək,  
Yanmadı eşqdən Kərəm.

Cinas yaratmağın şairdən nə qədər böyük istedad və güclü müşahidə qabiliyyəti tələb etdiyini söz adamları daha yaxşı bilir. Şamil Dəlidağ yurda olan məhəbbətini cinasla yazılmış bir dörtlüyündə elə bir ustalıqla ifadə edir ki, onun bədii təxəyyülünün ölçüsüzlüyü insanı ovsunlamaya bilmir:

Günəş zərrəsinin mindən biriyəm,  
Bitibsə zəmidə min dən, biriyəm.  
Əriyirəm eldən, obadan ötrü,  
Elin cəhrəsində mindən bir iyəm.

İnsanın gündəlik ovqatı, yaşadığı cəmiyyətdəki yeri, xeyirlə şərin əbədi mübarizəsi Şamil Dəlidağ yaradıcılığında özünəməxsus şəkildə təzahür edir:

Harınlar min illər xalqı edib qul,  
Qızilla, gümüşlə məzələnibdi.

Toyu da nimdaşla keçirib yoxsul,  
Öləndə paltarı təzələnibdi.

Və yaxud:

Düzungün ölçü olan elin gözündə,  
Hər bir ucalığın öz sərhəddi var.  
Amma alçaqlığın bu Yer üzündə,  
Heç kim deyə bilməz sonu, həddi var.

İnsana, bəxş olunan ömrü necə gəldi yaşamaq,  
daha doğrusu ilan kimi ayaqlarda sürünmək – bütün  
bunların insanlığa, kişiliyə yad bir keyfiyyət olduğu  
Şamil Dəlidəğ poeziyasında həmişə tutarlı deyimlərlə  
pişlənmiş, sözün poetik gücüylə nadanlar, dələduzlar  
kəskin şəkildə qamçılanmışdır.

İnsan qurda dönüb quduzlaşanda,  
Əlinə keçəni dişinə çekir.  
Düzlüyün qiyməti ucuzlaşanda,  
Doğrunu yalanın dişinə çəkər.

Vətənə sevgini, doğulub boy-a-başa çatdığı torpa-  
ğa məhəbbəti hər bir söz adamı öz dünyaduyumu  
və ilhamın imkanı verdiyi çərcivədə ifadə edir. Şamil  
Dəlidəğ poeziyasında bu təsvir tamam fərqli deyimdə,  
təkrarsız obrazlarla, dolğun fikirlərlə, özü də şeirdə  
bitkin cinaslar yaratmaqla qələmə alınmışdır:

Dərdimin dərdinə dərdim ağlayar,  
Qəlbimdə bitibdi dərdim, ağlayar.

Düşmən tapdağında qalıb yurd-yuvam,  
Dəryadan dərindi dərdim, ağla, yar.

Şair sözlə, obrazlı deyimlə mahir bir rəssam kimi canlı tablo yaratmaqdə da mahirdir. «Gördüm» rədifli qoşmasında şair yazın gəlməsi ilə təbiətdə baş verən canlanmanı elə inandırıcı, həm də obrazlı deyimlərlə təqdim edir ki, oxucu bir anlığa özünü təbiətin qoy-nunda hiss edir:

Qış təhvıl verəndə yaza yerini,  
Bağçalar, bostanlar belləndi, gördüm.  
Seyr etdim cənnətin mindən birini,  
Necə çiçəkləndi, gülləndi, gördüm.

...Cənnətə dönmüşdü hər yan, bağ-bağat,  
Baxıb gözəlliyyə mələk qaldı mat.  
Arandan dağlara gələndə elat,  
Yaylaqlar sevinib elləndi, gördüm.

...Başlanmışdı gülün, çiçəyin nazi,  
Bənovşə baş əyib etdi pişvazı.  
Şamil Dəlidağam, qəlbimin sazı,  
Ana təbiətlə telləndi, gördüm.

Şeirdə yaz gələndə ana təbiətin qış yuxusundan oyanması, eldə-elatda əkin-biçin işlərinin başlanması, yazın insanların ovqatında yaratdığı xoş əhval-ruhiyyə dolğun şəkildə oxucuya çatdırılır, onu ana təbiətin qoynuna, seyrinə səsləyir. Fəslin dəyişməsi ilə xalqın

yaşam tərzindəki canlanmanın gözəl tərənnümü «Gə-lir» rədifli qoşmada da oxunaqlı, yadda qalandır:

Yazda dağ köçünə-elin, obanın-  
Baxmağa insanın həvəsi gəlir.  
Yaşı yüzdən ötən gümrah çobanın,  
Yanında aqsaqqal nəvəsi gəlir.

...Hər yanda alaçıq, çadır qurulur,  
Yorğunluq yox olur, keflər durulur.  
Cavanlar bulağın üstə burulur,  
Gözəllərin nazi, işvəsi gəlir.

Yayda yaylaqlarda qaynayır həyat,  
Şamiləm, başlanır özgə toy-büsət.  
Qarısına baxıb şövqlə çapır at,  
Babanın da cana qüvvəsi gəlir.

Həyat haradadırsa, poeziya da oradadır və deməli, əsl poeziya üçün məzmun da oradadır. Belinski yazırıdı: «Məzmunsuz, amma rəvan və ahəngdar şeir ancaq poetik formaya olan qabiliyyəti üzə çıxarıır. Həqiqi natiqliyin yanında ritorika nədir, belə şeir də həqiqi poeziyanın yanında eyni şeydir. Şeirin poetik olması üçün nəinki təkcə rəvanlıq və ahəngdarlıq azdır, hətta hiss özü də təklikdə hələ kifayət eləməz: burada fikir lazımdır ki, hər cür poeziyanın da elə əsl məzmununu təşkil edən budur. Bu fikir poeziyada həyatın müyyən bir tərəfinə müəyyən baxış kimi özünü göstərir, şairin əsərlərini ilhamlandıran və yaşıdan bir

başlanğıc kimi meydana çıxır» (V.Belinski, «Seçilmiş əsərləri», Bakı, 1948, səh. 226).

Əsil şair vətənin, doğma yurdun, elin, obanın haqq bağırıan səsi, eyni zamanda nəşəsinin, sevincinin ən böyük tərənnümçüsüdür. Xalq tərəfindən sevilməyən sənətkar, oxucu tərəfindən qəbul olunmayan şair boş-boşuna baş gırleyən binəva, sözlə ömür çüründən miskindir. Elə Şamil Dəlidağın yazdığı kimi:

Dərdsə də atasız, anasız qalmaq,  
Bu pozulmaz hökmün nəticəsidir.  
Elin rəğbətinin yetimi olmaq,  
İnsanın ən böyük faciəsidir.

Bir başqa rübaisində isə Şamil Dəlidağ əsil şairin, sənətkarın xalqın yaddaşındakı obrazını Nizaminin timsalında təqdim edir:

Günəşi alovu, közü yaşadar,  
Böyük Nizamini sözü yaşadar.  
Ulular ulusu bu dahi həm də  
Təkcə özünü yox, bizi yaşadar.

Başqa bir törəmə rübaisində isə bu fikrini daha da qətiləşdirir:

Tarixdə Nizami, Nəsimi qaldı,  
Hər dövrün bir külək əsimi qaldı.  
Xalqın qəlb sazını çalmayanların,  
Nə pərdəsi qaldı, nə simi qaldı.

Millət, xalq böyük sənətkarları, şair və yazıçıları, tanınmış siyasi xadimləri ilə böyükdür, ölməzdir. Sözə, sənətkara bu müstəvidə yanaşma Şamil Dəlidəğin yaradıcılığında xüsusi bir xətt təşkil edir.

Şamil Dəlidəğ sözün ölməzliyini, dünya durduq-ca yaşayacağını dörd misrada elə dolğun ifadə etmişdir ki, əlavə izaha ehtiyac da qalmır:

Var-dövləti hərə bir yana dartır,  
Min anbar olsa da, axıra çatır.  
Amma hikmətli söz xəzinəsini  
Nə qədər xərcləsən, daha da artır.

Başqa bir döndlük də isə o, sözün insan ovqatına təsirini, insanın ömründə onun buraxdığı izi çox mükəmməl və inandırıcı bir şəkildə vermişdir:

İnsanlar hamısı söz möhtacıdır,  
Söz həm baldan şirin, həm də acıdır.  
O baxır yerinə, o baxır kimə,  
Bəzən zəqqum, bəzən dərd əlacıdır...

Səbrin, iradənin vacibliyini, ağıllı düşünüb səbr-lə hərəkət etməyin gərəkliyini Şamil Dəlidəğ öz deyimlərində elə bir sənətkarlıqla vermişdir ki, onların hər biri ayrılıqda bir atalar sözü, aforizm kimi səslənir:

İradə möhkəmsə – eşit bu sözü,  
Səni tapacaqdı xoşbəxtlik özü.

Gör sənə nə deyir – müdriki dindir:  
Səbrin özü acı, barı şirindir.

İradə – şüuru qoruyan sıpər,  
Kim onu qorusa sayilar hünər.

Bu sözdə zərrəcə tapılmaz yalan,  
Kim qalib gəlibdi? Səbri çox olan.

İgidlik deyilən – on şərtə bənddi,  
Onun biri – zordu, doqquzu fənddi.

İnsan, həyat, ölüm məfhumları da Şamil Dəlidəğ yaradıcılığında dərin elmi düşüncənin, geniş həyatı təcrübənin nəticəsi olaraq obrazlı deyimlərlə, poetik fəlsəfi fikirlərlə öz əksini tapmışdır:

İnsanın mənasi bax, budur ancaq:  
Bir müddət torpaqdan fərqlənən torpaq.

Həyat dəyirmandı, biz onun dəni,  
Geriyə qaytarır gəlib-gedəni.

Ölüm canlılarla hey çarpışındı,  
Sonra qalib gələn bir pəhləvandı.

Əsl insan olmağın, ağılla, kişi kimi ömür sürməyin dəyəri Şamil Dəlidəğin bir çox şeirlərinin əsas məzmununu təşkil edir. «Sən onu göstər» adlı

qoşmasında məhz bu məqamlar ön plana çəkilir:

...Hapa-gopa basıb aldatma bizi,  
Görülən işlərin qalacaq izi.  
Danışma: bükərəm pəhləvan dizi,  
Neçəsin bükmüsən sən onu göstər.

Vicdanla yaşayıb, namuslu ömür sürməyin obrazlı ifadəsi «İnsan» şeirində daha qabarık verilmişdir:

Nə vaxt bədəninə ağırlıq etsə,  
Saxlama üstündə başı, yar, insan.  
İstəmə bugdanı minnətli yetsə,  
Zəhmətlə ad qazan, daşı yar, insan.

...Şamiləm, xalqına gərək olmasa,  
Başı hər fikrinə ələk olmasa,  
Vicdanı özünə fələk olmasa,  
Həyatda Allahsız yaşayar insan.

Şamil Dəlidağın poetik düşüncəsində insan ömrü yaşadığı illərin sayı ilə deyil, yaşanan ömrün mənası ilə ölçülür:

...Şamil, igid olan döşünə döyməz,  
Min hünər göstərib özünü öyməz.  
Adam var, yüz ili bir ana dəyməz,  
Adam var yüz ili yaşar bir anda.

Həyat həqiqətlərinə, baş verən olaylara şair mü-

nasibəti Şamil Dəlidağın bir çox qoşma, gəraylı və başqa şeir formalarında yazdığı əsərlərinin aparıcı xətlərindəndir. Bütün canlıların fəvqündə dayanan insanın xeyirxah əməllərlə hayatı daha yaşamlı, gözəl etdiyini şair fərəhlə tərənnüm edir.

Mərdanə ömür sùrmək, sözü yerində üzə şax demək, düşmən qarşısında əyilib sinmamaq kimi dədə-babalardan qalma yazılmamış kişilik qanunları Şamil Dəlidağın vaxtaşırı müraciət etdiyi mövzulardandır. Çünkü sadalanan bu sifətlər şairin öz şəxsiyyəti üçün də xarakterikdir:

Tikanlı sözləri yeyə bilməmək –  
Həyatda mərdanə olmaq deməkdir.  
Ürəkdə olanı deyə bilməmək –  
Sözü qazamata salmaq deməkdir.

Vətənin yolunda atılar selə,  
Bilməz qorxu nədir, nə şeydi ürkü.  
Hərənin belində olar bir şələ,  
Elin təsibidir igidin yükü.

Şamil Dəlidağın şeirləri olduqca lirik, həzin və axıcıdır. Bu baxımdan onun şeirləri uzun illər aşiq və müğənnilərimizin repertuarında əsas yerlərdən birini tutur. Bu baxımdan şairin hələ 1964-cü ildə çapdan çıxmış «Dağ üstə dağ» adlı ilk şeirlər kitabındaki «Döndərər» gəraylısı bu gün də məclislərin bəzəyidir:

## DÖNDƏRƏR

İgidi söz, kababı köz  
Yandırıb külə döndərər.  
Söz qananı bircə kəlmə,  
Nazildib milə döndərər.

Ox süzərmi yay olmasa?  
Dərya olmaz, çay olmasa.  
Yar yarına tay olmasa,  
Hər günü ilə döndərər.

Hikmətdirmi arı şanı?  
Şamil, onda hünər hanı?  
İnsan əli boz tikani,  
İstəsə gülə döndərər.

Şamil Dəlidağın 1973-cü ildə çapdan çıxmış «Dəlidağın sədası» kitabında da insanı kamilliyə, ağıl çeşməsinin suyundan içib bəhrələnməyə, az-çox yaşanan ömürdə yadda qalan əməllər qoyub getməyə səsləyən şeirlər, deyimlər öz poetik məqamları ilə diq-qəti çəkir. Onun şeirlərindəki poetik təravət və məna tutumu Şamil Dəlidağ şeirlərini oxunaqlı edir, yad-daşlara yazır. Bu baxımdan «Səhvin nəfi» şeiri daha orijinaldır.

Hər insanın səhvi var,  
Bəzən səhvin nəfi var.

Səhvindir –  
Bir namərdi  
Dost seçib oda yansan.  
Nəfindir –  
Yarı yolda  
Bacarib aralansan.

Başqa bir şerində isə bu fikri fərqli bir deyimlə dilə gətirir:

Tüstülənə-tüstülənə külə dönmək,  
Baş girləyib ömrü sona yetirməkdi.  
Alovvana-lovvana yanıb sönmək-  
Ürəklərdə yuva salıb, yeni fidan bitirməkdi.

Kəlbəcər təbiətinin tərənnümü Şamil Dəlidəğ yaradıcılığının ana xəttini təşkil edir. «Tərtər çayı» şeirində Şamil Dəlidəğ bu coşqun dağ çayını sözün gücü ilə bədii obraz səviyyəsinə qaldırı bilir:

Qışda buz bağlayıb lal axan Tərtər,  
Elə ki el-oba üz tutar dağa,  
Minib köhlənini üzü gülümsər,  
Gedər qonağını qarşılıamağa.

Baxanda deyirsən: kökləyib simi,  
Mahnı bəstələyir, kaman çalır o.  
Nəğmə deyə-deyə arana kimi,  
Gedən qonağı da yola salır o.

Şamil Dəlidəğin zəngin və çoxşaxəli yaradıcılığı müxtəlif illərdə işıq üzü görmüş kitabları ilə oxucuların görüşünə gəlmışdır. Şairin 1981-ci ildə işıq üzü görən «Dağ çıçəkləri» adlı kitabında olduqca qiymətli şeirləri dərc olunmuşdur. Bu şeirlər başdan-başa poetik tutumlu, obrazlı, ifadəli, duyğulu deyim çələngidir. Kitab həm də ictimai həyatımızın müxtəlif məqamlarına - ətrafımızdakı insanların xoşagalməz sifətlərinə güzgü tutmaq baxımından da qiymətlidir. «Qədirbilməz» şeirində şair böyük ustalıqla tamahkarın, qədirbilməzin canlı portretini yaradır:

Hələ qədirbilməzin,  
Gen deyildi dərisi.  
Ondan ötrü birisi –  
Barmağının beşini  
Bal etmişdi, əmirdi.  
Əmib-əmib yekəldi,  
Əmib-əmib kökəldi.  
Axırda bal əmdiyyi  
Barmaqları gəmirdi.

Folklorumuzda, klassik ədəbiyyatımızda ağılin, düşüncənin insan şəxsiyyətində oynadığı rolla bağlı saysız-hesabsız örnekler vardır. Şamil Dəlidəğ bəlkə də nə vaxtsa işlənmiş bir fikri yeni deyimdə, yeni biçimdə təqdim edərək oxucuda xoş təəssürat oyada bilir:

Belini əyməmiş yüksəkə çarə qıl,  
Tab gətirə bilməz sən boyda daşa.

Amma dağ çəkidə olsa da ağıl,  
Yenə də ağırlıq eyləməz başa.

Saf əqidə, halal zəhmət, əməyə məhəbbət şairin  
həyat kredosu olaraq poeziyasında da aparıcı xətt  
təşkil edir. İnsanı zəhmətə, təmənnasız yaşam tərzinə  
çağıran şair bütün məzlumların, acların təəssübkeşi  
kimi çıxış edir:

Şirindir zəhmətin bomboz umacı,  
Ondan ötrü hodaq olub tut macı.  
Hamı əməyinin barını dərsə,  
Olmaz Yer üzünün bir nəfər acı.

Vətənə, torpağa məhəbbət, yurda sevgi ayrı-  
ayrı şairlərimizin şeirlərində müxtəlif formalarda öz  
tərənnümünü tapmışdır. Xalqa, el-obaya qırılmaz  
tellərlə bağlılıq Şamil Dəlidəğ poeziyasında şışır-  
tmələrdən, bayağılıqdan uzaq, poetik bir dillə işlən-  
mişdir. Vətən yolunda lazım gələndə ölümə belə get-  
məyin vacibliyini şair inandırıcı şəkildə verə bilmış-  
dir.

Yurdumun şöhrəti göylərə çatsın,  
Ona dəyən tikan gözümə batsın.  
Şamiləm, gərəksə sellərə atsın,  
Canımı vətənə rəva bilmışəm.

Şamil Əsgər Dəlidəğin ulu Kəlbəcərin allı-güllü  
dağlarından, dərin meşələrindən sözlə açdığı al-əlvan

cığırlar bizi ana Azərbaycan təbiətinin qoynuna, allı-güllü çəmənlərə səsləyir, poetik dilin gücüylə Vətən torpaqlarının gözəlliklərini bir tablo kimi insanın öündə açır. Onun təbiət şeirlərində poetik təsvir çox güclüdür.

...Dəlidağda bəs bu haray, hay nədi?  
Külək əsdi, yağış yallı oynadı.  
Dərələrə sel-su dolub qaynadı,  
Qayalar helləndi çayın içində.

Payız gəldi, hamı birdən ayıldı,  
Şamil, yenə saz erkəklər sayıldı.  
Zurna səsi dağa-daşa yayıldı,  
Obalar sevindi toyun içində.

Kişilik xisləti, ər ömrü yaşamaq, düşmənə boyun əyməmək, vəfa, sədaqət, sevdiyinə təmiz məhəbbət, çətin anda, dar zamanda əslini-nəslini danmamaq – bütün bu ərənlik xüsusiyyətləri Şamil Dəlidağın poeziyasının ana xəttini təşkil edir. 70-80 illik gərəksiz, mənasız ömürdən 30 illik kişi ömrünü üstün tutan Şamil Dəlidağ poeziyası insanlığa, mənəviyyata, və-tənpərvərliyə bir çağırışdır:

Yaltaqlıqla çörək qazanmaqdansa,  
Eyləsən ən ağır xəta, gözəldir.  
Düşmən kölgəsində uzanmaqdansa,  
Boğaza keçirsən xalta, gözəldir.

İlqarsız gözələ uymasın kimsə,  
Ondansa qoy versin ilana busə.  
Minnətli ocaqda isinməkdənsə,  
Səni vursa qışda şaxta, gözəldir.

Şamiləm, nəslini, zatını dansa,  
İnsan insan olmaz, əslini dansa.  
Başı qoltuqlarda yaşamaqdansa,  
Başa endirilsə balta, gözəldir.

Şamil Dəlidəğ qələmə aldığı mövzunu dərin-dən duyur, mövzuyla yaşayır, sözün atəşində yanıb qovrulandan sonra onu şirin, axıcı bir dillə oxucuya çatdırır.

Klassik ənənə və folklor numunələri Şamil Dəlidəğ poeziyasında yeni forma, yeni biçim kəsb edir. Onun şeirlərindəki bədii təsvir sistemi dərin lirizmi ilə nəzərə çarpır:

Mən sənə, dünyada yetirdim nəzər,  
Tay tapa bilmədim, Azərbaycanım.  
Arazına bənzər, Kürünə bənzər  
Çay tapa bilmədim, Azərbaycanım.

Səninlə fəxr edir bütün el-oba,  
Yazsam, sərvətini sığmaz kitaba.  
İstədim toplayıb alam hesaba,  
Say tapa bilmədim, Azərbaycanım.

Sonu var, ömrümüz olsa da ləziz,  
Şamiləm, qoynunda bəs nə qoyum iz?

Qurbanın olmağa canımdan əziz,  
Pay tapa bilmədim, Azərbaycanım.

Vətən məhəbbəti, el təəssübü, mənalı ömür sürmək şairin həyat kredosunu təşkil edir. Yalançı vətənpərvər, hay-küyçü demaqoq şairin gözünün düşmənidir.

Gəl demə bağçada min gül əkərəm,  
Neçəsin əkmisən, sən onu göstər.  
Demə el yükünü mən də çəkərəm,  
Nə qədər çəkmisən, sən onu göstər.

Dinəndə ağızında bişir sözünü,  
Boş yerə öyünüb dartma özünü.  
Söyləmə tökərəm düşmən gözünü,  
Nə qədər tökmüsən, sən onu göstər.

Hapa-gopa basıb aldatma bizi,  
Görülən işlərin qalıbdı izi.  
Danışma bükərəm pəhləvan dizi,  
Neçəsin bükmüsən, sən onu göstər.

Şamiləm, qabartma elə tükünü,  
Xəcalət olarsan imtahan günü.  
Vəd etmə sökərəm düşmən mülküni,  
Neçəsin sökmüsən, sən onu göstər.

Həqiqi sözün, ağılli, mənalı deyimin dəyəri zaman-zaman söz xiridarları tərəfindən əsil qiymətini alıb. Şamil Dəlidəğ bənzərsiz, dolğun, poetik yüklü deyimləri ilə sözün qiymətini bir boy da artırıb:

...Söz yerində deyilsə,  
Baha olar qızıldan.  
Söz həqiqət deyilsə,  
Asılacaq o qıldan.  
Öyünd alsın hər zaman,  
Gərək söz də ağıldı.

Haqqın, ədalətin obyektiv tərənnümü, mərdlə namərdin ağıllı müqayisəsi həmişə şeirimizin tərənnüm obyektlərindən biri olmuşdur. Əksər şairlərimiz bu mövzuda dəyərli sənət numunələri yaratmışlar. Adı çəkilən məqamlar Şamil Dəlidəğ yaradıcılığında da xüsusi yer tutmuşdur:

Söz var, heç gözləmə geci-tezini,  
Ürəklərdə qalıb deyilməz olur.  
Ver paltar eyləyim mərdin bezini,  
Namərdin ipəyi geyilməz olur.

Həqiqət tapdanar – vicdan satılsa,  
Qanun heçə dönər – pula satılsa.  
Qaydadır, ar-namus çölə atılsa,  
İt də yaxın durmaz, yeyilməz olur...

Şamil Dəlidəğam, dərdim minsə də,  
Alişar çıraqım, indi sönsə də.  
Polad əridilib suya dönsə də,  
Yenə də bərkiyib əyilməz olur.

Halal çörəyin dəyəri, insanda əqidə saflığı, milli vətənpərvərlik ruhu Şamil Dəlidağ poeziyasında həmişə ucalıq simvolu olmuşdur. Təmiz, pak, saf əqidəyə çağırış hissi onun əksər şeirlərinin mayasını, nüvəsini təşkil edir:

Beçənin balına həsrət qalsam da,  
Mənə halal şorun dadı da bəsdi.  
Bugda çörəyindən məhrum olsam da,  
Minnətsiz darının dadı da bəsdi.

Kişilik tanınar bircə üzüylə,  
Yerindən oynamaz axmaq sözüylə.  
Qızınınca bir yad palid közüylə,  
Mənə yurd çöpünün odu da bəsdi.

...Ucuz şöhrət başa ağır töhmətdi,  
Pak əqidə, qeyrət böyük nemətdi.  
Əsil qiymət, xalqdan olan qiymətdi,  
Şamilə el verən adı da bəsdi.

Şamil Dəlidağın poeziyası heç bir kəsi tək-rarlamayan, özünəməxsus, öz sıfəti, öz ətri, öz təravəti olan söz sənətidir. Onun altında imzası qoyulmamış şeirlərini oxuyanda da sözün deyim tərzindən, mənəvi gücündən hiss edirsən ki, bu misralar Şamil Dəlidağa məxsusdur. O, nədən yazırsa yazsın, fikirləri, deyimləri söz anlayan insana dar gündə dayaq, haqq-ədalət yolunda bir ziya, mayakdır:

milli  
sında  
saf  
asını,

Mən onda şeirimə şeir deyərəm,  
Düşmənin gözünü oxlaya bilsə.  
Mən onda şeirimə şeir deyərəm,  
Oxucu ətir tək qoxlaya bilsə.

Mən onda şeirimə şeir deyərəm,  
Elə sevinc olsa, xainə dərd-qəm.  
Bir üzlü tanınsa həyatda hərdəm,  
Dostu dar günündə yoxlaya bilsə.

Mən onda şeirimə şeir deyərəm,  
Döyüssə qəlbimlə həmişə bahəm.  
Olsa həqiqətlə, insafla həmdəm,  
Ədaləti, haqqı nur, ziya bilsə.

Mən onda şeirimə şeir deyərəm,  
Onu tərifləyib, onu öyərəm,  
Şamiləm, önündə boyun əyərəm,  
Vətənə, xalqa nam saxlaya bilsə.

Şamil Əsgər Dəlidəğ Allahın böyüklüyünə, Tanrıının ucalığına sığınaraq yazır və bu böyük qüdrəti vəsf etməkdə qələmin nə qədər aciz olduğunu da yaxşı anlayır. Böyük Yaradanın varlığına şəkk gətirənlər, Onun yolunu azanlar şairin qəlbini yaralayırlar, ona mənəvi əzab yaşıdır. Şairin «İbrət dərsi» şeiri bu baxımdan elə bir ibrət nümunəsidir:

Bar gətirən ağaclar başını əyir yerə,  
Səcdə edir Allaha, şəksiz bu bara görə.

Qollarını çınar da ərşə doğru uzadır,  
Baxıb uca boyuna, dua edir Mehvərə.

Gözlərini zilləyir nərgiz ulu göylərə,  
Səcdə qılıb bənövşə başını əyir yerə.  
Onlar qadir Allaha dua, səcdə eyləyir,  
Təbiətin hikməti ibrət olsun bizlərə.

Yaranışı çox gəlir yaranmışın xoşuna,  
Kainatla dolanır Yaradanın başına.  
Hamı olur minnətdar şəriksiz bir Allaha,  
Yer də şükür eyləyir torpağına, daşına.

Bunlar inan ey insan, böyük qeyrət dərsidir,  
Yaradana itaət, şərəf, şöhrət dərsidir.  
Allah nə buyurubsa, ona əməl eyləmək,  
Açarıdır cənnətin, bizə ibrət dərsidir.

Daim yaşayıb yaratmaq, mənalı ömür sürmək, el  
fürən etdiklərini heç vaxt gözə sox mamaq, elədiklərini  
həmişə az sayıb el yolunda əlindən nə gəlirsə etməyin  
vacibliyi Şamil Dəlidağ poeziyasının təbliğ etdiyi əsas  
məqamlardandır:

Günəş zərrəsinin mindən biriyəm,  
Bitsə də zəmidə min dən, biriyəm...

İnsan həyatı o zaman mənalı olur ki, ömrün bir  
anını belə yelə verməyəsən, yadda qalan, dildə gəzən

nəsə yaradıb özündən sonra miras qoyasan, xoş əməllərlə xatirələrə köçəsən.

...Şamil, igid olan döşünə döyməz,  
Min hünər göstərib özünü öyməz.  
Adam var yüz ili bir ana dəyməz,  
Adam var yüz ili yaşar bir anda.

Şamil Dəlidəğ poeziyası yüksək mənəviyyatın, saf amallar uğrunda mübarizələrin bariz nümunəsi kimi insanı yeni mübarizələrə, qələbələrə səsləyir:

Qoy ruhdan düşməmək olsun hünərin,  
Qədri bilinəcək bir gün gövhərin.  
Şamil, işə düşər söz əlcimlərin,  
Həyatın əyirən cəhrəsi də var.

Şair ölümün haqq olduğunu, əcəlin bir zəhər çeşməsi olsa da hamının o çeşmədən mütləq içəcəyini bilən insanı heç vaxt ruhdan düşməməyə, yaşayış-yaratmağa çağırır, əsil həyatın isə ikinci ömürün davamı olduğunu poetik bir dillə oxucuya çatdırır:

Bu Şamilin haqq səsidir,  
Dünya insan məhbəsidir.  
Əcəl zəhər çeşməsidir,  
Hamı ondan içəsidir.

### **3. ŞAMİL ƏSGƏR DƏLİDAĞ POEZİYASINDA MƏHƏBBƏT XƏTTİ**

Yaradıcılığının əsas hissəsini vətənpərvərlik, xalqlar dostluğu, təbiət mövzusunda yazılmış əsərlər təşkil edən Şamil Dəlidağ əzəli-əbədi yaradıcılıq mövzusu sayılan sevgi-məhəbbət mövzusunda da gözəl poeziya nümunələri yaratmışdır. Onun məhəbbət mövzulu şeirləri poetikliyi, obrazlı deyim tərzi ilə seçilən qiymətli sənət nümunələridir. Şamil Dəlidağın məhəbbət şeirlərini oxuyarkən oxucunun gözləri öündə İlahi qüdrətdən xəlq olunmuş pak bir mələk canlanır. Sevgili gözəlin zahiri və mənəvi təsviri o qədər şairanə, poetik bir dillə verilir ki, bir-iki oxunuşdan sonra şeir insanın yaddşına həkk olunur. Adətən şairlərimiz gözəli gül-çiçəklə müqayisə edir, onun al yanğını laləyə, utancaq çöhrəsini nərgizə, dodaqlarını gül qönçəsinə, camalını Günəşə, Aya bənzədirlər. Şamil Dəlidağın gül-çiçəkdən, Aydan, Günəşdən də gözəl, cazibədar olan ilahi məhəbbət qəhrəmanına baxanda gül-çiçək öz gözəlliyyindən xəcalət çəkir, Ay, Günəş bu gözəlliyyin qarşısında utanıb gizlənir, üzlərinə buluddan pərdə çəkirlər. Ay onun gözəl hüsnündən utandığından yalnız gecələr çıxır. Belə İlahi bir gözəlin baxışından xəcalət çəkən Əzrayıl can almaq adətini yerə qoyur, əməlindən utanır...

Gözəl, hüsnündəki o gözəlliyyə,  
Baxsa, gül-çiçək də xəcalət çəkər.

Bəs onda de görüm bu yaziq canım  
Mən sənə baxanda nə halət çəkər?

Qamətin dastandır dildə-ağızda,  
Görsə səni Şirin – o pəri qız da,  
Gözəllər hesabı olan kağızda,  
Öz adı üstündən qara xətt çəkər.

Həsrətin çoxunu eylədi xəstə,  
Hər rəssamam deyən düşsə də qəsdə,  
Gözəl camalını ağ kağız üstə  
Rafaeldə olan məharət çəkər.

Səni görsə belə dayanar qoca,  
Hüsnündən utanıb Ay çıxar gecə.  
Günəş də bilməz ki, gizlənsin necə,  
Buluddan üzünə o bir sədd çəkər.

Amandı, Şamili eyləmə sayıl,  
Gözün can almağa hamidan qayıł.  
Mən də can alanam deyən Əzrayıl,  
Bircə baxışından xəsalət çəkər.

Şamil Dəlidağın lirik qəhrəmanından giley-güzəri, incikliyi də kişiyana, mərdanədir. Sevdiyi gözəlin bircə baxışından dastan oxuyan şair, sevdiyinin gözlərini özünün ömür dəftəri adlandırması da çox şairanə, poetikdir. Özü üçün ömür dəftəri hesab etdiyi gözəlinin gözlərində, baxışlarında keçirtdiyi

ağlı-qaralı günlərin əks olunması obrazlı şəkildə, bədii məcazlarla verilir:

Gözəl, baxışından dastan oxudum,  
Dərdlərimə orda çarə yazılmış.  
Yalvarıb gözündən aman oxudum,  
Gör mənim taleyim hara yazılmış?

Sən gülümsə atım qəmi, kədəri,  
Qaşı çatsan dərdin olmaz qədəri.  
Gözlərin – bəxtimin ömür dəftəri,  
Ora həm ağ, həm də qara yazılmış.

Sənsən mənim arzum bu Yer üzündə,  
Naz etmə, bilirsən bunu özün də.  
Bilmirəm nədənsə ala gözündə –  
Şamili çəkərəm dara yazılmış.

Həm siyasi baxışlarında, həm də bədii yazılarında olduğu kimi sevgi-məhəbbət şeirlərində də şair obrazlı, bədii deyimlərlə, sevənləri saflığa, təmizliyə çağırır:

O dinə,  
O danışa, o dinə.  
Yar nə dinə inansa,  
And içərik o dinə.

Gülən ağdı,  
Açılib, gülən ağdı.

şkildə,

Gəl demə can qiyaram,  
Canı ver gülə nağdı.

Yeri gəlmışkən, qeyd edək ki, Azərbaycan ədəbiyyatında heç bir şair Şamil Dəlidəğ qədər bayati yazmamışdır. O, təkcə 2000-dən çox cinaslı bayatının müəllifidir. Cinaslı bayati yaratmağın hansı istedad və geniş bilik tələb etdiyini nəzərə alsaq Şamil Dəlidəğ yaradıcılığının nə qədər zəngin olduğu bir daha göz önüne gələr.

Eşqə sadiqlik, məhəbbət yolunda hər cür çətinliyə qatlaşmaq, saf sevgi yolunda lazım gəlsə, ölümə belə hazır olmaq əsil aşiqin vəfa borcudur. Şair poeziyanın dili ilə bu münasibətləri elə inandırıcı, real boyalarla təsvir edir ki, qələmin ecazkar gücünə qıbtə etməmək olmur:

Nə desən baş üstə, dilinə qurban,  
İxtiyar səndədir, mən nəçiyəm ki...  
Deyirsən yaylağa gedək, a ceyran,  
O dağlar sənindir, mən nəçiyəm ki...

Eşqin odu kimi köz ola bilməz,  
Gözlərinə bənzər göz ola bilməz.  
Canım lazımdırsa, söz ola bilməz,  
Gəl apar sənindir, mən nəçiyəm ki...

Bir gözüm lazımsa, cütünü verrəm,  
Paranı istəsən, bütünü verrəm.

Evimiz uçsa da, sütunu verrəm,  
Nəyim var sənindir, mən nəçiyəm ki...

Ara bir naz edib Şamildən küsən,  
Bizi barışdırırsın qoy şirin busən.  
Əgər qəsdin varsa, bu qəlbim, bu sən,  
Götür yar, sənindir, mən nəçiyəm ki...

Şair sevdiyinin bədii obrazını cinası rübələrində  
də digər şeir formalarında olduğu kimi yüksək peşə-  
karlıq və sənətkarlıqla yaratmışdır:

Yanımda çəkirsən od adı niyə?  
Gözlərinin meyli odadı niyə?  
Bircə baxışının məsti olmuşam,  
Əlimdən alırsan o dadı niyə?

Zaman-zaman şairlərimiz sevdikləri gözəli Şiri-  
nə, Leyliyə, göydəki mələklərə bənzədərək, onların  
gül camalından ağız dolusu bəhs etmişlər və bu ənənə  
bu gün də yaşayır. Şamil Dəlidağın poeziyasında da  
məşuq aşiqin dilində daha da ilahiləşdirilir, bu "eşq  
ilahəsi" hamidan, hər şeydən uca tutulur. «Gözlərin  
can alındır», «mənim Leyli, Şirin camallım», «mənim  
şirin dillim», «naz-qəmzən məni öldürür» kimi ifa-  
dələr Şamil Dəlidağın deyimində, bənzətmələrində  
daha da təravətli, təzətərdir:

Gözəl, gözlərinin odu-alovu,  
İstəsə aləmi yandıra bilər.

Hüsnün hansı qəlbi eyləsə ovu,  
Bir anda qanını dondura bilər.

Sevgi, məhəbbətdir könül amalın,  
Dinsən dadı qalmaz ən şirin balın.  
Leyliyə, Şirinə gülgün camalın  
Gözəl olmaların dandırıa bilər.

Gözəlliin yoxdur heç bir pəridə,  
Şamilin özünsən şah əsəri də.  
Naz-qəmzən göydəki mələkləri də  
Sənin hüzurundə dondura bilər.

«Sənin dərdindən dəliyəm», «dərdimin dərmanı sənsən», «baxışın dərdimin dərmanıdı» və.s. kimi bayağı, bədiilikdən uzaq, şit, ifadələr poeziyamızda vaxtilə çox işlənmiş, bu gün də işlənməkdədir. Bitkin obrazlı ifadələrlə, dolğun bədii deyimlərlə sevgini izhar etmək, bircə «oğrun baxıb dodağının qaçmasıyla», «bir vaxt gəzdiyi bağa yolu düşməklə, əli dəyən yarpağa əlinin toxunmasıyla» aşiqin ən sağalmaş dərdinə belə çarə tapılmasını Şamil Dəlidəğ elə təkrarsız bir biçimdə və obrazlı şəkildə ifadə etmişdir ki, əlavə şərhə söz tapmırısan:

Bir canandan ötrü canım can verir,  
Əhvalımı xəbər alsa, sağallam.  
Ya yuxuda görsəm o dərman verir,  
Ya da məni yada salsa, sağallam.

sevg  
ilahi  
Kəb

Taleyin ulduzu nurunu saçsa,  
Qəlbini gizlicə əksimə açsa,  
Ona oğrun baxıb dodağı qaçsa,  
Şirin xəyallara dalsa, sağallam.

Yolum düşsə bir vaxt gəzdiyi bağ'a,  
Min səcdə qılaram həmin torpağa.  
Əlim dəysə əli dəyən yarpağa,  
Mənə bu bəxt nəsib olsa, sağallam.

Hanı mənim kimi qəlbi yaralı,  
Cəsədim qalıbdı candan aralı.  
Yönü bəri baxıb o dağ maralı,  
Uzaqdan qeydimə qalsə, sağallam.

Bir ot bitərdimi olmasaydı su?  
Yarsız bar verərmi qəlbin arzusu?  
Şamilin ölməyə çoxdur qorxusu,  
Başım üstə kiprik çalsə, sağallam.

Sevdiyi gözələ sədaqətini hər aşiq bir cür izhar eləyir. Bir vaxtlar sevdiyi gözəlin gəzib-dolandığı yerləri özü üçün pir hesab edib, sevgilisinin keçib getdiyi yolağı müqəddəs bilib ona üzünü sürtməyə hazır olmaq, sevgilisinin ayaq basdığı torpağın başına quş kimi dolanmaq eşqi-həvəsi Şamil Dəlidağ poeziyasında elə şirin, poetik bir dillə verilir ki, istəristəməz belə sevəni olan gözəlin nə dərdidə-qəmi olar ki, deyə düşünürsən və belə aşiqliyə əhsən deyirsən. Bu sevda nə Məcnunluq, nə də Kərəmlilikdir! Bu

sevginin, bu eşqin adı tamam başqadır! Bu, sevdiyini ilahiləşdirib ona səcdə etmək, qəlbinin Məkkəsinə, Kəbəsinə çevirməkdir:

Qoy sənə pir deyim yapışım, a dağ,  
O gözəl çeşmədən içibdi bildir.  
Qoy üzümü sürtüm üzünə, yolaq,  
O gözəl bu yerdən keçibdi bildir.

Səndə qalan ətri olub həyanım,  
Ondan məst olmuşam, çətin oyanım.  
Qoy üstündə boynu buruq dayanım,  
Yar burda boynunu bükübdü bildir.

Həsrətini necə dözüb çəkim mən?  
Belə dərdə sanma ollam həkim mən.  
Qoy üstündə quşa dönüb səkim mən,  
Yar da kəklik kimi səkibdi bildir.

Bir gülünü qoysam gözümün üstə,  
Şamiləm, sağalıb olmaram xəstə.  
Qoy mən onu seçim, canımı istə,  
Yar da sonalayıb seçibdi bildir.

Eşq, məhəbbət yolunda əzab çəkmək, həsrətin, hicranın odunda yanıb-yaxılmaq poeziyamızda, eləcə də hər bir şairdə özünəməxsus şəkildə əks olunmuşdur. Şamil Dəlidəğ poeziyasında hicrandan, həsrətdən giley-güzar, aşiqin eşq yolunda çəkdiyi əzab-əziyyət tamamilə başqa prizmada, fərqli forma

və obrazlarla təcəssüm edir. Onun sözlə mükaliməsi, bənzətmələri şeirə yeni nəfəs, yeni ruh gətirmişdir. Şairin «Etibarsız» rədifi gəraylısındakı bənzətmələr, təşbihlər poetik və ürəyəyatılmış olmaqla bərabər, həm də formaca da yeni şeirdir:

Sitəmindən «a» yazılıdı,  
Sinəmdəki «yar» yanına.  
Səni gördüm dilimdən «sız»  
Düşdü «etibar» yanına.

«Yüz» önündən «bir» silindi,  
Sevincin sayı bilindi.  
Gözlərimdən ay qız, indi  
«Tər» gəlibdi «tər» yanına...

Sən dolanıb gəzdin yandan,  
Şamil oldu sinəsi qan.  
Bülbül uçub gülüstandan,  
«Ğa» qonubdur «qar» yanına...

Yəni, şair sevdiyinə gileyənir ki, ay etibarsız, sitəmin sinəmdə yara yaratdı, yüz olan sevincim heç döndü, sənsiz gecə-gündüz yaş tökürəm, göz yaşam Tərtər çayı kimi axıb gedir, bağımızda bülbülün yerini qarğıa alıbdi. Bu adı sözlər, fikirlər şairin poetik istedadı ilə elə ifadəli, obrazlı şəkildə cilalanmışdır ki, sanki bir qıflıbənd, tapmaca görüntüsü yaratmışdır. Məlumudur ki, poeziyamızda klasik deyimlər, təşbehlər yeri gəldi-gəlmədi işlənəndə oxucuda heç bir

nəsi,  
şdir.  
ələr,  
həm

estetik zövq, mənəvi ruh yaratmır, əksinə onu yorur, şeirdən uzaqlaşdırır. Poetik fikri obrazlı demək, sözə təzə don geyindirmək hər şairə də qismət olmur. Şamil Dəlidəğ poeziyasında isə hər bir poetik ifadə, bədii fikir tamamilə yeni deyimdə, yeni biçimdə ifadə olunduğundan oxunaqlıdır, yadda qalandır:

Qız, qəlbini neyləmisən,  
Qoymusan bir daş yerinə?  
Əyri qılinc bağlamışan,  
Söylə, niyə qaş yerinə?

Zülmət etmə al səhəri,  
Saç nurunu, gözəl pəri.  
Mənə acı, tünd zəhəri  
Gəl yedirtmə aş yerinə.

Qoy qınına kirpik oxu,  
Sən Şamilin vari-yoxu.  
Ürəyini açıb oxu,  
Qan axıtma, yaşı yerinə.

Ədəbiyyatda sevdiyi gözəli gülə-ciçəyə bənzətməyin, gözəlin camalını Aya, Günəşə oxşatmağın çox formalarını oxumuşuq. Adətən yarın camalını Aya bənzəirlər. Ayın işıqlı, gözəl olmasının səbəbini nazlı yarın Aya baxmasında görən Şamil Dəlidəğin yanaşması doğrudan da yeni deyimdi, uğurlu bənzətmədi:

Bu gecə Ay yaman çox işıqlıdı,  
Elə bil üstünə qəndil taxıbdı.  
Bildim niyə belə yaraşıqlıdı,  
Ona nazlı yarın gözü baxıbdı.

Bu cür ifadəli bənzətmələrə, tutarlı deyimlərə  
Şamil Dəlidəğin poeziyasında tez-tez rast gəlinir.

Dağ soruşdu: - Nəyin məsti olmusan,  
Niyə gözlərinin yuxusu gəlir?  
Söylədim: -Üstündən keçib sevdiyim,  
Səndən nazlı yarın qoxusu gəlir.

Əslində poeziyada deyilməmiş fikir, işlənməmiş ifadə yox dərəcəsindədir. Dünya ədəbiyyatının kori-feyləri bir yana, elə Azərbaycan poeziyasında Nizami, Füzuli, Nəsimi, M.P.Vaqif, M.Ə.Sabir, S.Vurğun, M.Araz, B.Vahabzadə, X.R.Ulutürk, H.Kürdoğlu, H.Arif, M.Aslan, Z.Yaqub və başqa söz sərrafları öz yaradıcılıqlarında hər biri öz istedadı çərçivəsində bu zəngin xəzinədən yararlanmışlar. Bu gün uğur qazanmaq istəyən hər bir şairin, söz adamının işlədəcəyi yeni ifadə, deyim, təzə söz şeir adlı o incə məxluqu, İlahi mələyi elə geyindirməlidir ki, onu daha cazibədar və qəşəng göstərə bilsin. Şeir elə bir incə, zərif gözəldir ki, o, hər yeni libasda daha qəşəng, cazibədar görünməlidir. Əsil şairin, söz adamının əsas dəyəri, istedadı və bir şəxsiyyət kimi özünü təsdiqləməsi məhz, boyat, çeynənmiş sözlərdən qaçması, tapdalanmış yolla getməməsi, özünə yeni cığır, yol açmasıyla ölçülür.

## II FƏSİL

### 1. ŞAMIL DƏLİDAĞ POEZİYASINDA YENİLİKLƏR VƏ YA ŞEİRİMİZİN ŞAMIL MÖCUZƏSİ

Şamil Əsgər Dəlidağ həmişə yeniliklər axtarışında olan, şeirə həm forma, həm də məzmunca yeniliklər gətirən şairdir. Təsadüfi deyildir ki, xalq şairi Nəbi Xəzri onun yeniliklərindən bəhs edən məqaləsinə «Dilimizə və ədəbiyyatımıza böyük xidmət nümunəsi» adını qoymuşdur. Nəbi Xəzri yazır: «Budur, Şamil Dəlidağın dörd yeni kitabı qarşımızdadır. Dilimzə, ədəbiyyatımıza çox böyük xidmət hesab etdiyim bu kitablar müsbət mənada məni heyrətə gətirdi. İndiyə qədər analoqu olmayan bu kitabların Şamil qələmindən çıxdığına sevindim» (Nəbi Xəzri «Dilimizə və ədəbiyyatımıza böyük xidmət nümunəsi», «Günay» qəzeti, № 24. 19.09.1999).

Akademik Budaq Budaqov isə Şamil Dəlidağın yaradıcılığına həsr etdiyi məqaləsini «Filologiya elmində yeni addım» adlandırmışdır. «Şairin poemalarının qəhrəmanları sadə zəhmət adamlarıdır. Şamil Dəlidağın dodaqdəyməz üslubunda yazılmış poemalarını ədəbiyyatımızda istedadın təntənəsi və əməyin qələbəsi kimi qiymətləndirirəm...Şair gərgin və uzun vaxt aparan yaradıcılıq işlərinə böyük səbrlə qatlaşdığınıñdan iri həcmli cinaslar yazmağa nail

olmuşdur. Bu yaradıcılıq uğurları Şamilin doğma Azərbaycana sarsılmaz ürək telleri ilə bağlandığının, xalqa və vətənə dərin məhəbbətinin, daim əməyi sırdaş seçməsinin, özünə qarşı həddən artıq tələbkar olmasının nəticəsidir. Ömrünün müdrik çağılarında da qələmi əldən qoymayan Şamilin poeziyamızdakı yenilikçi zəhmətini bərəkətli torpağımızın «cilalanmış qara kotanı» adlandırmaq olar» (Budaq Budaqov, «Filologiya elmində yeni addım», «Elm» qəzeti, 16 yanvar, 2004).

Şair-dramaturq Mərkəz Qacar da Şamil Dəlidəğ poeziyasının möcüzələrindən ürək dolusu danışır, «onu oxuculara və ədəbi aləmə görkəmli alim və yenilikçi şair kimi təqdim etmək lazımdır» deyir. «O, bir institutun işini görür» məqaləsində Şamil Dəlidəğ poeziyasını çox yüksək qiymətləndirərək yazır: «Şamil Dəlidəğin alimliyi ilə şairliyini bir-birindən təcrid etmək mümkün deyil, başqa sözlə desək, yazmış olduğu əsərləri məhz bu iki amilin sintezindən yaranır...

Ədəbiyyatımızın və dilimizin inkişafına misilsiz yeniliklər gətirən Şamil müəllimin elmi əsərlərini, şeir və poemalarını oxuyanda heyrətlənməyə bilmirsən. Bunları qələmə almaq üçün insanda böyük səbr və dözüm, inadkarlıq və əzmkarlıq, ən başlıcası isə gərgin axtarış və istedad lazımdır». (Mərkəz Qacar. «O, bir institutun işini görüb», «525-ci qəzet», №7(1863), 12.01.2005.)

Ədəbiyyatşunas alim Şirindil Alişanlı Şamil Dəlidəğ sənətinə böyük qiymət verərək yazır: «Şa-

mil müəllimin ədəbi, elmi və ictimai fəaliyyəti əsl vətəndaşlıq nümunəsi olan bir məktəbdir...

Şamil Əsgər Dəlidağın hər bir şeiri ünvanlıdır, konkret şəxsiyyət, hadisə və məqamla bağlıdır. Onun poeziyasının mahiyyətini anlamaq üçün şairin şəxsiyyətinə yaxından bələdlik gərəkdir» (Şirindil Alişanlı. «Dəlidağın qardaşı», «Ədəbiyyat qəzeti», №42/ 3429), 29.X.2004).

Şamil Dəlidağın poeziyası və onun ədəbiyyatımıza gətirdiyi yeniliklər barədə tanınmış elm və sənət adamlarının söylədikləri qiymətli fikirlər bu böyük söz adamına qoyulmuş bir abidədir.

Qeyd edək ki, elmi-ədəbi ictimaiyyət Şamil Dəlidağın ədəbiyyata gətirdiyi yeniliklərlə ilk dəfə 1990-ci ildə «Yazıcı» nəşriyyatı tərəfindən nəşr olunmuş «Həyatın astarı, həyatın üzü» kitabından tanış olmuşdur. Lakin Şamil Dəlidağ hələ bu kitab çap olunmamışdan xeyli əvvəl, keçən əsrin 80-ci illərindən törəmə adlı şeirlər yazıb qəzetlərdə çap etdirirdi. Bəs, törəmə özü nə deməkdir? Şair bir sözü, yaxud söz birləşməsini seçib hər dəfə onun ilk hərfini silməklə və ya seçilmiş ifadəyə hər dəfə bir hərf əlavə etməklə yeni söz-qafiyələr yaradır. Məsələn: belə cəmdən sonra b səsini atır və elə cəm yaranır, sonra e səsini atır, ləcəm törəyir, sonra 1 səsini silir, əcəm yaranır, sonra ə səsini silməklə cəm yaranır, sonra c səsini pozmaqla əm yaranır – törənir. Oxucuları bu məqamla daha yaxından tanış etmək üçün «Belə cəm» törəmə-qoşmasına diqqət yetirək:

tün m  
qafiyələ  
qabağı  
Az  
də dod  
bilicilər  
şerif for  
v, m, p  
biyyatı

Əd  
forma  
və son  
bitir. Be  
da az d  
sənət b  
iştirak e  
şəirlərə  
şairlərin  
şəkilli v  
çətin, d  
şairdən  
həm də  
hərəsi k  
axır v  
bu bir  
zamanc  
xələl gə  
bunlar,  
Dəlidəğ  
sonrala

## BELƏ CƏM

(törəmə qoşma)

Əlbir eylə Dəli Kürü, Arazi,  
Xalqdan ötrü gərkəlidir belə cəm.  
İstəyirsən səndən qalsın el razi,  
Elə topla, yaxşını et, elə cəm.

El malını naqqal yedi, sovurdu,  
Hap-gopunu saxlamadı ovurdu.  
Kola girib yamanlıqla o vurdu,  
Beləsiylə ömür boyu de ləcəm.

Neyləyirik yad çörəyi, yad ası,  
Xalqlarımız bir-birinin adası.  
Bir divardı qala edib o daşı,  
Qardaş olub türk ilə kurd, həm əcəm.

Fərqi yoxdur, türkün, kürdün, əcəmin,  
Qardaşlıqdır əzəməti bu cəmin.  
Saf dostluğa ürək əmin, dil əmin,  
Bir bayraqın altda olub yüzü cəm.

Vətənimin varı aşib – daşındı,  
Hünəriylə zirvələri əşəndi.  
Şamil, sənə o şöhrətdi, o şəndi,  
Çeşməsini ana südü bilib əm.

4+4+3=11 bölgüsü ilə yazılmış bir şeirin bü-

tün misralarında və eyni zamanda bəndlərində qafiyələrin yuxarıda deyilən qaydada törədilməsi göz qabağındadır.

Azərbaycan ədəbiyyatında, xüsusən aşiq şeirində dodaqdəyməz şeirlər istənilən qədərdir. Şeir-sənət bilicilərinə məlumdur ki, dodaqdəyməz adlandırılan şeir formasında 9 dodaqlanan hərfdən heç biri (b, v, m, p, f, o, ö, u,ü) işlədilmir. Dodaqdəyməz ədəbiyyatımızda həm də çətin yazılan şeir forması sayılır.

Ədəbiyyatımızda az da olsa təsadüf edilən bir forma da var ki, burada şeirin bütün misralarının ilk və son sözləri eyni bir hərflə başlayıb, eyni bir hərflə də bitir. Belə şeirlərə əvvəl-axır deyilir və ədəbiyyatımızda az da olsa təsadüf edilir. Ədəbiyyatşunaslar, şeir-sənət biliciləri çox yaxşı bilirlər ki, 9 dodaqlanan hərf iştirak etmədən şeir yazmaq çox çətin məsələdir. Belə şeirlərə yalnız ustاد sənətkarların, dili gözəl bilən şairlərin yaradıcılığında rast gəlmək olur. Törəmə şəkilli və əvvəl-axır şəkilli şeirlər yazmaq isə daha çətin, daha müşkül məsələdir. Bu sayaq şeirlər yazmaq şairdən həm dilimizi, ədəbiyyatımızı gözəl bilmək, həm də böyük axtarış və səbr tələb edir. Ayrı-ayrılıqda hərəsi bir çətinlik olan dodaqdəyməz, törəmə, əvvəl-axır və s. şəkillərdən yenidən yeni forma yaratmaq, bu bir neçə çətinliyi bir şeirdə birləşdirmək, eyni zamanda, şeirin forma, məzmun və quruluşuna heç bir xələl gətirmədən gözəl şəkilli şeirlər yazmaq – bütün bunlar, ancaq və ancaq ustad sənətkar Şamil Əsgər Dəlidəğ sənətinin möcüzəsidir. Şamil Əsgər Dəlidəğ sonralar özünü daha böyük çətinliklərlə sınayaraq

“dodaqdəyməz, törəmə”, “dodaqdəyməz, əvvəl-axır, törəmə”, “dodaqdəyməz, əvvəl-axır, cinaslı törəmə” və başqa şəkilli qoşma, gəraylı, rübai, bayati, qəzəl, vəs. şəkilli şeirlər yazmışdır.

İndiyə qədər ədəbiyyatımızda ustad aşiq və şairlərimizin yaradıcılığında barmaqla sayılacaq dodaqdəyməzlərə rast gəlmək olur. Şamil Əsgər Dəli-dağın isə 180 səhifəlik bir «Dodaqdəyməzlər» kitabı çapdan çıxmışdır ki, bu şeirlərin hər biri forma və quruluş baxımından mükəmməl dodaqdəyməzlərdir. Şairin məşhur «Gəl» rədifli dodaqdəyməz qoşması dediklərimizə əyani subutdur:

## GƏL

Dağa, yaz yarıda – qar əriyəndə,  
Çaylar dərələrdə sellənəndə gəl.  
Yaylaqlara sarı el yeriyəndə,  
Kəkliklər qayada dillənəndə gəl.

Qartal şış qayadan qalxanda ərşə,  
Təkələr dikdirdən çıxanda şışə.  
Arılar çıçəklə çatanda nişə,  
Naxırlar yelkəndə yellənəndə gəl.

Lalənin içində qızlar itəndə,  
Nərgizin dəstəsi ələ yetəndə,  
Canan qənd dilinə şəkər qatanda,  
Yar nəzəri yara zillənəndə gəl.

al-axır,  
kəmə”  
qəzəl,  
  
şəq və  
aq do-  
r Dəli-  
kitabı  
ma və  
tlərdür.  
oşması

Dəli «Cəngi»sini aşiq çalanda,  
Dəli daylar haray-həşir salanda.  
Hədiyyəni dəli igid alanda,  
Yaylaqda erkəklər əllənəndə gəl.

Dəlidəğ heyrandı dəli dağlara,  
Canı niyaz eylər ana dağlara.  
Yaylaqlar geyəndə yaşıl, al-xara,  
Ağ, sarı çıçəklər tellənəndə gəl.

Azərbaycan dilinin gözəlliyyini, şirinliyini, geniş imkanını göstərmək baxımından Şamil Əsgər Dəlidəğin bu şeirində qoşmanın bütün tələbləri, qafiyə və bölgüləri tamamilə yerli-yerindədir. Belə ki qoşmanın  $6+5=11$  forması hər bir bənddə gözlənilmişdir. Yeri gəlmışkən qeyd edək ki, Şamil Əsgər Dəlidəğin poeziyasını izlədikcə, görürük ki, onun qoşma, gəraylı, bayati, rübai, dörtlük və s. formalarda (bölgü tələb edən bütün şeirlərində) şeirin birinci sətri hansı bölgü ilə başlanmışsa, yerdə qalan bütün sətirləri də eyni bölgüyü riayət edilməklə yazılmışdır. Əgər şeir  $4+4+3=11$  bölgüsüylə başlanmışsa, sonrakı bütün sətirlərdə eyni bölgüyü əməl edilmişdir. Onu da qeyd etmək yerinə düşər ki, Şamil Dəlidəğ poeziyasında qulaq qafiyəsinə çox az hallarda rast gəlinir və demək olar ki, yox dərəcəsindədir. Onun qoşma, gəraylı, bayati və rübaılərinin demək olar ki, hamısı kök qafiyədən istifadə edilməklə yazılmışdır. Dörtlük, bayati və rübaılərinin əksəriyyəti isə cinaslarla yaradılmışdır.

Yuxarıda misal gətirdiyimiz «Gəl» dodaqdəyməz qoşmasında bir dənə də olsun dodaqlanan hərf işlədilmədiyindən bu qoşma dodaqdəyməz şeirin ən bariz nümunəsi hesab oluna bilər.

Şamil Əsgər Dəlidağın belə dodaqdəyməz qoşmaları, gəraylıları istənilən qədərdir.

Azərbaycan ədəbiyyatında dodaqdəyməz, cinaslı dördlüklərə az da olsa təsadüf edilir. Şairin aşağıdakı döndlüyüünü belə şeir formasına bariz bir nümunə kimi misal göstərə bilərik:

### DİYARINDADI

Şirindən-şirindi diyarın dadı,  
Ləzzətin ləzizi diyarındadı.  
İşgal altındadır, eli səsləyir  
Diyarın harayı, diyarın dadı.

Şamil Dəlidağ poeziyasında dodaqdəyməz, cinaslı dördlüklər də yüzlərlədir.

Bir daha xatırladaq ki, ədəbiyyatımızda əvvəl-axır adda şeirlərə çox az hallarda rast gəlinir. Son illər ədəbiyyatımızda belə şeirlər demək olar ki, yazılmır. Vaxtlə məşhur el şairi Mola Cümə belə formalı qoşmalar yazmışdır. Bir daha qeyd edək ki, əvvəl-axır adlanan şeirlərdə başdan-ayağa bütün misraların əvvəli və axırı eyni hərflə başlanmalıdır. Aşağıdakı “dodaqdəyməz, cinaslı döndlük” həm də əvvəl-axırıdır:

## ARINI DANAR

Razi qal, tanıyar arını da nar,  
Rəzil, şirə çəkən arını danar.  
Rədd eylə, araya nahaq qan salar,  
Riyakar qeyrəti, arını danar.

Göründüyü kimi dördlükdə üç çətinlik bir yerə cəmlənmişdir. Misal gətirdiyimiz dörtlük həm dodaqdəyməz, həm cinas (arını da nar, arını danar, arını danar), həm də bütün misraların əvvəli və axırı eyni hərflə (r) başlanıb qurtardığına görə əvvəl-axırdır.

Eyni bir şeirin həm təcnis, həm dodaqdəyməz, həm də əvvəl-axır olmasına heç kimin yaradıcılığında rast gəlmədiyimizə görə bu üç çətinliyi özündə cəmləşdirən şeir formasından bir nümunə gətirməklə Şamil Əsgər Dəlidəğ poeziyasının necə dərin bir dərya olduğunu aydın görmək olar. Çünkü təcnisin özünün asan olmayan, hamının yaza bilmədiyi bir şeir forması olduğunu ədəbiyyatşunaslar daha yaxşı bilir. Dodaqdəyməz, əvvəl-axır da eləcə, çətin yazılan şeir formalardır. Bunu yalnız poeziyası, sənətkarlığı möcüzə sayılan Şamil Əsgər Dəlidəğ etmişdir. Fikrimizi onun məşhur «Təkəri şışdən» həm dodaqdəyməz, həm təcnis, həm də əvvəl-axır olan şeiriylə daha da möhkəmləndirəcəyik:

əsas  
zəru  
çoxl  
sayl  
böyü  
ölçü  
zəng  
cəsa  
göra  
kanlı  
30, 1  
ədək  
gəln  
bu r  
sözc  
sözc  
bilir  
tün  
kim  
ilk k

## TƏKƏRİ ŞİŞDƏN

Nicat axtar nərə, alış, yaşa, yan.  
Nahaqdan qayıtsa təkəri şışdən.  
Nadanlıq eyləsə kinlə yaşayan,  
Neyləsin keçəndə tək ər, iş-işdən?

Nataraz yetənə ərişdi, inan.  
Naqqaldan gen gəzsən, ər işdi, inan.  
Nədir həyat? -Arğac-ərişdi, inan.  
Nə desin, danışın tək əriş, işdən?

Nadir nişanəsi, qeyrət, ar-xasın.  
Nalayıq dilləndi: -Əyil, arxa sıñ.  
Niyyəti əyrilər yıxsa arxasın.  
Nigahdan endirər tək əri şışdən.

Niyə nərgiz əkdin sən tikan dərdin?  
Nigaran Dəlidağ, çıçayı dər, din.  
Nərsənsə şış etsə ciyəri dərdin.  
Nərə çək el yansın, tək əri şışdən.

Göründüyü kimi bu dodaqdəyməz, təcnis və əvvəl-axırın bütün misraları n hərfi ilə başlayır və n hərfiyıl də qurtarır.

Məzmun dəyişdikcə formanın da dəyişməsi labüddür. Zaman-zaman şairlərimiz başqa xalqların ədəbiyyatlarından bəhrələnməklə şeirimizə yeni formalalar da gətirirlər. Zənnimizcə öz qaynaqlarımız

əsasında yeni formalar yaratmaq daha vacib və zəruridir.

Dilin zənginliyi təkcə həmin dildəki sözlərin çoxluğu ilə deyil, ondakı idiomatik ifadələrin çoxsaylı və tutarlı olması, cinas yaratma imkanlarının böyüküyü, söz oynatma meydanının genişliyi ilə ölçülür. Bu mənada Azərbaycan dilinin dünyanın ən zəngin dillərindən biri, bəlkə də birincisi olduğunu cəsarətlə söyləmək olar. Cinas yaratma imkanlarına görə isə Azərbaycan dilinin tayı-bərabəri yoxdur.

Şamil Əsgər Dəlidəğ dilimizi, onun daxili imkanlarını dərindən bildiyindən Azərbaycan dilində 30, 80, 100 və daha çox mənası olan (indiyə qədər ədəbiyyatımızdaancaq 6-7 cinas işlənən təcnislərə rast gəlmış) cinaslar tapmaq çətinliyini asanlaşdırılmış və bu möcüzəni həqiqətə çevirmişdir.

Şamil Əsgər Dəlidəğ bəzən bir şeirdə bir neçə sözdən istifadə edir. Bir qoşmasında o, cəmi dörd sözdən istifadə edərək dodaqdəyməz törəmə yarada bilir. Misal gətirəcəyimiz 3 bəndlilik qoşmanın da bütün qafiyələri «dişini», «yaşadı», «nadinci» və «ayağı» kimi dörd kəlmədən törənmişdir. Hər dəfə bu sözlərin ilk bir hərfi silinməklə yeni sözlər yaranmışdır.

## ÇALIŞ

Həyasız qıcadı iti dişini,  
Elini taladı, harın yaşadı.  
Anlayan az deyil əyri işini,  
İştahı yenə də yağlı aşadı.

Cığırından çıxsa, danla nadinci,  
Həyatda ad qazan-ad ləl, ad inci.  
Xain dərdə saldı halalı, dinci, Kədərə qərq  
etdi yaxşını, şadı.

Hiyləgər geriyə dartar ayağı,  
Dəlidağ, daldada gizlənər yağı.  
Qara rəngə salar nadanlar ağı,  
Çalış xilas eylə ləkədən adı.

Belə bir təsnifatla fikrimizin reallığına əmin olaq:

Dişini	Yaşadı	Nadinci	Ayağı
İşini	Aşadı	Ad inci	Yağı
Şadı	Dinci		Ağı
Adı			

Göründüyü kimi cəmi 4 sözdən 12 söz törənmışdır.

Başqa bir misalla 4 möcuzəni özündə cəmləşdirən, törəməni nəzərdən keçirək. Burada şeir həm dodaqdəyməz, həm əvvəl-axır, həm törəmə, həm də qoşa yarpaqdır. Bu formalı qoşmanın yazılmış çətinliyini şeir-sənət bilicilərinə izah etməyə ehtiyac duymuruq...

## AXTARAR

(dodaqdəyməz, əvvəl-axır, törəmə, qoşayarpaq  
qoşma)

Rast gələndə əğyar, ağıldan çaşar.  
Rəşadətsiz qaçar, gizlində yatar.  
Rəndəsiz ağ-aşkar həddini aşar,  
Rəzil eylər inkar, qeyrəti atar.

ə qərq

Rişəsiz, riyakar çəkdirər hasar,  
Rəndicə, zinakar haqlını asar.  
Ricətsiz çar-naçar, çətin qalxa sar  
Rahatsız yağsa qar, qərq edəcək tar.

olaq:

Rəqqasə inadkar, çətin dayanar,  
Razi qalar dildar, aşiq Ay anar.  
Rica edər lal-kar, Dəlidəğ yanar,  
Rəng nədir, axtararancaq həya, ar.

şı

mmiş-

cəm-  
a şeir

ixəmə,

azılma

htiyac

Bu qoşmada dodaqlanan hərfələr olmadığından dodaqdəyməzdır. Bütün misraların əvvəli və axırı eyni bir hərfdən ibarət olduğuna görə (burada r) əvvəl-axırdır. On iki qafiyəsi cəmi dörd sözdən (çaşar, yatar, hasar, dayanar) yarandığından törəmədir. Şərti olaraq bunu bu düsturla belə göstərə bilərik:

Çaşar	Yatar	Hasar	Dayanar
Aşar	Atar	Asar	Ay anar
	Tar	Sar	Yanar
	Ar		

Eyni zamanda misraların hər biri iki yerdən qafiyələndiyinə görə qoşa yarpaqdır. Bu dörd çətinlikdən birgə istifadə olunduğu da göz qabağındadır.

Şamil Dəlidağın ədəbiyyatımıza gətirdiyi yeniliklər bununla məhdudlaşmamış, o, öz axtarışlarını davam etdirərək daha bir neçə ilkə imza atmışdır. Belə ki, o, bu günə qədər ədəbiyyat tariximizdə heç kəs tərəfindən qələmə alınmayan cinaslarla poemaya yazmağın da birincisi olmuşdur. 380 misralıq bu poemanın bütün bəndləri cinas formasındadır və bir bənddə də olsa belə, cinasın və dördlük formasının tələbləri pozulmamışdır.

Azərbaycan ədəbiyyatında rübainin tarixi qədim olduğu qədər bu şeir formasında özünü sınayanların da sayı olduqca çoxdur. Böyük şairlerimiz Xaqani Şirvaninin, Məhsəti xanım Gəncəvinin XX əsrдə ən uğurlu davamçısı və anadilli rübai'lərin ən ustad nümayəndəsi olan tanınmış şairimiz Hüseyn Kürdoğlu kimi yaradıcılığının əsas hissəsini rübai'lər təşkil edən şairlerimiz də vardır. Lakin Şamil Əsgər Dəlidağ min illik Azərbaycan ədəbiyyatında ilk dəfə rübai formasının da özünə bir yenilik gətirmiştir. Bu yenilik özünü həm forma, həm də məzmunca biruzə verir. Şair qoşmaya gətirdiyi törəmə yeniliyini rübai'lərə də tədbiq edir və maraqlı forma ortaya çıxarıır.

Şamil Əsgər Dəlidağ yüzlərlə törəmə rübai formalı şeirlər yazmışdır ki, bu rübai'lərin hər bir bəndində törəmənin tələblərinə ustalıqla əməl edilmişdir. Əvvəllər izah etdiyimiz kimi, törəmə

formalı şeirlərdə hər dəfə sözün əvvəlinə bir hərfi əlavə etməklə və ya hər dəfə əvvəlindən bir hərfi silməklə yeni qafiyələr törənir. Məsələn: sən, əsən, kəsən və yaxud azaldılmaqla: çəkərəm, əkərəm, kərəm, ərəm, rəm və əm.

Əvvəlcə hər dəfə sözün əvvəlinə bir hərfi artırmaqla törənən qafiyəli rübatlərə misal göstərək:

Şahın ədalətdən uzaqdı zəndi,  
Xalqı talayandı, xalqı əzəndi.  
Elin qəzəb seli kükrəyən zaman,  
Taxtından-tacından qaçıb təzəndi.

İndi isə hər dəfə sözün əvvəlindən bir hərfi azaltmaqla törənən qafiyəli rübatiyə baxaq:

Kiminə el, vətən, zəhmət amaldı,  
Kiminin istəyi dövlətdi, maldı.  
Xalqa canı-dildən xidmət edənlər,  
Dərədə qalsa da zirvəni aldi.

Şamil Əsgər Dəlidəğ yaradıcılığında bu cür törəmə qafiyəli dörtlüklərə yüzlərlə misal gətirmək olar.

Azərbaycan ədəbiyyatında dodaqdəyməz formalı şeirlər də istənilən qədərdir. Lakin indiyə qədər ədəbiyyatımızda dodaqdəyməz törəmə formalı rübatlərə rast gəlinməmişdir. Həm dodaqdəyməz, həm də törəmə kimi çətin formaların ikisini bir şeirdə birləşdirib yeni formalı şeir – «dodaqdəyməz,

törəmə» yazmaq təbii ki, ikiqat çətin bir işdir. Şamil Əsgər Dəlidağın dodaqdəyməz, törəmə formasında da yüzlərlə şeir və rübai yazmışdır. Məsələn:

Saxtaların – eli yıxdı azarı,  
İtirdik Keytini, Zəyliyi, Zarı.  
Yağı at səyirtdi Dəlidağda da,  
Ayaq alta atdı alçaqlar arı.

Göründüyü kimi bu rübai dodaqdəyməz olmaqla, həm də törəmədir. Burada azarı, Zarı, arı qafiyələrindən hər dəfə bir hərfi atmaqla yeni qafiyələr törənmişdir.

Öncə qeyd etmişdik ki, Şamil Əsgər Dəlidağ inidiyə qədər heç kimin yaratıcılığında rast gəlmədiyimiz əvvəl-axır formalı şeirlərlə də Azərbaycan ədəbiyyatını xeyli zənginləşdirmişdir. Hər zaman oxucusunu heyrətləndirməyi bacaran Şamil Əsgər Dəlidağın üç çətin formanı («dodaqdəyməz, törəmə və əvvəl-axır») özündə birləşdirən şəkildə yazdığını və «dodaqdəyməz, əvvəl-axır, törəmə» adlandırdığı rüballər də ədəbiyyatımızda bir yenilikdir:

Zaildir həyatda ağildan dayaz,  
Zehni qaranlıqdır, heç deyil ayaz.  
Ziyanlıqdan qayıt, igidlikdən yaz,  
Zəkaya arxalan nə çəş, nə də az.

Və yaxud:

Hərgah yaxalasa dərd səni nagah,  
Həqiqəti eylə xalqına agah.

Həyat gah diklidir, enişlidir gah,  
Hər ayaqda igid çəkən deyil ah.

Elə buradaca diqqət çəkən bir məqamı nəzərə çatdırmaq istəyirik. Bildiyimiz kimi rübai şeir forması adətən 4 misralıq olur və a, a, b, a forma quruluşuna malikdir. Yəni bəndin 1-ci, 2-ci və 4-cü sətirləri həm qafiyə, 3-cü sətri isə sərbəst olur. Şamil Əsgər Dəlidağın əksər rübai'lərində isə hər sətrin sonunda də qafiyə yaranır və bu da maraqlı bir formanın yaranmasına gətirib çıxarır. Misal gətirdiyimiz rübai'lərin birincisində dayaz, ayaz, yaz, az, ikinci rübaidə isə nagah, agah, gah, ah qafiyələri həm bir-birindən törənmişdir, həm də yeni a, a, a, a formalı rübai yaranmışdır.

Göründüyü kimi hər iki rübaidə də sətirlər eyni hərflə başlanıb (birinci rübaidə z hərfi ilə, ikinci rübaidə h hərfi ilə), eyni hərflə də bitmişdir ki, bu da əvvəl-axır formasının yaranmasına gətirib çıxarmışdır. Eyni zamanda hər iki rübai dodaqdəyməzdır.

Şamil Əsgər Dəlidağ forma yeniliyi axtarışını davam etdirərək daha çətin formalı şeirlər yazmağa müvəffəq olmuşdur. O, dodaqdəyməz, əvvəl-axır və törəmə çətinliklərini saxlamaqla, həm də cinaslarla işlənmiş rübai'lərin də ilk müəllifidir. Ona qədər bu çətin formaya heç kim müraciət etməmişdir. «Dodaqdəyməz, əvvəl-axır, cinası, törəmə» rübai'lərə misal gətirək:

Altı yaşda zehin taydı ayaza,  
Ana deyə dinə, əzəl a yaza.  
Arta dərrakəsi, sirlər açıla,  
Aydan arı qala, çətin Ay aza.

Bu formalı rübai həm dodaqdəyməz, həm əvvəl-axır, həm çinas, həm də sətirlərin sonundakı sözlərdən hər dəfə bir hərfi atmaqla (ayaza, yaza, aza) törənmişdir. Beləliklə, 4 çətinliyi özündə birləşdirən daha bir möcüzəli şeir forması yaradılmışdır.

Göründüyü kimi, Şamil Əsgər Dəlidəğ yuxarıda sadaladıqlarımız çətinlikləri (dodaqdəyməz, əvvəl-axır, törəmə, cinas) özündə ehtiva edən həm ayrı-ayrı (yəni ayrıca dodaqdəyməz, əvvəl-axır, törəmə və cinas), həm də bütün bü çətinlikləri biri-birinə əlavə etməklə (əvvəlcə «dodaqdəyməz», sonra «dodaqdəyməz törəmə», sonra «dodaqdəyməz, əvvəl-axır, törəmə», daha sonra «dodaqdəyməz, əvvəl-axır, cinası, törəmə»), sonra da hamısını özündə birləşdirən (ayrılıqda) «dodaqdəyməz, əvvəl-axır, cinası, törəmə» formalı çox çətin, eyni zamanda həm məzmun, məna, həm də forma tələblərini tam özündə qoruyub saxlayan maraqlı formalarla şeir bağçamızı elə zənginləşdirmişdir ki, bu yeniliklər alımlərin, ədəbiyyatşunaslarının, şeir-sənət bilicilərinin hələ uzun illər diqqət müstəvisində olacaq. Bir sıra alımlərimiz, şairlərimiz bu yeniliklərə çox yüksək qiymət verərək onları Azərbaycan ədəbiyyatına bir töhfə, dilimizə və ədəbiyyatımıza böyük xidmət nümunəsi və ədəbiyyatımızda möcüzə adlandırmışlar. Şamil Əsgər

Dəlidəğin Azərbaycan şeirinə gətirdiyi yeniliklər təkcə bunlarla bitmir. İndiyə qədər Azərbaycan ədəbiyyatında heç bir şair tərəfindən qələmə alınmayan tam yeni formalı digər şeir formaları da ancaq Şamil Əsgər Dəlidəğin qələminin məhsuludur. Belə şeir formalarından bütün kəlmələri eyni bir hərflə başlayan qoşmalar, gəraylılar, məsnəvilər, çox yarpaq, yekcins cinaslı şeirlər, şeirdən törəyən şeirlər, çox pilləli, düzünə və tərsinə oxunan şeirlər, dodaqdəyməz, qoşayarpaq, əvvəl-axır, törəmə formalı şeirlər, dodaqdəyməz, sallama gəraylılar, bütün cinasları yekcins, dodaqdəyməz, əvvəl-axır, qoşa-yarpaq, təcnislər və s. qeyd etmək olar.

Yeni bir möcuzə sayılan bütün kəlmələri eyni bir hərflə başlayan qoşmayla bağlı bir misalla fikrimizi möhkəmləndirək:

## BAXDIM

Büdrədim, başlandı başımda bəla,  
Balxidaydım, ballı bulağa baxdım.  
Bollandırdım balı bol, bala-bala,  
Böyründə boşalan bardağ'a baxdım.

Burulurdu bahar burulğanları,  
Bağban becərirdi bağ - bostanları.  
Bəsincə budadım baldırğanları,  
Budanıb bulanan bulağa baxdım.

Bir bəla baxırmış bəri bayaqdan,  
Buladı başını barlı bağışan.  
Birdən bədənimdə başlandı böhran,  
Boy-buxuna baxdım, buxağa baxdım.

Barışdım bəxtimlə, bildi bəxtəvər,  
Bəbək bozartmasın barı bədnəzər.  
Barmağı buladı bıçaqdan betər,  
Bəzəkli barmağa, bıçağa baxdım.

Göründüyü kimi dörd bəndlik bir qoşmanın  
bütün sətirlərində işlədilən bütün kəlmələrin hamısı  
b hərfiyə başlayır və qoşma bu baxımdan nə qədər  
çətin yaranan bir şeir forması olsa da, şeirdəki  
məzmun, məna da qırılmır. Bütün bunlar isə bir daha  
onu deməyə əsas verir ki, bu möcüzəli yaradıcılıq  
yolu yalnız və yalnız Şamil Əsgər Dəlidəğ istedadı,  
məharəti və sənətkarlığının məhsuludur.

Şamil Əsgər Dəlidəğ qələminin möcüzələrindən  
biri də çox yarpaq şeir formasıdır. Şamil şeirinin  
sehrini, ustalığını özündə cəmləşdirən «Məndən  
üzmə əl» adlı dörd yarpaq qoşmaya nəzər yetirək:

### MƏNDƏN ÜZMƏ ƏL

Gəl, sözü ləl gözəl, məndən üzmə əl,  
Olma xar, ver qərar, ol həmkar, simsar.  
Dəcəl, şətəl əməl, yaradar xələl,  
Ol vəfadər, naçar, qəlb zar-zar ağlar.

Xülya, röya, riya yaratmaz ziya,  
Var maya, ol qaya, soya ol həya.  
Yet haraya, haya, dön çaya taya,  
Yar, bu rəftar, ilqar eldə olar car.

Şamil, böhtan atan, yol azan insan,  
Olar şeytan, nadan hər an, hər zaman.  
Dan, hədyan tökər qan, batırar ad-san,  
Edər inkar, bezar, günahkar, zinhar.

Göründüyü kimi üç bəndlilik bu qoşmanın hər bəndində gedən hər bir sətirdə olan sözlər vergüllə bir-birindən ayrılmışla hər sətir dörd yarpağa bölünmüsdür ki, hər sətirdə vergüllə ayrılan hər yarpaq sözlərin özləri də eyni hərflə sonluqlanaraq daxili qafiyə yaratmışdır. Məsələn: olma xar, ver qərar, ol həmkar, simsar və yaxud, yet haraya, haya, dön çaya taya.

Bu cür daxildən (dörd yerdən) qafiyələnməklə yaranan yarpaqlar şeirə həm də bir oynaqlıq, şirinlik, musiqilik gətirir.

Şamil Əsgər Dəlidağın ədəbiyyatımıza gətirdiyi həddən artıq mürəkkəb və maraqlı şeir formalarından biri də, yuxarıda qeyd etdiyimiz kimi, bütün cinasları yekcins, dodaqdəyməz, əvvəl-axır, qoşa yarpaq, təcnisidir. Bu formalı şeir yazmaq doğrudan da hər insan oğluna nəsib olan bir istedad deyil. Şair bu formalı şeirdə beş çətinliyi bir yerdə işlətməklə (bütün cinasları yekcinsliyi, dodaqdəyməz olması, əvvəl-axır olması, eyni zamanda qoşayarpaq təcnisi) məzmuna,

mənaya xələl gəlmədən bitkin və gözəl bir şeir nümunəsi yaratmışdır.

## YA DA YAZ

Zənaxdanı şahnaz, səntək yad ayaz,  
Zahirdə etiraz, de get yad ay az.  
Ziyanı saçar az, inan yad ayaz,  
Zarındı çalsa saz, dərdli yada yaz.

Zehni, yaddaşı qaz, çalış yada yaz,  
Zərrəcə nə et naz, nə aç, yada yaz.  
Zailə de get az, zaysan, ya dayaz,  
Ziddinə etiraz, salsañ yada yaz.

Zinhara gətir az, qış qal, ya da yaz,  
Zağ-zağ əssə, nasaz, gələr yada yaz.  
Zillət yaşın Araz, eylə yad a yaz,  
Zənciri çək taraz, əlac ya da yaz.

Şairin poeziyamıza gətirdiyi bütün bu yeniliklər tükənməz ağılin, yorulmaz düşüncənin, gündən günə itiləşən istedadın, sönməyən səbrin, dözümün və iradənin məhsuludur.

## 2.ŞAMIL ƏSGƏR DƏLİDAĞIN QEZƏLLƏRİNDE YENİLİKLƏR

Gözəl bənzətmələr, bitkin təşbehlər və obrazlı deyimlər silsiləsi Şamil Dəlidəğin həm məhəbbət, həm də ictimai mövzuda yazdığı qəzəllərində də istənilən qədərdir. Düzdür, Şamil Dəlidəğ qəzəlxan şair olmasa da, onun hər mövzuda tutarlı, əruzun bütün tələblərinə cavab verən, həm də yeni deyimli, dolğun məzmunlu qəzəlləri də çoxdur.

Gözəlin camalını mələklərə, Aya, Günəşə bənzətmək klassik poeziyamızdan gələn qırılmaz bir ənənədir. Lakin mələklər Şamil Dəlidəğ poeziyasında tamam başqa bir prizmada təqdim olunur. Şairin "yaratdığı" gözəllər o dərəcədə əvəzsizdir ki, mələklərin özləri belə onun gözəlinə baxıb çəş-baş qalır, onu özlərindən gözəl, yaraşıqlı görüb hüsnünə səcdə qılmağa gözəldən icazə istəyir, onu özlərinə baş məleykə seçmək üçün gözəlin ayağına düşüb yalvarırlar.

Gözəl, səni görən kimi çəş-baş qalıb mələk deyər:  
-Camalını məndən gözəl yaradıbdı fələk - deyər.

Səndən rica eyləyirlər: - Yalvarırıq, icazə ver,  
Hüsnünə səcdə qılmağa hüzuruna gələk - deyər.

Sənin kimi gülcəməlli birisinə rast gəlmərik,  
Kainatı eyləsək də tamam ələk-vələk - deyər.

Minnət edib dönə-dönə, ağız açar: - Gəl razı ol,  
Gözəl, səni özümüzə baş məleykə bilək - deyər.

Məcnundan betər etdiyin biçarə Şamil Dəlidağ:  
-Sənə elçi göndərməyi eyləmişik dilək -deyər.

Şamil Dəlidağın qəzəllərinin ən maraqlı cəhəti  
ondadır ki, şairlərimiz şeirlərində gözəli əsasən  
mələyə, gülə-çiçəyə, gözləri qaynar bulağa, dili şəkərə,  
sözləri bala bənzədilirsə, Şamil Dəlidağın məhəbbət  
şeirlərində bu məcazlar solğun və zəif görünür.  
Çünki mələklər şairin gözəli qarşısında acızdırlar,  
onun gözəli bağa girib bir dəstə gül dərirəsə, güllər-  
çiçəklər bunu özlərinə hörmət, məhəbbət kimi qəbul  
edirlər. Şairin məhəbbət pərisi yolunu bulaq üstündən  
salırsa, o çeşməni şərəfləndirir, gözəlin şirin sözlərini  
eşidən şan balı özünü acıdan-acı hesab edir, gözəlin  
dilindən çıxan dadlı sözlərdən bülbül xəcalət çəkərək  
nəğməsini dayandırıb susur, və s.

Gözəl, əgər eşitsə sənin şirin sözünü,  
Beçənin şan balı da acı sanar özünü.

Dilinin hər sözünə qulaq assa mat qalar,  
Xacalətdən gizlədər şanı üzüm, üzünü.

Dinlədikcə dilindən çıxan dadlı sözləri,  
Bülbül nəğmə oxumaz, susub yumar gözünü.

Şirin dilin ara bir dönür oda, alova,  
Yandırmışan bəlkə də rəqiblərin yüzünü.

Şamil kimi ömründə dilinə mey dəyməyən,  
Sözlərindən məst olub, əgər bilsən düzünü.

Şamil Dəlidəğ poeziyasında bu sayaq təşbehlər,  
bənzətmələr, obrazlı deyimlər saysızdır:

Qaşa qılınc deyirlər, qaşın qoşa novludur,  
Ən kəsərli qılıncdan dəfələrlə sovludur.

Gözlərindən qəlbimə sönməyən bir od yağır,  
Baxışların tonqaldan min dəfə alovladur.

Təkcə yandıran deyil, həm də tutub saxlayır,  
Deyirəm, bəlkə gözün qarmaqlı, tilovladur.

Gözlərinin oduna dözüb baxa bilmirəm,  
Görən elə zənn edir gözlərin qirovludur.

Sanki axıdır məni naz-qəmzəli yerişin –  
Belə güman edirəm çay kimi qıjovladur.

Şamiləm, qarşı gəlsəm, mən dönərəm bir lala,  
Dilim tərpənə bilməz, sanaram buxovladur.

Şamil Dəlidəğin qəzəlləri yeniliyi, özünəməxsusluğu, təravəti və dilinin zənginliyi ilə də fərqlənir. Bu baxımdan onun «Bu» rədifli qəzəlindəki bədii ifadə

vasitələri, məcazlar və dilin ifadə forması təkrarsız və ruha yatımlıdır.

Ey nazənin, yerişin, de necə hikmətdi bu,  
Tamam alır canımı, de necə qismətdi bu?

Addımını atanda yollar da fərəhlənir,  
Söylə bu nə iftixar, necə ünsiyyətdi bu?

Gül-çiçək da sallanır sən sallanıb keçəndə,  
De, bu necə təntənə, necə əzəmətdi bu?

Sən çəməndə gəzəndə quşlar qanad saxlayır,  
Deyirlər göydən yerə enən ziyarətdi bu.

Səhər-səhər yolunu bulaq üstə salanda,  
Çəşmə deyir adıma ən böyük hörmətdi bu.

Şamil Dəlidağam mən, qəfil çıxdın qarşıma,  
Huşum başda qalmadı, inan, həqiqətdi bu.

Şamil Əsgər Dəlidağ ədəbiyyatımıza gətirdiyi  
yeniliklərdən heca vəznində yazdığı şeirlərində is-  
tifadə etdiyi kimi, bütün çətinliklərinə baxmayaraq  
bunu əruz vəzninə də tədbiq etmiş, olduqca qiymətli  
qəzəl nümunələri yaratmışdır. «Çarə gəz» rədifli  
«dodaqdəyməz, törəmə» qəzəli də bu sıradandır:

## ÇARƏ GƏZ

Ən alçaqdır cahanda hədsiz ciyər qanadan,  
Qatildir, yaransa da hansı ata-anadan.

İnsanın ən rəzili diyarını satandı,  
Xalqa xəyanət eylərancaq sarsaqla nadan.

Niyə yatsın igidin, keçsin qəddar əlinə –  
Niyə aranın, dağın, niyə dənizin, adan?

Qalx ayağa, xilas et ya işgaldən diyarı,  
Qarnına sal dilini, qeyrətini ya da dan.

Dəlidağ, ağır dərddi didərgin, qaçqın adı,  
El dərdinə çarə gəz çalış hər saat, hər an.

Şeirin bir özəlliyi də ondadır ki, bu dodaqdəy-məz qəzəlin altı qafiyəsi cəmi bir sözdən – qanadan kəlməsindən törənmışdır. Cəsarətlə deyə bilərik ki, bu sayaq formalı qəzəl min illər boyu Azərbaycan ədəbiyyatında heç vaxt yazılmamışdır. Bu möcüzə də Şamil Dəlidağ'a məxsusdur.

Şeir-sənət ustaları, ədəbiyyatşunaslar yaxşı bilirlər ki, belə formalı qəzəl yazarkən bəzən, sanki söz qəhətə çıxır, günlərlə düşünməli, axtarmalı, ürəkdən keçən məzmunu düzgün ifadə etmək üçün xeyli çətinliklərlə üzləşməli olursan. Çünkü burada əsas şərtlərdən biri məzmunu formaya qurban ver-

məməkdir. Şamil Əsgər Dəlidağ səbri, dözümü və gərgin axtarışları nəticəsində belə çətinlikləri ram edərək, tamamilə yeni formalı şeirlər, o cümlədən qəzəllər yazıb ortaya qoymuşdur.

Ədəbiyyatımıza və dilimizə bir çox yeniliklər gətirən Şamil Dəlidağ bu yeniliklərini daha da inkişaf etdirərək heyrət və təəccüb doğuracaq yeni formalar yaratmaqda davam etmişdir. Bu formalardan biri də onun qəzəllə yaratdığı möcüzədir. Belə ki, onun yazdığı qəzəlin bütün kəlmələrinin ilk hərflərini yan-yana düzüb oxuyanda gözəl bir məsnəvi alınır ki, yaratdığı bu formanı Şamil Dəlidağ «Şeirdən doğan şeir» və ya «Qəzəldən doğan qəzəl» adlandırmışdır. Sözlə ifadə edilməyəcək ağır zəhmətin, gərgin əməyin, səbrin, dözümün və yorulmaz axtarışların məhsulu olan belə şeir – qəzəllər ədəbiyyatımızda tarix boyu görünməyən və heyrət doğuracaq bir yenilikdir.

Çox maraqlıdır! Qəzəl, qəzəlin bütün tələblərinə cavab verir, məzmun, forma, bölgü tamamilə yerindədir. Qəzəli oxuyub başa çatdırandan sonra qəzəlin bütün kəlmələrinin ilk hərflərini yan-yana düzüb oxuyanda qəzəlin məzmununa uyğun bir məsnəvi yaranır ki, burada da hər şey – məzmun da, forma da yerli-yerindədir. Bunun özünü isə əsil möcüzə adlandırmaq olar!

**BİZ İNANAQ ZƏHMƏTLƏRƏ**  
**(qəzəl və ondan yaranan məsnəvi)**

Yurd uğrunda rəva deyil uduzmuşuq mürtədlərə,  
Uzandıqca zaman daha aldanırıq «niyyətlərə».

Qan ocağı vəhşilərdən almayıncı Qarabağı,  
Gərək elin töhmətindən səngərlənək ibrətlərə.

Niyə qatil azığınları, nakişini, harınları  
Əzmək rəyi istəmirik, sustalırıq illətlərə.

Qarabağı uduzmuşuq riyakarlı dəllallara,  
Uğramışıq bəlalara, işgəncəyə, zillətlərə.

Vətən əlbir hərəkətlə şığıyarsa iblislərə,  
Ləliyər ən riyakarlar, isinişər nifrətlərə.

Pis əməlli, nankor, cəllad, əngəlləri saysız, ırsız,  
Nəhs, divanə, ən nadürüst arxalanır zülmətlərə.

Ayıl daha ey Dəlidəğ, ən qüdrətli yad ursuzla  
Ramdı deyək, uduzubdu, biz inanaq zəhmətlərə.

Yuxarıdakı qəzəlin bütün kəlmələrinin ilk hərfini yan-yana düzüb oxusaq, aşağıdakı məsnəvi alınar. Fikrimizi daha dəqiq çatdırmaq üçün əvvəlcə qəzəlin bütün kəlmələrinin ilk hərflərini sadəcə olaraq yan-yana düzək:

Yurdumuzdan qovaq getsin qan hər  
isiq urdu biz,

Vəhşilərin pəncəsindən azad edək  
yurdu biz.

Yuxarıdakı hərfləri ardıcıl, söz-söz düzəndə  
aşağıdakı məsnəvinin alındığının şahidi olarıq:

Yurdumuzdan qovaq, getsin qan hərisi qurdu, biz,  
Vəhşilərin pəncəsindən azad edək yurdu biz.

Bir daha xatırladaq ki, Şamil Əsgər Dəlidağ  
heca vəzinli şeirdə yaratdığı yenilikləri qəzəllərə də  
tədbiq etmiş və müxtəlif şəkilli törəmə qəzəllər yazıb  
yaratmışdır.

Məlum olduğu kimi, qəzəlin birinci və ikinci  
misraları həmqafiyə olur. Sonraki misraların biri  
sərbəst yazılır, qalanları birinci və ikinci misralara  
uyğun qafiyələrlə qələmə alınır. Beləliklə, 10 misralı  
qəzəldə 6 misra, 12 misralıq qəzəldə 7 misra, 14  
misralıq qəzəldə 8, 16 misralıq qəzəldə 9 misra bir-biri  
ilə həmqafiyədir. Bu baxımdan Şamil Əsgər Dəlidağın  
törəmə şəklində yazdığı qəzəllər yenilik olmaqla  
yanaşı, burada diqqəti cəlb edən əsas məqam budur  
ki, qəzəlin neçə misra olmasından asılı olmayaraq  
hər qəzəl yalnız bircə sözdən törəyən qafiyələrlə  
yazılır. Dediklərimizin sübutu kimi şairin yazdığı  
bir dodaqdəyməz və dodaqdəyməz törəmə qəzəlinə  
nəzər yetirək. Əvvəlcə dodaqdəyməz qəzələ diqqət  
verək:

## YADA SAL

Ey yar, xəstə aşiqini əhdə sadiq qal, yada sal,  
Ya gəl dirilt, ya qəsd eylə, şirin canı al, yada sal.

Ayrılığın dərdi ağır, çətin sıgar ağ kağıza,  
Səadətlə keçən çağrı, xəyallara dal, yada sal.

Əşq deyilən incə çiçək, tər nərgizdən tərdi hər an,  
Əşqə qara yaxanları, ilan təki çal, yada sal.

Dərdli aşiq, yana-yana çəkirsən yar həsrətini,  
Hərdən dindir telli sazı, «Sarıtel»i çal, yada sal.

Dəlidağ, sən ilqarı xas, dərdə yanın can alanı,  
Dildə şəkər, sinədə nar, al yanaqda xal, yada sal.

Şair yazdığı bütün şeirlərində olduğu kimi qəzəllərində də tələb olunan ədəbi bölgünü həmişə gözləyir. Bu mənada yuxarıdakı qəzələ diqqət yetirsək, görərik ki, qəzəlin bütün misraları 16 hecadan ibarətdir. Bütün misralar  $4+4+4+4=16$  bölgüsü ilə yazılmışdır. Bölgünün düz olması həm də qəzəlin rəvan oxunmasına xidmət edir.

O, qəzəllərinə bir çətinlik də əlavə edərək xeyli miqdarda “dodaqdəyməz, törəmə” qəzəllər yaratmışdır. Şair bu çətinlikdən də üzüağ çıxmışdır:

## ÇARƏ GƏZ

Ən alçaqdır cahanda hədsiz ciyər qanadan,  
Qatildir yaransa da hansı ata-anadan.

İnsanın ən rəzili diyarını satandı,  
Xalqına xəyanəti eyləyər sarsaq, nadan.

Niyə yatsın igidin, keçsin qəddar əlinə,  
Niyə aranın-dağın, niyə dənizin, adan?

Qalx ayağa, xilas et ya işğaldan diyarı,  
Qarnına sal dilini, qeyrətini ya da dan.

Dəlidəğ, ağır dərddir didərgin, qaçqın adı,  
El dərdinə çarə gəz, çalış hər saat, har an.

Bu qəzəlin bütün qafiyələri bircə kəlmədən-qanadan sözündən törənmişdir. Bu sözdən hər dəfə ilk hərfi pozmaqla anadan, nadan, adan, dan, an sözləri yaranmışdır.

Yeri gəlmışkən, qeyd etməyi özümüzə borc bilirik ki, bəzi şairlərimiz 5, 6 və 7 hərfi işlətməmək-lə yazdıqları şerlərin adını dodaqdəyməz qoyurlar. Düşünürük ki, bu sayaq yanaşma klassik ırsə hörmətsizlikdir. Çünkü ustad aşıqlarımızdan Aşıq Ali, Aşıq Ələsgər, Hüseyin Bozalqanlı, görkəmli şairimiz Hüseyin Kürdoğlu və digər söz sərrafları yazdıqları dodaqdəyməzlərdə 9 dodaqlanan hərfin heç birindən

istifadə etməmişlər. «Çarə gəz» dodaqdəyməz, törəmə qəzəlin məzmunu da iibrətamızdır. Şair burada nankor qonşularımız tərəfindən işgal olunmuş torpaqlarımızı xilas etmək üçün xalqı haraya çağırır. Bu da sübut edir ki, o, yeni şəkilli şeir yaradarkən məzmunu formaya qurban verməmişdir. Əksinə, formanı məzmunla zənginləşdirmişdir.

Cinaslarla yazılan qəzəllərə ustad Aşıq Alının yaradıcılığında rast gəlinir. Onun 23 belə qəzəli çap olunmuşdur. Aşıq Alını özünə ustad hesab edən Şamil Əsgər Dəlidəğ 150-dən çox cinaslı qəzəl yazmışdır. Bunların yarıdan çoxu dodaqdəyməz, cinaslı qəzəldir. Bu çətin olduğu qədər də olduqca maraqlı yenilikdir. Onun “cinaslı”, “dodaqdəyməz, cinaslı”, “əvvəl-axır” qəzəlləri doğrudan da böyük möcüzədir. Etiraf edək ki, indiyə qədər ədəbiyyatımızda “dodaqdəyməz, əvvəl-axır, cinaslı” qəzələ rast gəlinməyib. İlk baxışda adama elə gəlir ki, belə qəzəllər yazmaq mümkünüsüz bir işdir. Lakin Şamil Dəlidəğin istedadı, səbri, dəyanəti, ədəbiyyatı dərindən bilməsi və Azərbaycan dilinin zənginliyindən ustalıqla yaranması ona imkan vermişdir ki, bu möcüzəni yarada bilsin. Şamil Dəlidəğin belə möcüzə qəzəllərindən daha birini nəzərdən keçirək:

## YAY, ANA

Atdı zəhər tirini sinələrə yay, ana,  
Anlayalar tiri tir, gərək yayı yay, ana.

Arsızlıqla yayanda yalanları cahanda,  
Arsız gərək atəşdə ya alışa, ya yana.

Ağılsızlıq eylədik, de dikəldik ayağa?  
Aldatdılar, həyatda tayıq kədər yayana.

Alçaqlıqla xainlər əl atdilar talana,  
Artdı yazın daşqını, qara gəldi yay, ana.

Andı içək qeyrətlə, yekdil qalxaq xilasa,  
Alaq qisas, en deyək ya satqına, ya, «yan»a.

Axtaraq dərd çarəsi dərdli dağa, arana,  
Adı qaçqın Dəlidağ, deyir dərdi yay, ana.

Qəzəlin bütün misraları eyni bir hərflə başlayıb  
həmin hərflə (burada a hərfi) qurtardığına görə əvvəl-  
axırdır. Qəzəlin bütün qafiyələri «yayana» ifadəsindən  
əmələ gəldiyinə görə cinaslıdır. Dodaqdəyməzliyi  
də özündə saxlamaqla qəzəldə üç çətinliyi bir araya  
gətirmişdir.

Adı çəkilən qəzəlin məzmununa gəldikdə isə,  
bunu o qədər də geniş izah etməyə ehtiyac yoxdur.  
Burada da nankor qonşularımızın xəyanətindən,

torpaqlarımızı işgal etmələrindən, zəbt edilən yurdularımızın xilas olunması üçün yekdilliklə ayağa qalxmaq zərurətindən danışılır, bu dərdin böyük-lüyü diqqətə çatdırılır. Burada artıq qəzəl başqa şairlərimizdə olduğu kimi sevgi-məhəbbət xarakteri deyil, ictimai mahiyyət daşıyır.

Şamil Əsgər Dəlidəğ bu qədər çətin formalı qəzəldə bölgü qaydasına da dəqiqliklə əməl etmişdir. 14 heca ilə yazılan bu qəzəlin bütün misralarında heclar  $4+3+4+3=14$  şəklində bölünmüştür. Bunu ona görə vurğulayıraq ki, belə çətin formalı qəzəldə bölgü qaydasına əməl etmək bir o qədər də asan məsələ deyildir.

Azərbaycan ədəbiyyatında Şamil Dəlidəğə qədər heç kəs dodaqdəyməz, cinaslı qəzəl yazmamışdır. Şamil Əsgər Dəlidəğin isə dodaqdəyməz, cinaslı qəzəllərinin sayı 100-dən çoxdur. Bütün bunlar isə ədəbiyyatımızın və dilimizin inkişafında əvəz edilməz bir xidmətdir. Fikrimizə söykək olaraq Şamil Dəlidəğin daha bir qəzəlinə diqqət yetirək:

### YARASAN

Əğyarı dar ağacından cəsarətlə yar, as, an,  
Lənətini xəncər eylə, eləsini yar asan.

Həyasını itirənə, qeyrətini atana  
De ey alçaq, de ey sarsaq, ən dəhşətli yarasan!

Yurd-  
Qaçqı

Vətən  
«Yan»

Burm  
Qəlb

Ərzin  
Alma

İgid x  
Borclu

Gərək  
Dəlidə

Bü  
böyük  
öz dəri  
vətən s

A  
qəm də  
düşmə  
inam,  
almağ;

Sədaqətlə, ilqarıyla, qeyrətiylə seçilən,  
El içində tanınandı, arsızları yar asan.

Eşqi hər kəs zənn edirsə alqı-satqı əşyasi,  
Eləsini ən çarəsiz, hədsiz dərin yara san.

Ey Dəlidəğ, el istəkli, el qeyrəthi yar ilə,  
Sən haqlısan əgyarların ciyərini yarasan.

Şair özünə qədər hələ heç kim tərəfindən qələmə alınmayan “əvvəl-axır, törəmə, dodaqdəyməz”, “əvvəl-axır, törəmə” qəzəllərin də yaradıcısıdır. Belə ki o, üç çətinliyi özündə birləşdirən qəzəllər də yazmadır.

Şeir-sənət biliciləri, ədəbiyyatşunaslar yaxşı bilirlər ki, bir misra iki yerdən qafiyələnərsə buna **qoşayarpaq** deyilir. Bu növ şeir yazmanın nə qədər çətin olduğunu da elə söz adamları yaxşı bilir. Lakin “qoşayarpaq, törəmə” şeirlərini də ilk dəfə Şamil Dəlidəğ yaratmışdır. Onun misal gətirəcəyimiz qoşayarpaq, törəmə qəzəlində sərbəst misralar da ortadan və axırdan qafiyələnmişdir. Bütün törəmə misralardakı qafiyələr də qoşayarpaq olub, sonları bircə sözdən – **xanadanam** kəlməsindən törənmişdir.

## BİZ BƏSLƏYƏK VƏTƏNƏ NAM

Yurd-yuvasız, üzgün canam, viran olan xanadanam,  
Qaçqın olan bir insanam, yetim doğan – anadanam.

Vətən mənim ürəyimdir, şirin arzu-diləyimdir,  
«Yan»lar oldu bir ağılı xam, hələ demir o, nadanam.

Burmamışıq qulağını, qovmamışıq biz yağını,  
Qəlb deyir:-dərd dərya-ümmən, qana dönmüş bir  
adənam.

Ərzin bəxtsiz insanıyıq, xəyanətin qurbanıyıq,  
Almamışıq biz intiqam, niyə gərək bunu danam?

İgid xalqın qaçqın olub, qəm yükündən rəngi solub,  
Borcluyam dərdini sanam, el dərdini hər an anam.

Gərək düşmən bağıri yaraq, bu müqəddəs əhdə varaq,  
Dəlidağam, qəlbdə inam, biz bəsləyək Vətənə nam.

Bu şeirin mənəvi, əxlaqi əhəmiyyəti olduqca böyükdür. Şair bu qəzəlində elin, vətənin dərdini öz dərdi sanaraq yurddaşlarını elcanlı, torpaqcanlı, vətən sevər olmağa səfərbər edir.

Ana dağlardan uzaq düşən, yurdu viran olan, qəm dəryasında ürəyi qana dönən bir adaya bənzəyən, düşmən bağırı yarmağı arzulayan şair, qəlbində inam, Vətənə nam bəsləyir, xalqı düşməndən qisas almağa çağırır.

Diqqətlə fikir verəndə görürük ki, qəzəlin qoşa-yarpaq şəklində yazılmasında da dərin məna var. Belə ki, qəzəlin hər sətrində dərdlərimiz qoşa-qoşa təkrarlanır, söylənilir. . .

Qəzəlin törəmə qafiyələrlə yazılmasının daha bir rəmzi mənəsi budur ki, biz «oddan törəyən kül olmayaq»... Özümüzü igid babaların törəməsi sanaq.

Bildiyimiz kimi, Azərbaycan dilində «ğ» və «ı» hərfləri ilə başlayan söz yoxdur. Bu iki hərf müstəsna olmaqla Şamil Əsgər Dəlidəğ yerdə qalan hərflərin hamısı ilə bütün sözləri eyni hərfərlə başlayan müxtəlif şəkilli şeirlər və qəzəllər də qələmə almışdır. Bütün sözləri eyni hərfə başlayan qəzəllərdən birinə diqqət yetirək:

### YADDAŞIMA YAZMIŞAM

Yaddaşima yazmışam – yaylaqlara, yallara,  
Yiyələnib yağılar yeridiyim yollara.

Yırtıcılar yiğildi yurdumuzu yandıra,  
Yəhərləndi yabılar «yan»lar yatdı yallara...

Yeyin-yeyin yeridi yaramazlar, yaltaqlar,  
Yaltaqlanıb yetişsin yalaqlarda yallara.

Yamanlıqla yaxşını yaraladı yarasa,  
Yaydılqları yetişdi ya yaxına, ya yara.

qoşa-  
var.  
-qoşa  
  
daha  
kül  
anaq.  
ə «ı»  
təsna  
flərin  
layan  
ışdır.  
ırınə

Yuvasından yayınan yersiz yetim-yesirin,  
Yox, ya yıxsın yağını, yetişibdir ya yara.

Yoldan yana yayınma, yatma-yatma, yadların  
Yaxasını yırtmağa, ya yarama, ya yara.

Yetkinləri yeridir, yana-yana yurduma,  
Yekdilləşə, yağını ya yandırıa, ya yara.

Göründüyü kimi bu on dörd misralıq qəzəlin bütün sözləri y hərfi ilə başlayır. Qəzəldə daxili bölgü də öz yerindədir –  $4+3+4+3=14$ . Bu qəzəli oxuyanda yurdun başına gətirilən faciələr, qəsbkar «yan»ların (ermənilərin) torpaqlarımızı işgal və talan etməsi bir kino lenti kimi gözlərimiz öündən gəlib keçir. Şair bu dəndləri həm özü yaddaşına yazmışdır, həm də oxucunun yaddaşına yazar ki, bu müsibətləri unutmayaq, düşmən qarşısında aciz qalmayaq, yekdilləşək, əlbir olaq, qisasımızı alaq.

### III FƏSİL

## DASTAN VƏ POEMALARDADA YENİLİKLƏR

### I. ŞAMIL DƏLİDAĞIN POEMALARI ZƏNGİN ETNOQRAFIYA VƏ FOLKLOR NÜMUNƏLƏRİ KİMİ

Ədəbiyyatın lirik-epik təsviri növlərindən biri olub, sujetli mənzum hekayə, yaxud mənzum povest sayılan poema ədəbi növlərin çox yayılmış növlərindən biri kimi tarix boyu ədəbiyyatımızda aparıcı mövqeyə malik olmuş, bu gün də şairlərimiz tərəfindən bu janrda qiyamətli sənət nümunələri yaranmaqdadır. Qədim Yunanistanda yaranan epik əsərlərə poema adı verilirdi ki, orada əfsanəvi qəhrəmanların, yaxud Allahların həyatından və sücətlərindən bəhs olunsun. Xalq fantaziyasının məhsulu olan bu surətlər qədim Yunanistandakı xalq həyatının mühüm cəhətlərini eks etdirirdi. Homerin «İlliada» və «Odisseya» əsərlərinin də əsas qəhrəmanı xalqdır. Bu kimi əsərlərin mifalogiya və xalq əfsanəsi formasında ifadə olunan məzmunu əsas etibarı ilə xalqın həyatı və mubarizəsindən ibarətdir.

Tanınmış şair Şamil Dəlidəğin poemalarının əsas qəhrəmanları xalqdır. Şairin poemalarının əsas məzmunu isə xalqın azadlıq mübarizəsi, xalqlar dostluğu, saf və ülvi məhəbbətin tərənnümü təşkil edir. Bütün bu ümumi cəhətlərlə yanaşı Şamil Dəlidəğ şeirlərində olduğu kimi, poemaya da yeni forma və

məzmun gətirmiş, indiyə qədər ədəbiyyatımızda işlənməmiş formalardan istifadə etmişdir.

Ustad şair, tərcüməçi və folklorşunas alim Şamil Dəlidağın ədəbiyyatımızın və dilimizin inkişafındakı rolu və ədəbiyyatımıza gətirdiyi yeniliklər barəsində bir çox alim və ədəbiyyatşunaslar, o cümlədən də xalq şairi Nəbi Xəzri, Akademik Budaq Budaqov, şair-alim Firudin Şimşək tutarlı yazılarla çıxış etmişlər.

Şamil Dəlidağın «Dodaqdəyməzlər» adlı kitabında (Bakı, «Çıraq» nəşriyyatı, 1998) «Dılar niyə ağladı» adlı dodaqdəyməz poeması, «Şeirdə yeniliklər» kitabında (Bakı, «Nərgiz» nəşriyyatı, 2003) getmiş «İlxicinin taleyi», «Naxırçı qız», «Dastan-hekayət (İsa-Sədaqət)» poemaları da ədəbi yeniliklərlə zəngindir.

Şairin böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın «Heydərbabaya salam» poeması üslubunda yazdığı, lakin onu təkrarlamadan qələmə aldığı «Dəlidağa salam» poeması etnoqrafiya və folklor nümunələrinin zənginliyi baxımından qiymətli əsərdir. Dərin müşahidələri, işıqlı təfəkkürü, ağlı və düşüncəsi sayəsində Şamil Dəlidağ bu poemasında babalarımızdan yadigar qalan, lakin itib-batmaq təhlükəsiylə üzləşən, artıq yaddan çıxıb unudulmaqdə olan qiymətli abidələrimizin bir çoxunu itib-batmaq təhlükəsindən xilas etmişdir.

Keçən əsrin 60-ci illərində Məhəmmədhüseyn Şəhriyarın «Heydərbabaya salam» poemasının o zamanlar Azərbaycan poetik fikrində yaratdığı böyük əks-sədəni yəqin ki, o dövrün insanları indi də yaxşı

xatırlayırlar. Şəhriyarın doğma vətənə məhəbbət, yurd niskili, torpaq həsrətiylə dolu, təmiz, saf ana dilində yazdığı bu böyük sənət əsəri çoxları kimi Şamil Dəlidağın da şair qəlbini riqqətə gətirmişdi. O zaman Şamil Dəlidağ "Heydərbabaya salam"ın təsiri ilə əvvəlcə «Dağlar, arxalı dağlar» adı ilə məşhur olan poemanı sonradan daha da genişləndirərək «Dəlidağa salam» adıyla ayrıca kitab şəklində çap etdirdi.

Etiraf edək ki, Şəhriyar poeziyasının poetik vüsəti o zaman çox şairləri öz tilsiminə salmışdı. Ona görə də az bir vaxtda "Heydərbabaya salam" a çox sayda nəzirələr yazılıdı. Lakin Şamil Əsgər Dəlidağın poemasını nəzirə adlandırmaq da insafdan olmaz. Böyük Şəhriyarın ədəbi təsiri ilə o, minlərlə oxucunun ürəyindən xəbər verən bir poema yazdı və əsər «Azərbaycan gəncləri» qəzetində çap olunandan sonra geniş əks-səda doğurdu, üç-dörd ay ərzində müəllif beş mindən artıq oxucu məktubu aldı. Çünkü bu poemada güclü poetik ümumiləşdirmə, zəngin etnoqrafiya və folklor materialından istifadə, həyat hadisələrinin təsviri olduqca güclü idi. Onlarca poeziya həvəskarı, müəyyən həyat yolu keçmiş insanlar öz ömürlərinin keçmişdə qalan izlərini sanki burda tapır və müəllifin səmimiyyətinə və poetik istedadına heyrət edirdilər.

Poemanın yazılmış səbəbi barədə Şamil Dəlidağ özü belə yazırıdı: «Böyük Azərbaycan şairi Məhəmmədhüseyin Şəhriyarın məşhur «Heydərbabaya salam» poemasını oxuduqdan sonra belə qərara gəldim ki, mən də bir cavab yazım, lakin onun

yazdıqlarını təkrarlamayım... Bu poemaya görə üç ay  
ərzində minlərlə məktub aldım. Məktub yananların  
çoxu yaşılı adamlar idi. Onların əksəriyyəti yazırkı ki,  
biz bir-birimizi tanımadığımız halda sən necə mənim  
həyatımı öyrənib onu qələmə almışan? Yazdıqlarının  
çoxu mənim başıma gələnlərdir...» («Dəlidağa  
salam», «Nərgiz nəşriyyatı», 2003).

Tanınmış tənqidçi alim Qulu Xəlli poemanı çox  
yüksek qiymətləndirərək o vaxtlar Şamil Dəlidağa  
göndərdiyi məktubunda yazırkı: «Şamil, sənin  
mərd insan olduğunu, qonaqpərvərliyini, yaxşı bir  
təşkilatçı, qurub-yaradan olduğunu bilirdim. Amma  
təsəvvür etməzdim ki, sən xalq həyatına, onun adət-  
ənənələrinə dərindən bələd olub belə gözəl poema  
qələmə ala bilərsən, əhsən!».

Bu əsər əvvəllər «Dəlidağın şöhrəti» adı ilə şairin  
iki kitabında natamam şəkildə çap olunmuşdur.  
Sonradan sayı-hesabı bilinməyən oxucuların təkidi ilə  
Şamil Dəlidağ poemanı tamamlayaraq «Heydərbabaya  
salam»la ahəngdar səslənsin deyə adını «Dəlidağa  
salam» qoymuşdur. Nəhayət, 2003-cü ildə poema tam  
şəkildə və ayrıca bir kitab halında (160 səhifəlik) çap  
olundu. Poema bütünlükdə və illüstrasiyalı şəkillərlə  
çap olunandan sonra yenidən geniş oxucu kütləsi  
arasında böyük əks-səda doğurdu. Xatırladaq ki,  
“Dəlidağa salam” bu gün də sevilə-sevilə oxunur və  
əzbərlənir.

Şamil Dəlidağ «Dəlidağa salam» poemasına  
yazdığını ön sözdə qeyd edir ki, «Min-min təəssüf  
olsun ki, biz bir başqa müqəddəs torpaqlarımız

kimi Azərbaycanın zümrüt tacı olan Kəlbəcəri, əzəmətli Dəlidağı da qoruya bilmədik. İndi bu yerlər mənfur düşmən tapdağı altındadır. Buna görə də bu barədə poemanın sonuna bir bölmə də yazıb əlavə elədim... Poemanı yazarkən çalışdım ki, xalqın adət-ənənələrini geniş surətdə qələmə alım və onları itibatmaqdan xilasına kömək edim. Araşdırımlar sübut edir ki, çoxları bu adət-ənənələrin əksər hissəsindən xəbərsizdir. Xüsusilə gənclər bu barədə çox az məlumatlara malikdirlər. Dərindən fikirləşəndə yəqin edirsən ki, bu adət-ənənələrin çoxuna əməl edilməsinin böyük əhəmiyyəti vardır».

Yeri gəlmışkən, qeyd etmək lazımdır ki, bu poemada olan zəngin etnoqrafiya və folklor nümunələrini geniş yaymaq, yaddaşlara köçürmək, onlardan elmi işlər yazmaq, hətta kino-filimlər çəkmək olduqca gərəklidir. Çünkü çoxlarının bilmədiyi bu adət-ənənələr xalqımızın mənəvi tarixidir. Bu zəngin tarixi unutmağa, itibatmaqdan xilas etməməyə isə mənəvi haqqımız çatmir.

«Dəlidağa salam» poemasının orta və ali məktəb dərsliklərinə salınmasının gələcək nəslin mənəvi tariximizi, adət-ənənələrimizi oxuyub yadda saxlaması üçün böyük əhəmiyyəti olardı. Poemanın ayrı-ayrı hissələri sanki canlı səhnə əsərləridir. Televiziyada və teatr səhnələrində bu poemanın səhnələşdirilib oynanılmasının daancaq xeyri olardı.

«Dəlidağa salam» poeması əsasən üç fəsildən ibarətdir. Bunlardan birincisi Dəlidağın vəsiylə başlanan «Dəlidağa salam», ikincisi bitki və çiçəklərin loğman-

lıq xüsusiyyətinin vəsfinə həsr olunmuş «Məlhəmlər», üçüncü fəsil isə poemaya qaćqınlıq dövründən sonra yazılıb əlavə olunmuş «Dəlidağa həsrətik»dir. Hər üç fəsil də ayrı-ayrılıqda üç bölmədən ibarətdir. Ümumiyyətlə, poema hər biri 5 sətirdən ibarət olan 476 bənddən, 2380 sətirdən ibarətdir.

Qeyd etdiyimiz kimi poemanın birinci fəsli Dəlidağa müraciətlə, Dəlidağın vəsfiyələ başlanır. «Dəlidağa salam» adlanan bu fəsli 161 bənddən ibarətdir ki, burada Dəlidağın vəsfı, el adət-ənənələri, bayram şənlikləri, insanların yaşam tərzi, toy-yas mərasimlərinin təşkili və onların özünəməxsus xüsusiyyətləri yüksək poetik dillə təsvir olunur:

Dəlidağın harayı var, hayatı var,  
Tutqu, Tərtər, neçə-neçə çayı var.  
Onun Kürdə, Xəzərdə də payı var,  
Qarabağa su göndərir, can verir,  
Torpağına həyat verir, qan verir.

Dəlidağın harayı var, hayatı var,  
Üstümüzdə böyük haqqı sayı var.  
Torpağının qızıl-gümüş layı var,  
Elimizin sərvətidir Dəlidağ,  
Yurdumuzun şöhrətidir Dəlidağ.

Dəlidağım, çox çəkmişik səfanı,  
Sınamışiq ilqarını, vəfanı.  
Gördüyüümüz yaxşı günü, cəfanı  
İstəmirik tarixlərdən silinsin,  
Gərək yazam nəsillərə bilinsin.

kasık  
və in  
insar

Şair Dəlidağın qoynunda yerləşən bal bulaqların, sirli-soraqlı, tarixin min illik yaddasını özündə eks etdirən daşların, sal qayaların, qalın meşələrin, allı-güllü çəmənlərin qoynunda bəzənib gəzən gözəllərin vəsfini elə yüksək dərəcədə şairanə, poetik, obrazlı ifadələrlə verir ki, oxuduqca oxumaqdan doymursan.

Şamil Dəlidağ şeirində, poeziyasında olan şirinlik, dad-duz bu poemada özünün ən yüksək şeiriyyət məqamına çatmış, ona görə də əsəri belə oxunaqlı etmişdir. Şairin şeir dili də şirin, ləziz, yaddaqalandır:

Yaz girəndə sinəsində tar olan,  
Yayın günü zirvəsində qar olan,  
Şan-şöhrəti yer üzünə car olan,  
Dəlidağım təxəllüsüm, yazdım,  
Kitabımı, kamanımdı, sazımdı.

Toy-busatlı, göydə bulud qavallı,  
Mənəm deyən gözəllərdən camallı.  
Gəlin kimi yaraşıqlı, sığallı,  
Dəlidağım – ciyərimdi, canımdı,  
İftixarım, vüqarım, ad-sanımdı.

...Ələsgərin söz qoşduğu Güləndam,  
Nənəpəri, Əсли, Minəş, Güləndam.  
Nazlı yeriş, maral baxış, gül əndam,  
Dəlidağda sona kimi süzüblər,  
Gül yaxaya tər çiçəklər düzüblər.

Keçmişin çox çətin, ağır, məşəqqətli kənd həyatı,

I  
bənd  
oban  
çatm  
ənən  
(111  
tarix  
ağsa

kasıblıq, əzablı gün-güzəranın təsviri poemada elə real və inandırıcı bir dillə təsvir edilmişdir ki, oxuduqca insan sanki özünü o yerlərdə hiss edir:

Çox sökülmüş ömürlərin sarayı,  
Haysiz qalmış əsrlərin harayı.  
Aftafada qaynadardıq biz çayı,  
Mis dolçada, yasti camda içərdik,  
Qənd yerinə yumru şoru seçərdik.

Quru qabıq çıraqımız olardı,  
Hisi-tozu evimizə dolardı.  
Çox yandırsam nənəm incik qalardı,  
Söyləyərdi: -Oğul, durub sən də yat,  
Qoy qonağa qalsın bir az ehtiyat.

...Əti kabab oldu, qəlbi aşındı,  
Babamızın sümükləri qaşındı,  
Deyirəm, o sağ olaydı kaş indi,  
Çatdığınız ağı günləri görəydik,  
Xoş dövranın başında gül dərəydik...

Poemanın Dəlidəğin vəsfinə həsr olunmuş 50 bəndlilik bölməsindən sonra ta qədimdən bəri elimizdə, obamızda əslər boyu yaşayıb günümüzə qədər gəlib çatmış, lakin itib-batmaq təhlükəsi olan bəzi adət-ənənlərimizin əks olunduğu bölmə gəlir. Bu bölmədə (111 bənd) adət-ənənlərimizin vəsfi, ellərimizdə tarix boyu yaşamış, bu gün də yaşamaqda olan ağsaqqala, ağbirçəyə hörmət, böyüyə-kiçiyə ehtiram,

xalqın inam, inanc yerinə çevrilən yaşantıları, əkin-biçin adət-ənənələri, nəsildən-nəsilə ötürülərək bu günə gətirilib çatdırılması və s. cəhətlər Şamil Əsgər Dəlidəğ qələminin gücü ilə çox ustalıqla, poetik bir dillə, yüksək sənətkarlıqla təsvir olunaraq poemanı daha da oxunaqlı etmişdir.

Və

Öyrənmişik adətlərin yüzünü,  
Söyləyərəm ayrisini, düzünü.  
Əgər pişik yalasayı üzünü,  
Qonaq gəlmə əlaməti bilərdik,  
Ev-eşiyi süpürərdik silərdik.

Respublikanın bir sıra rayonlarında, xüsusən dağ camaati arasında belə bir adət var: pişik üzünü yalayanda bunu qonaq gəlmə əlaməti hesab edib evi səliqə-səhmana salır, həyat bacanı süpürübtəmizləyir, qonağın gəlməsini gözləyirlər. Bu adətin meydana gəlməsinin səbəbkərini da təbii ki, məhz müdrik insanlar olublar. Mədəniyyətin çox da inkişaf etmədiyi dövrlərdə belə adətlərin yaranması bir növ təmizliyə, evlərdə səliqə-səhman yaradılmasına hesablanmış bir gediş olub.

Əksər kənd yerlərində, xüsusən dağ rayonlarında, yaylaqda, alaçıqda hamımızın keçib-gəldiyimiz ömür yolunu, yaşam tərzini, gündəlik adət-ənənələrimizi Şamil Əsgər Dəlidəğ elə inandırıcı, şairanə, qəlbəyatılmışlı, poetik dillə ifadə edir ki, insan hər dəfə bu əsəri oxuyanda sanki o günləri yenidən yaşayır:

Şai  
öyrənm  
həyat  
Faktdır  
ların  
Çoxları  
da çəti  
kəlçəni  
samilar  
samı b  
tapılma  
olunara  
əyirib s

Po  
mi söz  
baxımı

Təkbacalı qara damda olardıq,  
Ortasında od-ocağı qalardıq.  
Dörd-beş uşaq bir yorğana dolardıq,  
Təpikləşib yorulmuşuq, yatmışıq,  
Belə-belə boy-a-başa çatmışıq.

Və yaxud:

Belimizə bağlayardıq sanbağı,  
Çəkilsəydi paltarın bir saçağı,  
Əlli yerdən töküldəri yamağı,  
Yenə üstən gözmuncuğu taxardıq,  
Bədnəzəri yandırardıq, yaxardıq...

Şairin bu poeması bu gün tarixi keçmişimizi öyrənməklə yanaşı, arxaikləşmiş sözlərimizə yeni həyat vermək baxımından da əvəzsiz xəzinədir. Faktdır ki, indi çoxunun, xususən də şəhər adamlarının qara dam haqqında təsəvvürü belə yoxdur. Çoxları sambağı (samibağı), saçaq sözlərinin mənasını da çətin ki, bilsin. Boyunduruğun (öküzün və ya kəlçənin boynuna keçirilən xüsusi düzəldilmiş forma) samlarını bir-birinə bağlayan ipə sambağı, yəni samı bağlı deyilir. Keçmişdə belə qurşamağa qayış tapılmadıqda onun əvəzinə sambağından istifadə olunardı. Yundan hazırlanan zərif əlcimləri cəhrədə əyirib saçqla paltar yamayırdılar...

Poemada izaha, öyrənilməyə ehtiyacı olan bu ki— mi sözlər istənilən qədərdir. Keçmişimizi öyrənmək baxımından bunlar qiymətli mənbədir.

...İlin axır çərşənbəsində, Novruz bayramında bir çox adət-ənənələrimiz vardır ki, bu gün də onlardan bəzilərinə əməl edilməkdədir. Lakin onların bir hissəsi unudulmaqdadır. Poemada unudulmaqdə olan adət-ənənələrimizn bir qismi yada salınır, oxucuya estetik zövq bəxş edir.

...Çərşənbədə bir ev ürəyində niyyət tutar, uşaq əlində iki boş qab qonşuya gedərdi. Qonşu nəzərdə tutulmuş qaba pay qoysayı niyyətin baş tutacağına əminlik yaranardı. Əksinə, pay o biri qaba qoyulsayı, bu, peşmançılıq yaradardı...

...Cavan qızlar çərşənbə axşamı yumurta, qırmızı boyaq və kömür tapıb çay qırağında daşın altında gizlədərdilər. Qız güman edərdi ki, gecə yumurtanın bir hissəsi qızarsayı, ürəyində tutduğu oğlana ərə gedəcəkdi. Yumurtaya kömürlə qara rəng çəkilsəydi, onun niyyəti gözündə qalacaqdı...

İlin sonu, çərşənbənin axşamı,  
Tonqal üstdən hoppanardı kənd hamı.  
Qapı-qapı dolanardı bəxt camı,  
Cavan qızlar yiğışanda əl-ayaq,  
Tapıb kömür, həm yumurta, həm boyaq.

Çay qırığı gizli yerdə düzərdi,  
Bic-bəzzadlar gedib onu gəzərdi...  
Ya qırmızı, ya da qara bəzərdi,  
Səhər-səhər ağlayana baxaydın,  
Qırmızı şal bağlayana baxaydın...

...Ç  
olmaz  
dərdlə  
onu qa  
burada  
qoruma

...Ç  
dülər.  
büklə  
dirdi. I  
düşmə

...Ç  
ətrafına  
lər. Bel  
Bu insa  
məhsul

Ax  
başqa e  
ifa edil  
Ke  
yağmu  
verənd  
aparar,

Uş  
üstünd  
Bir  
poema  
yaddaş

da bir  
ardan  
üssəsi  
adət-  
stetik

uşaq  
zərdə  
ağına  
saydı,

rmızı  
tında  
tanın  
la ərə  
şydi,

...Çərşənbə tonqalında yaş ağac yandırmaq olmazdı. Belə güman edirdilər ki, yaş ağac yandırmaq, dərdlərin əlacsız qalmasına səbəb olar, hələ üstəlik onu qalayana sədəmə də toxunar. Göründüyü kimi burada, bu yolla yaş ağacları qırmamaq, təbiəti qorumaq kimi nəcib məqsədlər güdülürdü...

...Çərşənbə tonqalının üzərinə üzərlik tökür-dülər. Bu dərdin-qəmin azalacağı, düşmən dizinin büküləcəyi, bədnəzərin təsisiz olacağı inamı yaradırdı. Bu adətin icra edilməsi insanları çətinliklərə, düşmənə qarşı mübariz olmağa ruhlandırır...

...Çərşənbə tonqalının sönməsi ərəfəsind onun ətrafinə dəmir şıslə üç dəfə cız çəkib evə sarı dönərdilər. Belə hesab edərdilər ki, evin bərəkəti artacaqdır. Bu insanlarda inam yaradırdı ki, təzə il uğurlu olacaq, məhsul bollanacaq...

Axır çərşənbə və Novruz bayramı günlərində başqa əyləncələrlə yanaşı bir neçə maraqlı oyunlar da ifa edilərdi.

Keçmişdə Ay tutulanda mis qazanlara döyərdilər, yağmur olanda «Qodu» gəzdirərdilər, quraqlıq baş verəndə dul arvadı ulağa mindirib bulaq üstünə aparar, orada ulağın başını yuyardılar.

Uşağa nəzər dəyməsin deyə onun paltarının üstündən «göz muncuğu» asardılar.

Bir çox belə adət-ənənələrimiz Şamil Dəlidəğin poemasında yerli-yataqlı qələmə alınaraq tarixin yaddasına köçmüştür:

xəstəl  
qaşıq  
B  
Dəlid  
oxucu

Dad çatarmı keçən günün dadına,  
Nələr düşür gör adamın yadına.  
Ay tutulsa yetişərdik «dadına»,  
Tez-tələsik mis qazanı döyərdik,  
Ay tutulsa özümüzü öyərdik.

Biz yağmurda əldə qodu gəzərdik,  
Keçəlləri qırx düyüñə düzərdik.  
Yer tərpənsə bunu belə yozardıq:  
Qızıl öküz ürpəndirib tükünü,  
O götürüb bu dünyanın yükünü.

Əkin-biçin dözməyəndə qurağa,  
Dul arvadı mindirərdik ulağa,  
Dilə tutub aparardıq bulağa,  
Yazılıq heyvan bulasa da başını,  
Yudurdardıq təpəsini, qaşını.

Əfsanəyə görə Yer kürəsi «Qızıl öküzün» üstündə bərqərar olub. O, tükünü tərpədəndə zəlzələ baş verir. Yağmur kəsilsin deyə qırx keçəlin adını çəkib hərəsinin adına ipdə bir dügün çalmaq əlac sayılardı.

Qədim adətlərə görə xəstə adam tüfəngin üstündən keçəsə, tüfəng düz atmazmış. Təzə bar verən ağaca hamilə qadın baxsa, ağac bar verməzmiş. Aralığa qan davası düşəndə hörmətli bir ağbirçək yaylığını ortalığa atanda dava dayanar, barışiq yaranarmış. Evdə qayçı ağızı açıq qalsa ər-arvad arasında davadalaş düşərmiş. Uşaq beşiyi boş yırgalansa, uşaq

xəstələnərmış. Bıçaq yerə düşsə, evə kişi qonağı gələr,  
qaşiq yerə düşsə, qadın qonağı gələrmış.

Bu cür maraqlı və gözəl adətlərimizi Şamil  
Dəlidəğ illərlə öyrənmiş və onları yüksək şeiriyyətlə  
oxoculara çatdırmışdır:

Gərək ovçu dönsün hədsiz həssasa,  
Tüfənginin üstdən xəstə adłasa,  
Axtarsa da çarə tapmaz xilasa,  
Düzgün atmaz, yandan keçər gülləsi,  
Zənn eyləyər əyilibdi lüləsi.

Barı təzə versə, vay-vay o günə,  
Bir hamilə qadın gəlsə üstünə,  
Bundan sonra işlər düşər düyünə,  
Həmin çağdan mer-meyvələr əksilər,  
Çiçəkləməz ağac bardan kəsilər.

Bir-birinə rast gələndə daş-qaya,  
Söz çəpləşib dava düşsə araya,  
Tez bir qadın yetişərdi haraya,  
Yaylığını ortalığa atardı,  
Qan davası sovuşardı, yatardı.

Evdə qayçı ağızı açıq qalandı,  
Buna görə dedi-qodu olanda,  
Ərlə-arvad dava-dalaş salanda,  
Dava salan el içində qınandı,  
Hər bir adət dönə-dönə sınavdı.

ündə  
+ baş  
çəkib  
lardı.  
əngin  
xerən  
talığa  
lığını  
rmış.  
dava-  
uşaq

İçi boşsa, yırgalasan beşiyi,  
Bəla tapar bütün evi-eşiyi.  
Xətər yetər, uşaq tapmaz dincliyi,  
Xəstələnər, dava-dərman etməsən,  
Əlac tapıb imdadına yetməsən.

Bıçaq yerə düşsə, var bir sınağı,  
Axşam evə gələr kişi qonağı.  
Qaşiq düşsə, arvad gələr şər çağı,  
Səbəbini özün düşün sən ara,  
El deyəndən çıxmaq olmaz kənara.

Ötən günlərin nisgili, xalqın yaşam tərzi, müxtəlif el şənliklərində ifa olunan oyunlar, ustad aşıqların deyişmələri, yer-yurd adlarının tərənnümü, İlaxır çərşənbə və Novruz bayramı günlərinin xatirələri, əkin-biçin adətləri, bir sözlə baba və nənələrimizin keçirdikləri gün-güzəran poemada özünə çox poetik və sadə xalq dilində yer almışdır.

Tək bacalı qara damda olardıq,  
Ortasında od-ocağı qalardıq,  
Dörd-beş uşaq bir yorğana dolardıq,  
Təpikləşib yorulmuşuq, yatmışıq,  
Belə-belə boy'a – başa çatmışıq.

Tozağacı tapıb onu sayardıq,  
İçi çürük ulasları oyardıq,  
Qabığını şələmizə qoyardıq,

Xal  
onlardə  
saqqallı

Yaxşı-yaxşı qurudardıq ocaqda,  
Saxlayardıq qışa künçdə-bucaqda.

Həyatımız gəlib keçdi çox acı,  
Tapılmadı dərdimizin əlacı,  
Üzərriyi, dağdağanı, ardıcı,  
Dəhlizdəki dirəklərə çalardıq,  
Göz dəyməzdidi, sağ-salamat qalardıq.

Çarıqlara qotazlı bağ taxardıq,  
Lovğa-lovğa dönüb ona baxardıq.  
Qızlar görsün deyə kəndə çıxardıq,  
Görünsə də şal-şalvarın yamağı,  
Yenə daldan qaldırardıq papağı.

...Aşıq Ali burda gəzdi, dolandı,  
Qoşma, təcnis bir-birinə calandı.  
Məclislərdə qəlblərə od salandı,  
El-obanı qəmli görsə, ağladı,  
Neçə-neçə ölməz dastan bağladı.

Aşıq Şəmşir Dəlidağdan keçəndə,  
Çiçəkləri sonalayıb seçəndə,  
Ağır ellər «Sariyer»ə köçəndə,  
Şair Vurğun burda coşa gəlibdi,  
«Saz tutub, söz qoşub» xoşa gəlibdi.

Xalqımızın tarixən bir çox adətləri vardır ki,  
onlardan biri də araya qan davası düşəndə ağ-  
saqqalların münaqişənin böyüməsinin qarşısını

almaqla bağlı idi. Belə ki, adam öldürənin ağsaqqalları barışq üçün ölen adamın qohumlarına minnətçi düşərdilər. Şərt kəsilərdi ki, adam öldürənin boynuna kəfən keçirilsin və ölenin evinin qarşısına gətirilsin. Kəfənə bürünənin boynundan yariaçıq şəkildə bir qılınc da asardılar. Öldürən tərəfin ağsaqqalı hər iki tərəfin adamları yiğisidə yerdə ona yaxın gələrdi. Əgər o, qanlinı bağışlamasaydı, qılıncını çıxarıb bir cavana verərdi. Həmin cavan qanlinın boynunu vur-sayıdı, heç kimin dinməyə haqqı olmazdı. Əgər həmin cavan qılıncı götürüb qına salsaşdı, bu o demək idi ki, günahkarı bağışladı. Bundan sonra barışq məclisi qurulardı. Hər iki tərəfin adamları bir süfrədə çörək kəsərdilər və bundan sonra onların arasında möhkəm dostluq yaranardı.

Şamil Əsgər Dəlidəğ xalqın bu adətini poemada çox real və poetik dillə belə təsvir etmişdir:

El-obamız qanı qanla yumazdı,  
Müdrik sözü qəmi biçən dəryazdı.  
Ağsaqqalsız dərdə çarə olmazdı,  
Düzüb-qoşub, ləlik olub arada,  
Çalışardı barışıği yarada.

Kəfən saldı günahkarın boynuna,  
Qılınc asdı, el qərq oldu sükuna.  
Əməl etdi yazılmayan qanuna,  
Günahkarı qan evinə apardı,  
Nifrətləri ürəklərdən qopardı.

qalları  
nnətçi  
ynuna  
irilsin.  
də bir  
nər iki  
ələrdi.  
nib bir  
u vur-  
həmin  
ək idi  
nəclisi  
çörək  
iħkəm  
emada

Qarşı tərəf ya qılınçı çalardı,  
Ya qaytarıb öz qınına salardı.  
Hər nə etsə, hamı razı qalardı,  
Qanlışını öldürsəydi, nəhayət,  
Qanlı tərəf eyləməzdi şikayət.

...Aqil gəldi günahkarın yanına,  
O, qaytarıb qılınçı öz qınına,  
Həyat verdi günahkarın canına,  
İki oba bir-biriylə barışdı,  
Dost oldular, el qaynadı-qarışdı.

Poemada xalqın belə gözəl adət-ənənələri, yaşam tərzi o qədər poetik bir dillə öz əksini tapmışdır ki, poema çap olunan kimi oxucuların, poeziya sevərlərin, sadə insanların stolüstü kitabına çevrilmişdi. Aradan uzun illər keçsə də “Dəlidağa salam” poeması bu gün də sevilə-sevilə oxunmaqdadır. Bu gün Şamil Dəlidaq poeziyasını sevənlərin əksəriyyəti bu poemanı demək olar ki, əzbər bilir. Şirin dillə, zəngin poetik təsvirlərlə qələmə alınmış bu poema gözəl sənət nümunəsi olmaqla yanaşı, həm də itib-batmaqda olan adət-ənənələrimizin qorunub saxlanması üçün qiymətli bir sənət nümunəsi, ensklopediyadır.

«Dəlidağa salam» poemasının ikinci fəsli addalandırdığımız «Məlhəmlər» hissəsində əsrlərdən bəri elimizdə, obamızda hələ təhsilli həkimlərin, təbiblərin olmadığı zamanlarda xalq təbabəti yolu ilə bitkilərlə müalicə üsulları, canlı bir logman olan ana təbiətin sırlı-sehirli möcüzələri, logmanlıq xüsusiyyətləri

rəngli  
daha  
bənd

göstərilir. Bütün bunlar poemada çox poetikcəsinə, inandırıcı bir dillə verilmişdir. Hər bir bitkinin müalicəvi xarakterindən danışarkən həmin bitkinin rəngli şəkli də verilir ki, bu da poemaya əlavə rəng, oxunaqlıq gətirir.

Şamil Əsgər Dəlidəğ oxumamış alimlərin, xalq içərsindən çıxmış həkim-loğmanların yüz illərlə sınaqdan keçirib gətirdikləri yüksək səviyyəli müalicə metodlarının inandırıcı, ağlabatan şəkildə bir-bir izahlarını verir, bu xalq təbiblərinin müalicə üsullarını yüksək qiymətləndirir:

Bitkiləri tanıyardı çobanlar,  
Öyrənməyə səy edərdi cavanlar.  
Mehralının düzəltdiyi dərmanlar,  
Çoxlarının yetişərdi dadına,  
Eldə loğman deyərdilər adına.

Babam balı yara üstə qoyarmış,  
Min bir dərdə onu dərman buyurmuş,  
Əvvəl-əvvəl xəstə yeyib doyarmış,  
Yavaş-yavaş kar gələrmış dizinə,  
İnanarmış həkiminin sözünə.

Şamil Əsgər Dəlidəğ vaxtilə yorulmaz bir tədqiqatçısı kimi kənd-kənd, oba-oba dolanmış, belə müalicəvi xarakterli bitkilərin hansı xəstəliyə dərman olduğunu dərindən öyrənmiş və «Dəlidəğa salam» poemasının «Məlhəmlər» fəslində bunu öz oxucusuna şeir dili ilə çatdırmışdır. Kitabda 84 dərman bitkisinin

sinə,  
mü-  
cün  
·əng,

xalq  
lərlə  
alicə  
r-bir  
arını

rəngli şəkilləri də verilmişdir. Şair həmin bitkilərin daha çox hansı xəstəliklərin əlacı olduğunu bənd-bənd çox şirin, poetik bir dillə izah etmişdir:

İnidəndə mədə, şəkər, qanaxma,  
Gicitkəndi dərman, tapıb, ta qorxma.  
İşlət Cili – qankəsəndi, sıñixma,  
Ağrıyanda qarın, ürək bulansa,  
Şəksiz inan, Nanə dönər xilasa.

Damotuya – əsəb, sinir, baş, ürək,  
Batbat ilə ağrı, mədə etmə şəkk,  
Əlac tapır, bilək bunu biz gərək,  
Mədə, astma, göz sağaldır Dəlibəng,  
İflic ilə o hünərlə edir cəng.

Qifotudur dərman zehnə, yaddaşa,  
Qanaxmanı Tərxun kəsir birbaşa.  
Sağalsın diş, mədə, nəfəs – çox yaşa,  
Andız daha əlac edir gör nəyə,  
Soyuqdəymə, saqqov, yara, mədəyə.

Solmazçıçək son qoyar çox təşvişə,  
Sağalar öd, mədə, böyrək həmişə.  
Astma olsa, Sürvəni sal sən işə,  
Boymadərən qanaxmaya, yazvaya,  
Böyrəyə də çata bilir haraya.

Yara, vərəm, astma, bəlgəm – insani  
Bezdirəndə, gəzdik Dəvədabarı.

Üskükotu zehinin oldu amanı,  
Toppuztikan malik idi faydaya,  
Təsirindən sinir düşür qaydaya.

Vaxtsız çiçək – gec sağlanan yaraya,  
Əsəbə də dönə bilir şəfaya.  
Selikdəcə Səhlab yetir haraya,  
Yastıqqanqal uşaqdakı şəkərə,  
Çarə edir sarılığa, həm tərə.

Gənəgərcək həm yaraya, həm saça,  
Cəhd eyləyir əlac üçün yol aça.  
Quşəppəyi qanı kəsir dərd qaça,  
Qaraqınıq qoya bilir əsası,  
Yuxusuzluq, gedir başın ağrısı.

Bil duzlaşma, böyrək, şəkər, yazva, yel,  
Kortum ilə tez sağalar, bilir el.  
Əsəb, mədə Kəcəvərə atır əl,  
İshal, zehin, yuxusuzluq dərdinə,  
Qalmayıbdi Şüyünd əsla biganə.

Təsdiq edir bunu çoxdan səhiyyə,  
Söyüdgülü qüvvət verir ürəyə.  
Müdriklərdən eşitmışık tövsiyyə,  
Sıxılanda əsəb axtar Xangülü,  
Qızılçətir olur işdah öncülü.

Sətəlcəmin əlacıdı qantəpər,  
Qırxbuğumu biz tanıdıq qankəsər.

Yara, böyrək çarəsiydi müxtəsər,  
Gülxətmiydi soyuqdəymə məlhəmi,  
O yox edir həm astmanı, bəlgəmi.

Bu və ya digər dərman bitkilərindən istifadə etməklə insanlar baş verən xəstəlikləri aradan qaldırıb uzun ömür sürürdülər. Bu məqamı da Şamil Əsgər Dəlidəğ çox maraqlı, inandırıcı formada, özü də şəxsən tanıldığı uzunömürlü insanların timsalında vermişdir ki, oxuduqca doğrudan da dağ çıçəklərinin, bitkilərin hansı müalicəvi əhəmiyyətə malik olduğuna təccüb etməyə bilmirsən:

Əlif kişi 150-yə çatanda,  
Yumurtaya sərrast gullə atanda,  
Quştək qalxıb at belinə yatanda,  
Dəli köhlən ulduz kimi axardı,  
Hamı ona heyran-heyran baxardı.

Köhnə kişilər soyuq suda, hətta qışda çaydakı buzu sindiraraq çimməklə sağlamlıqlarını daha da möhkəmləndirərdilər. Şair şəxsən tanıldığı həmyerliyi Kərim kişini dəfələrlə buzlu suda çımən görmüş, heyrətini aşağıdakı misralarda belə bildirmişdir:

Kərim kişi qışda buzu dələrdi,  
Bu çeşmədən yaman xoşu gələrdi,  
Nə bir ağrı, nə bir azar bilərdi,  
Yüz yaşında şax tutardı belini,  
Çəlik-filan tanımadı əlini.

Poemanın «Məlhəmlər» fəsli xalq bilicilərinin, logmanların, müdrik insanların bu bitkilərdən xəstəlikləri necə müalicə etdiklərini çox inandırıcı və real cizgilərlə eks etdirərək, həm də bunun necə gərəkli bir iş olduğunu da diqqətə çatdırır. Bunlar bu qədər incəliklərinə qədər bilməsi Şamil Dəlidağın özünün də logman xarakterindən, müdrikliyindən xəbər verir. Onun bu xarakteri digər əsərlərində, poemalarında da özünü canlı şəkildə bürüzə verir. Bu xarakteri şair Şamil Əsgər Dəlidağı gözümüzzdə bir logmana, təbibə çevirir. Sadəliklə mürəkkəbliyin vəhdətindən yaranan Şamil Dəlidağ şəxsiyyəti öz kamilliyi, dolğunluğu ilə bizi heyran etməyə bilmir.

«Məlhəmlər» bölməsinin çox maraqlı, oxunaqlı bir hissəsi də var ki, burada Şamil Əsgər Dəlidağ elobada geniş yayılmış daha bir adətdən söhbət açır. Burada cavanların axşamlar bir evə yiğisib gecə səhərədək ağsaqqalların, dünyagörmüş insanların danışdıqları nağıllara, tapmacalara qulaq asmaları elə maraqlı, şirin bir dillə təsvir edilir ki, oxucu bir anlığa özünü o axşamların qonağı hiss edir. Onun gözləri önungdə gözəl kənd həyatı, ağızı bayatılı, laylalı nənələrimiz, dili nağılli, tapmacalı babalarımız canlanır. Hər bir oxucuya elə gəlir ki, şair şəxsən onun həyatını, keçirdiyi xoşbəxt günləri, yaşadığı nağılli həyatı qələmə almışdır.

Biz hər axşam yiğışardıq bir evə,  
Sərilərdi yerə palaz, ya gəbə.  
Oturardıq, sonra keçib mətləbə

Növbə-növbə şirin naşıl deyərdik,  
Tapmacanı tez tapanı öyərdik.

Yaxud da tapmacalı gecələrin intizarını dilə  
gətirir:

...O nədir ki, çox görmüşük üzünü?  
Göyə tərəf yerdən dartar özünü?  
Əyri deməz, açıb söylər düzünü,  
Altı qıçıdır, iki ayaq, iki baş,  
Obada gəz, - nə sən karıx, nə də ças.

Şairin tapmacalara oba ağsaqqallarının öz dil-lərindən verdiyi cavabları da çox şirin bir tərzdə can-landırır:

Tərəzinin çox görmüşük üzünü,  
Göyə sarı dartır yerdən özünü.  
Hər nə alsaq çəkib deyir düzünü,  
Altı ipdir, iki qanad, iki baş,  
Pərsəng olur bir gözündə xırda daş.

Şair insan həyatının uşaqlıqdan qocalığa qədərki  
dövrünü bir tapmacada elə maraqlı, inandırıcı şəkildə  
verir ki, Şamil Dəlidəğ düşüncəsinin, ağlının bir daha  
heyranı olursan.

O kimdir ki, səhər dörddür ayağı?  
Günortada ikiyədir marağı.  
Üç qıç ilə yolu gedir şər çağı,

Tap həmişə öz evində qalan nə?  
Hərdən şirin, hərdən acı olan nə?

Tapmacaya cavab da maraqlı və inandırıcıdır:

O insandır iməkdə dörd ayağı,  
Cavanlıqda ikiyədir marağı,  
Qocalıqda çəlik onun dayağı,  
Bil, həmişə dil ağızda qalandı,  
Hərdən şirin, hərdən acı olandı.

Belə maraqlı tapmacalardan daha bir nümunə  
verməklə Şamil Dəlidağ düşüncəsinin nə dərəcədə  
böyüklüğünə bir daha şahid olaq:

O nədir ki, hamınızın gərəyi?  
Hansı damın bir dənədir dirəyi?  
Xəncərdən çox nə yaralar ürəyi?  
O nədir ki, «gəl-gəl» dedim gəlmədi?  
«Gəlmə» dedim, gəldi, söylə o nədir?

İndi isə cavabına fikir verək:

Havayla su hamımızın gərəyi,  
Göbələyin bir dənədir dirəyi,  
Xəncərdən çox söz yaralar ürəyi,  
Dodaqlara «gəl-gəl» dedim gəlmədi,  
«Gəlmə» dedim, gəldi – bildim o nədi.

Şamil Əsgər Dəlidağın bu bölmədə yazıb

cavablandırdığı belə tapmacalar çox maraqlı, düşündürücü olmaqla yanaşı, folklorumuzu öyrənmək baxımından da bir əvəzsiz mənbədir.

Poemada maraqla işlənmiş sahələrdən biri də xalq oyunları, meydan tamaşaları ilə bağlıdır. Axır çərşənbə və Novruz bayramı günlərində başqa əyləncələrlə yanaşı maraqla göstərilən tamaşalardan biri də «Kilimarası» oyunu idi. Oyun belə başlayır: Camaatin oturduğu meydanın və ya məclisin ortasına kilim asılır. Kilimin arasından bir gəlin (kukla) çıxıb aşığın çaldığı havaya uyğun oynamağa başlayır. Az sonra kilimin arasından onun əri də qalxıb arvadı ilə oynamağa başlayır. Lakin oyun zamanı qadın ərinə soyuqluq göstərir, kişinin onunla qol-boyun olmasına imkan vermir. Arvadın nazından bezən ər kilimin arasına qayıdır. O, gedəndən sonra arvadı kilimə sarı əyilib ərinin yatıb-yatmadığını əmin olur. Kişinin yatdığını görüb kilimin başqa bir yerini tərpədir. Buradan qadının olduqca eybəcər və çirkin aşñası qalxıb onunla öpüşə-öpüşə oynamağa başlayır. Bu zaman gəlinin əri əlində xəncər ortaya çıxır. Qəzəblənmiş kişi xəncərlə həm arvadını, həm də aşinasını öldürüb əlini şəstlə biğina çəkir. Nəticədə ərin xəyanətkar arvadı və onun aşinasını öldürməsi tamaşaçıda rəğbət yaradır. Xalq bu tamaşanın diliylə ailəyə xəyanətin necə bağışlanmaz cinayət olduğunu çatdırır. Bu oyunun gənclərin tərbiyəsində əhəmiyyəti böyükdür.

Gərək yerə iri palaz sərəydik,  
Mehraliya yaxşı fikir verəydik,  
Sonra «Kilimarası»nı görəydik,  
Xain arvad kişisini satardı,  
Axırda öz cəzasına çatardı.

Poemada şairin qələmə aldığı daha bir tamaşa «Maraloyunu» adlanır. «Maraloyunu» səhnəsinin hazırlanması da olduqca maraqlıdır. Bir taxıl biçən çinin ortasına başları bir-birindən əks istiqamətdə iki qaşq bağlayırlar. Bunlar maralın qulaqlarını əvəz edir. Qırmızı bir şalın künc tərəfi ilə çinin üstünü örtüb, qaşıqları şalın üstən qulağa oxşar şəkildə bağlayırlar. Şal qotazları ilə çinin ucunu örtürdü. Maralın boynundan bəzəkli muncuqlar asardılar. Şalın üstünə də muncuqlar tökərdilər. Oyunçu şalın altına girib dizi və dirsəkləri ilə yeriyə-yeriyə məclisin ortasına gedərdi. Bu zaman aşiq bir şüx oyun havası çalır, oyunçu sağ qolu ilə şalın altında çinin dəstəyini tutub maralın başını yuxarı qaldırıb oynayır. Bu ara kimsə şaqqılıt səsi yaradır. Maral səsdən döyüküb o tərəf, bu tərəfə baxır... Sonra yenə oynayıb muncuqları səsləndirir. Hərdən də başını ciyinlərinə qatlayıb yatır. Adam bu oyuna tamaşa etməkdən doymur. Şamil Dəlidəğ «Maraloyunu»nu da şeirin şirin dili ilə elə gözəl təsvir edir ki, oyunu görməyənlərdə də oyun haqqında aydın təsəvür yaranır:

Əmim təpib qaşıq, muncuq, toy şalı,  
Çinin üstə düzəldərdi Maralı,  
Düzülərdik ondan xeyli aralı,  
Aşiq sazda havasını çalardı,  
Oynadıqca hamı heyran qalardı.

Bayramlarda maraqla ifa edilən oyunlardan biri də «Kaftar kosa» oyunudur. «Kaftar kosa»ya nəhəng və eybəcər bir başlıq düzəldərdilər. Onun çənələri üstü örtülmüş iri taxtadan hazırlanırıdı. Taxtaya elə yay bağlayırdılar ki, onu paltarın altından iplə çəkib biri-birinə vuranda şaqqılıtısından qulaq tutulurdu.

«Kaftar kosa»nı qapı-qapı gəzdirərdilər. O, məzəli hərəkətlər edər, ağızını açıb şaqqıldadanda kəndin arasında hürən itlər də qorxub kənara çəkilərdilər. Ağızını açıb şaqqıldada-şaqqıldada adamlara sarı yeriyəndə yaşılı adamlar da vahiməyə düşərdilər.

«Kaftar kosa»nın paltarının altında görünməyən iri torba olardı. Ona verilən payı ağızına atardılar və bu pay asanlıqla sürüşüb həmin torbaya düşərdi. «Kaftar kosa» oynayanda elə qəribə hərəkətlər edərdi ki, tamaşaçların hədsiz marağına səbəb olardı.

Bu oyunun gedişatını da Şamil Dəlidəğ maraqlı və canlı detallarla şeirə çevirə bilmışdır:

«Kaftar kosa» sayılırdı bir hünər,  
Oynayanda şaqqıldasa çənələr,  
Qorxusundan olurdular ağciyər,  
O, ağızını nə vaxt geniş açardı,  
Vahimədən çoxu dala qaçardı.

İstedadlı şair, folklorşunas alim Şamil Dəlidağ 1977-ci ildə çap etdirdiyi «Dağların hikməti» kitabında «Yeddi hünər» adlı bir xalq oyunundan da söhbət açmışdır. O, bu maraqlı oyunu uşaqlıq dövründə öz doğma kəndi Ağcakənddə və qonşu Oruclu kəndində gördüğünü yazırıdı. Sonradan şair «Dəlidağa salam» poemasında «Yeddi hünər» oyununu da qələmə almışdır. Gözəl folklor nümunəsi olan bu oyun olduqca böyük tərbiyəvi əhəmiyyətə malikdir.

«Yeddi hünər» yeddi oyundan ibarətdir. Hər oyunda iştirak edən adamların da, heyvanların da, əşyaların da sayı yeddiidir. Bu da onu göstərir ki, bu oyun çox qədim dövrlərdən yeddi rəqəminin müqəddəsliyi ilə bağlı mifik düşüncədən yaranmışdır.

«Yeddi hünər» oyunu əsasən Novruz bayramı günü və başqa şənliklərdə oynanılırdı. Əvvəlcədən sayılan bir ağsaqqalla hörmətli bir ağbirçeyin başçılığı ilə oyuna ciddi hazırlıq işləri görülürdü. İlk olaraq meydana yeddi atlı gəlirdi. Bir qədər aralıda olan yolun qıraqında bağlanmış yeddi erkək qoç görünürdü. Hansı atlı çapa-çapa əyilib o erkəyi qucağına alıb dayanmadan yoluna davam edib finişə çata bilsəydi yarışın qalibi də o olurdu və mükafatlandırılırdı.

Sonra kənd camaatinin toplaşlığı yerə əllərində çomaq olan yeddi çoban gəlir. Onlar növbə ilə əllərindəki ağacları yuxarı qaldırırlar. Hər çoban əlindəki ağacla qaldırılmış ağaca zərbə vurur. Əgər bu 6 zərbə nəticəsində çobanın qaldırdığı ağac əlindən çıxmasa o, qalib hesab olunur və ağsaqqal ona imkandan asılı olaraq, ya bir yapıcı, ya bir papaq, ya

da başqa bir hədiyyə verir. Zərbə nəticəsində ağacı əlindən çıxan çoban isə məğlub sayılır.

Başqa bir səhnədə meydanın yaxınlığında hasarın (ağılın) içərsində 7 buğa və ya camış kəli görünür. 7 nəfər kişi irəli çıxır. Onun hərəsi bir-bir bu buğaların və ya kəllərin boynunu qatlayıb yerə yıxmalıdırular. Kim kəlin boynunu qatlayıb yerə yixa bilirsə qalib sayılır və nəmər alır.

Növbəti səhnədə qarşıya hər birinin əlində 7 corab mili olan 7 qız gəlir. Müəyyən edilmiş vaxta kimi hansı qız daha çox və qəşəng corab toxuya bilsə ağbirçək o qalibə «kəlağayı», «büzmə» və ya «kürdü» geyimi ərməğan edir.

Növbəti yarışmada camaatın önünə hər birinin əlində bir «lopa» (ağaca sarınaraq yağlanmış və ya neftlənmiş keçə) olan 7 cavan çıxır. Aralıda-hündür bir yerdə alovlanıb yanın ocaq görünür. İşarə veriləndən sonra kim sürətlə qaçaraq həmin hündürlükdən ocağın alovu ilə «lopası»nı yandırıb birinci geri qayıda bilsə mükafatın sahibi olur.

Yerə 7 çöp basdırırlar. 7 nəfərin hərəsi əlində 7 daş gəlir. Hər kim hər daşla bir çöpü – 7 daşın yeddisini də vurub qırı bilsə, nəmər alan olur.

Maraqlı səhnələr bir-birini əvəz edir. Bu dəfə yeddi gəlinin hərəsi bir qazanda xörək bişirməyə başlayır. Mərasimin sonunda münsiflər onların bişirdikləri xörəyi yeyərək hansı gəlinin bişirdiyi xörəyi daha dadlı hesab etsələr, o gəlin ağbirçək tərəfindən mükafatlandırılır.

Göründüyü kimi «Yeddi hünər» oyunu insanlara

cəldlik, zirəklik, sağlamlıq, hünər göstərmək qabiliyyəti, ərlik və yaxud evdarlıq kimi xüsusiyyətlər aşılıyır ki, bunun da çox böyük mənəvi-tərbiyəvi əhəmiyyəti vardır.

Şamil Əsgər Dəlidağ «Dəlidağa salam» poemasında adları çəkilən oyunları olduqca poetik dillə, obrazlı ifadələrlə təsvi etmişdir:

Başlananda «Yeddi hünər» oyunu,  
Sanki bir el keçirərdi toyunu.  
Çapar yerdən götürərdi qoyunu,  
Qucağına alıb atı çapardı,  
Yeddi igid belə hünər yapardı.

Yeddi çoban mərd meydani qurardı,  
Ağacını uca tutub durardı.  
Hərə ona bircə dəfə vurardı,  
Kimin əldən çıxmasaydı ağacı,  
Gülümsəyib yar baxardı qıyğacı.

Yeddi buğa qatılardı ağıla,  
Az qalırdı helləşmədən dağila.  
Belə güləş bənzəyirdi nağıla,  
Kim onları boyunlayıb yıxardı,  
Qazanardı nəmər, qalib çıxardı.

Yeddi gözəl sığal çəkib telinə,  
Cağıla ipi götürərdi əlinə.  
Corabını toxuyardı milinə,

Bir ağbirçək son sözünü deyərdi,  
Qalib gələn «büzmə» alıb geyədi.

Yeddi nəfər dağ başına qaçardı,  
Od yandırıb geri addım açardı.  
Qanadlanıb sanki quştək uçardı,  
Tez qayıdan hədiyyəni alardı,  
Məclis əhli ondan razı qalardı.

Yeddi çöpü basdırardıq torpağa,  
Başlayardıq bir-bir nişan almağa.  
Çalışardı hamı qalib olmağa,  
Hərəsini bir daş ilə vurarlar,  
Nəmər alıb sayılardı bəxtiyar.

Yeddi gəlin bişirərdi çörəyi,  
Ayrı hazır eyləyərdi xörəyi.  
«Al dad» deyə titrəyərdi ürəyi,  
Daha dadlı oldu kimin bişmişİ,  
Nəmər aldı, yoxa çıxdı təşvişi.

Şamil Əsgər Dəlidəğin tərbiyəvi əhəmiyyəti çox  
böyük olan bu oyunların xalqın yaddaşından silinib,  
itib-batmaqdən xilas etmək cəhdı diqqətəlayiq bir  
işdir. Bizə elə gəlir ki, bu maraqlı xalq oyunları barədə  
ayrıca filmlərin çəkilməsi gənc nəslin tərbiyəsinə  
müsbat təsir göstərməklə yanaşı, folklorumuzun,  
milli adət-ənənələrimizin xarici ölkələrdə təbliği  
baxımından da olduqca əhəmiyyətli bir iş olardı.

«Dəlidəğə salam» poemasının III fəsli «Dəlidəğə

həsrətik» adlanır və göründüyü kimi şair bu fəsil qaćqınlıq dövründə, Dəlidağa həsrət qalandan sonra qələmə alaraq poemaya əlavə etmişdir. Bu fəsil 21 bənddən ibarətdir. Bu fəsildə Şamil Əsgər Dəlidağın Vətən, torpaq həsrəti, yurd yanğısı ürək göynədən detallarla, ağrılı səhnələrlə və yüksək sənətkarlıqla qələmə alınmışdır. Bu ağrılı misraları oxuyan hər bir kəs şairin həmdərdinə çevrilərək o nisgilləri şairlə birgə yaşayır.

Tarix sübut edib ki, hər hansı bir şeir, əsər, poeziya nümunəsi xalq tərəfindən sevilib mənimsənilirsə, ədəbi taleyi də uğurlu olur, əbədi ölməzlik qazanır. Şamil Dəlidağın poeziya nümunələri ünvanlı, konkret şəxsiyyət, hadisə və məqamla bağlı olduğundan oxucu inamına səbəb olur, sevilə-sevilə oxunub yaddaşlara köçür. Xalq tərəfindən bu cür bəyənilib mənimsənilən poeziya nümunələri eyni zamanda müəllifinin kimliyinin, şəxsiyyətinin göstəricisidir.

Bir məqami xüsusi olaraq vurgulamaq lazımdır ki, Şamil Əsgər Dəlidağın doğulub boy-a-başa çatdığı Kəlbəcər torpağına, onun axarlı-baxarlı çaylarına, meşələrinə, dağlarına vurğunluğu şairin poeziyasının hər sətrində özünü göstərir. Bu şeirlər Şamil Dəlidağın torpağı, yurda, Vətənə məhəbbətinin, el-obasevgisinin bariz nümunəsi, meyarıdır. Onun «Dəlidağa salam» poemasının hər bir bölməsini oxuyan oxucunun yurd sevgisi, torpaq məhəbbəti birə beş artır, insanda vətəndaşlıq ruhu daha da coşub-daşır.

Poemanın torpaq, yurd həsrətindən bəhs edən «Dəlidağa həsrətik» fəsli Şamil Dəlidağı hicran odunda yandırıb-yaxır, külə döndərir.

L  
dağır  
ürəyi  
əldən  
laqları  
oluna  
inam  
vətən

ı fəslİ  
sonra  
sil 21  
dağın  
nədən  
ırlıqla  
ær bir  
şairlə  
, poe-  
ənilir-  
zanır.  
kon-  
ündan  
xunub  
ənilib  
xanda  
dir.  
imdır  
atlığı  
arına,  
asının  
dağın  
jisinin  
alam"  
xunun  
sanda  
edən  
xicran

Sənsiz bir çox qoca, cavan itirdik,  
Ürəklərdə qəm zəmisi bitirdik.  
Orda –burda min-min tabut götürdüük,  
Yüz yerdə var bircə elin məzarı,  
Bağlanıbdi bəxtimizin bazarı.

Səmtindən də gəlib-keçə bilmirik,  
Bir gülünü gəlib seçə bilmirik,  
Saf suyundan gəlib içə bilmirik,  
Loğman olan ab-havana həsrətik,  
Cənnət timsal hər bir yana həsrətik.

Camalına çoxdan həsrət qalmışiq,  
Dərd çəkməkdən saralmışiq, solmuşuq.  
Qara bulud kimi yaman dolmuşuq,  
Göz yaşımız qana dönüb sellənir,  
Axa-axa qəlbimizə göllənir.

Düşmən caynağına keçmiş cənnətməkan Dəli-  
dağın həsrəti Şamil Dəlidəğin şair qəlbini, vətəndaş  
ürəyini nə qədər yaralayıb üzsə də, şair öz nikbinliyini  
əldən vermir, doğma torpaqlarımızın, allı-güllü yay-  
laqlarımızın, Dəlidəğin düşmən tapdağından azad  
olunacağına ümidiyi itirmir. Şair bu nikbinliyini,  
inamını poetik dillə elə təsvir edir ki, insanın  
vətəndaşlıq ruhu, kişilik qanı qaynamağa başlayır:

Yağıları tələsinə salarıq,  
Geci-tezi biz qələbə çalarıq.

Əldən çıxan torpaqları alarıq,  
Milyon qaçqın qayidar öz yerinə,  
Açı həyat bizə dönər şirinə.

Qaytarmasaq Qarabağı, Dəlidağ,  
Sağaltmasaq belə dağı, Dəlidağ,  
At oynatsa, səndə yağı, Dəlidağ,  
Qalmaz bizim yaşamağa haqqımız,  
Kişi adı daşımışa haqqımız.

Ay Dəlidağ! Qurban olum adına,  
İnan sənsiz qəlbimizin oduna!  
Yəqin bir gün yetişərik dadına,  
Yalvararıq günahlardan keçərsən,  
Kimdir güclü, özün ölçüb-biçərsən.

Dəlidağım, bil qeyrətə dolarıq,  
Geci-tezi biz qələbə çalarıq.  
Qarabağı, səni geri alarıq,  
Başa yetsin bu müqəddəs diləyim,  
Dizin-dizin gəlim sənə baş əyim.

\*\*\*

Şamil Əsgər Dəlidağın qiymətli əsərlərindən, gözəl poeziya nümunələrindən biri də onun «Lal qız» poemasıdır. 238 səhifədən ibarət bir kitab həcmində olan bu poema kurd və Azərbaycan xalqlarının qardaşlığına, sarsılmaz dostluğuna həsr edilmişdir. Poemanın yazılmasının maraqlı bir tarixcəsi də vardır. Bu barədə Şamil Dəlidağ belə yazır: «24 il bundan qabaq

qələmə alındığım bu poema (şair bu fikri 2002-ci ildə yazmışdır.M.Q.H) qovluqlarda qalmışdı. Bu poemada baş verən hadisələrin bir çoxu həyatdan alınmış və bəzi kitablarda burada haqqında bəhs edilən məsələlər barəsində epizodik yazılar dərc edilmişdir. Bu barədə bir dostum mənə məlumat vermiş və xahiş etmişdir ki, bir poema yazım... Dostum bir gün mənə dedi ki, Azərbaycan və kürd xalqlarının tarixin sınaqlarından ağ üzlə çıxmış qardaşlığına və dostluğununa rəxnə salmaq istəyənlər də tapılır... Mən müəyyən plan tərtib edib belə bir poemani yazmağı qərara aldım və bunu özümə borc bildim. Böyük kürd şairi Əbdülrəhman Həjardin sözlərini yada saldım:

«Azərbaycan və kürd xalqları bir qılincin iki ağızıdır. Bu xalqlar arxa-axaya vermiş bir dağdır». Həjardan tərcümə etdiyim, 1959-cu ildə «Kürd ədəbiyyatı almanaxı»nda dərc olunmuş «Oğul və ana» şeirindən aşağıdakı parçalar yadına düşdü. Ana (Vətən) öz dərdlərini sadalayıb oğluna deyir:

Vəfalı Azərbaycan adlanan bir bacın var,  
Salınıb nəm zindana, o da edir ahu-zar.  
Mənim başıma gələn onun başına gəlib,  
Uşaqları acıdan sizin kimi incəlib.  
Bacımın da kədəri oda yaxıb sinəmi,  
Dözməz əgər hər kəsin varsa bu qədər qəmi.  
Çalışıb tapmalsız bizə nicat yolunu,  
Dərdli ölüb gedərik, yəqin bilirsən bunu.  
Dedim: - Bağıraqan Vətən, bəsdir od tutub yandın,  
İnan, ürəkdən inan! Budur sənə bax andım:

dostl  
etmiş  
yazılı  
Azər  
çeviri  
sübu  
Azər  
təzak  
şairi  
tapm

Bu vətənin, bu xalqın dönməz qəhrəmanları,  
Azərbaycan xalqının yenilməz oğulları,  
Əsla, qiymaz oləsiz, verib arxa-arxaya,  
Bilin qalib gələcək hər hədəyə, qorxuya.

Axsa da bircə yerdə, gərək axşın qanımız,  
Ölsək də bircə yerdə, gərək ölsün canımız...

(«Lal qız» poeması, «Nərgiz» nəşriyyatı, Bakı –2002, 3-4səh).

Hələ 2002-ci ilin 14 sentyabrında «Lal qız» poemasının bəndənizə avtoqrafla verdiyi nüsxəsində Şamil Dəlidəğ yazırıdı:

Görmüşəm böhtanın, şərin yüzünü,  
Görmüşəm haqsızlıq, zindan tozunu.  
Belə bir gündə də xalqa, vətənə,  
Sadiq qalib xidmət etmişəm yenə.  
«Lal qız»ı mən orda qələmə aldım,  
İki qardaş xalqı yadıma saldım.  
Xalqların dostluğu-illərdən bəri,  
Olub milyonların dillər əzbəri

«Lal qız» bu dostluğa ithafdı, bil,  
Aradan keçsə də iyimi dörd il,  
Çox şükür, çap olub çıxdı meydana,  
Tanrı dərdi, qəmi yetirdi sona.  
Budur ürəyimdən keçən bir muraz,  
Sən də bu dostluğa bir poema yaz.

Şamil Əsgər Dəlidəğ poeziyasının aparıcı bir qolunu təşkil edən kurd və Azərbaycan xalqlarının

dostluğunun vəsfi onun yaradıcılığı boyu davam etmiş, bir çox şeirlərin, tərcümə və lügət kitablarının yazılmamasına səbəb olmuşdur.

Şamil Əsgər Dəlidəğ hələ illər öncəsi yazdığı və Azərbaycanda yaşayan kürdlərin dilinin əzbərinə çevrilən bir şeiri ilə hər iki xalqın oğlu olduğunu sübut etmişdir. Bu şeirdə dilə gətirilən həqiqətlər Azərbaycanda yaşayan kürdlərin sarsılmaz əqidəsinin təzahürüdür. Bu şeir 1982-ci ildə böyük Azərbaycan şairi Xəlil Rza Ulutürkə yazılmış məktubda öz əksini tapmışdır:

Deyirlər ki, bir oğulu  
Doğa bilməz iki ana.  
Çox uzağa getməyin heç,  
Mən timsalam bu gün ona.  
Bir anam kurd, bir anam Od-  
Odlar yurdu Azərbaycan.  
İkisinin yolunda da  
Göz qırpmadan verərəm can.  
Od anama sataşanı –  
Diri-diri soyaram mən!  
Kurd anama daş atanın –  
Gözlərini oyaram mən!

Ömrü boyu bu amalla-əqidəylə yaşayıb yazıb-  
yaradan Şamil Əsgər Dəlidəğ kurd və Azərbaycan  
xalqının dostluğuna xələl gətirmək istəyənlərə də öz  
şeirlərində tutarlı cavablar vermiş, onları iki xalqın

axırı  
sadıc  
qızla  
sadıc  
yazd  
Azər

dostluq gülzarında tikanlı qanqala bənzətmişdir.  
Şairin «Od oğluyla çəkicini bir zindana vuran kürdəm» şeiri bu cəhətdən çox iibrətamızdır:

Bilsin hamı, bilsin aləm, qəlb deyəni yazır qələm:  
Od oğluyla çəkicini bir zindana vuran kürdəm!  
Vicdan satan, ara qatan danışsa da həlləm-qəlləm,  
Gecə-gündüz od yurdunun keşiyində duran kürdəm,  
Od oğluyla çəkicini bir zindana vuran kürdəm.

Gədə-güdə ətəyindən nahaq yerə tökmür daşı,  
Əqidəmi dəyişmərəm, cəhd etsə də nadan, naşı,  
Azərbaycan torpağına, iftiraya, şərə qarşı,  
Otuz səkkiz izotoplù-nüvə odlu, «uran» kürdəm,  
Od oğluyla çəkicini bir zindana vuran kürdəm.

...Axarını dəyişdirib çaylar geri dönə bəlkə,  
Kainatdan ayrı düşüb günəş göydə sönə bəlkə,  
Dəyişmərəm, ayrılmaram, doğransam da tikə-tikə,  
Azərbaycan təsibiylə polad qala quran kürdəm,  
Od oğluyla çəkicini bir zindana vuran kürdəm!

Yoxdur alçaq-qəlbdən gülüb üzdə saxta yanan kimi,  
Danma, yoxdur haramzada öz əslini danan kimi,  
Ey Kurd! Odlar diyarını sev öz doğma anan kimi,  
Mən bu xalqa arxalanıb düşmən bağırı yaran kürdəm,  
Od oğluyla çəkicimi bir zindana vuran kürdəm!

Şairin Azərbaycan xalqına olan məhəbbəti həyatı boyu öz kəsərindən düşməmiş, əksinə, ömrünün

Azə  
bir  
sadı  
Dəli  
üzər  
carç  
poer  
sars  
ən l

axırına kimi o, doğma Azərbaycana bir oğul kimi  
sadiq qalmış, öz yaxınlarını, dost-tanışlarını, oğul və  
qızlarını, nəvələrini də Azərbaycan xalqına sədaqətli,  
sadiq olmağa çağırılmışdır. Ömrünün son günlərində  
yazdığı «Vəsiyyət» şeirində onu tanıyanların hamisini  
Azərbaycana sadiq olmağa səsləyir:

...Hər kürdə edirəm bunu vəsiyyət,  
Meydana çıxsa da bəd, qara niyyət,  
Onlara verməyin siz əhəmiyyət,  
Hər vaxt sadiq olun Azərbaycana,  
Doğma ana deyin həmişə ona.

«Bir qılınçın iki ağızı hər zaman –  
Tarixdə olubdu Kurd Azərbaycan».  
Bunu Kurd şairi mübariz Həjar,  
Dilində edibdi aləmə izhar.  
Bu xalqlar yaranıb canbir olmağa,  
Bənzəyər bir-birə söykənən dağ...

Bütün həyatı boyu doğulub boy-a-başa çatlığı  
Azərbaycan torpağına, onun saf, əqidəli insanlarına,  
bir sözlə Azərbaycan havasına, suyuna, çörəyinə  
sadiq qalan, onu göz bəbəyi kimi sevən Şamil Əsgər  
Dəlidəğ «Lal qız» poemasını da bu dostluq motivləri  
üzərində qurmuş, xalqlar dostluğunun yorulmaz  
carçısına çevrilmişdir. Elə buna görə də «Lal qız»  
poemasi Azərbaycan və kurd xalqlarının tarixi və  
sarsılmaz dostluğuna həsr olunmuş əsərlər içərsində  
ən layiqli yerlərdən birini tutur. Poemada lal qızın -

Gülçinin və əsərin digər qəhrəmanlarının şəxsində xalqların azadlıq mübarizəsi və bu amal uğrunda verdikləri qurbanlar sənətkarlıqla qələmə alınmışdır. Poemanın digər bir aparıcı xəttini də məhəbbətin aliliyi və müqəddəsliyi təşkil edir. Həyatda baş verən gerçək hadisələrdən bəhs edən «Lal qız» poeması hər iki xalqın bir-birinə olan səmimiyyətinin, arxa-axaya verən iki dağ kimi bir olmalarının tərənnümü kimi çox diqqətəlayiq və gərəklidir.

Azərbaycan ədəbiyyatının aparıcı mövzularından birini təşkil edən xalqlar dostluğunun tərənnümü Şamil Əsgər Dəlidəğin bu poemasında özünün ən yüksək mərhələsinə çatmış, gələcək nəsillərə layiqli bir ərməğan kimi ölməzlik qazanmışdır.

Poemanın nikbin bir sonluqla bitməsinin özü də Şamil Dəlidəğin kürd və Azərbaycan xalqının dostluğunun əbədi, sarsılmaz, dünya durduqca qalacağına böyük əminliyinin təzahürüdür:

Bir arzum var-xalqlarımız sıx birləşsin hər vaxt gərək,  
Biz onları iki canda döyünən bir ürək görək,  
Bu xalqların əlbirliyi lazımdır su, hava kimi,  
Bu birliyin meyvəsini – azadlığı bir gün görək.

Min şüklərlər, belə ümid ürəklərdən itməyibdi,  
Bu xalqların arzu gülü qəlblərdədi, bitməyibdi.  
Bu gülləri bitirməyə biz hər zaman çalışmalı,

Möhkəm birlik olan yerdə zəhmət hədər  
getməyibdi.

Azərbaycan – Kürd dostluğu sarsılmayan bir qaladır,  
Min təəssüf, bu iki xalq hələ dərdə mübtəladır.

Bu xalqları Həjar sanıb bir qılıncın iki ağızı,  
Ümidimiz, pənahımız qadir Allah-təaladır.

Azadlığın, ağ günlərin təntənəsi nə vaxtadır,  
Bu arzuya yetmək üçün qəti döyüş qabaqdadır.  
Xalqın könül diləkləri hər gün geniş vüsal alır,  
Azadlığa qovuşmağa ümid hələ sabahdadır.

\*\*\*

Şairin «Dodaqdəyməzlər» adlı kitabında (Bakı, «Çıraq» nəşriyyatı, 1998) «Dilar niyə ağladı» adlı dodaqdəyməz poeması, 2003-cü ildə “Nərgiz” nəşriyatında çap olunmuş «Şeirdə yeniliklər» kitabında «İlxicinin taleyi» adlı dodaqdəyməz, «Naxırçı qızı» və «Qarabağın harayı» adlı cinaslarla yazılmış poemaları verilmişdir. Bu kitabda eyni zamanda onun iri həcmli «İsa-Sədaqət – dastan-hekayət» adlı əsəri də işiq üzü görmüşdür. Adlarını çəkdiyimiz dastan və poemalar şəklində indiyə qədər ədəbiyyatımızda belə əsərlərin yazılmaması onu göstərir ki, bunlar bu günə qədər işlənilməmiş ədəbi yeniliklərdi.

Ədəbiyyatımızda cinasla yazılmış bayatlar, rü-bailər, təcnislər istənilən qədərdir. Gözəl şair, alim, tərcüməçi Hüseyin Kürdoğlu adını çəkdiyimiz formalarda gözəl şeir nümunələri yaratmışdır. Lakin ədəbiyyatımızda bu günə qədər heç bir şair tərəfindən cinasla poema yazılmamışdır. Şamil Dəlidəğ burada

da bir ilkə imza ataraq cinaslarla iki bölmədən ibarət «Qarabağın harayı» adlı poema qələmə almışdır. Birinci hissəsi «Azərbaycan aynası», ikinci hissəsi isə «Azərbaycan harayı» adlanan kitaba xalq şairi B.Vahabzadə yazdığı müqəddimədə Şamil Dəlidəğin bu poemasının adını ön sıradə çəkmişdir. Adından göründüyü kimi «Qarabağın harayı» poeması bu gün son dərəcə aktual olan bir mövzuya həsr olunmuşdur. Bu poemada Qarabağ öz işgal dərdini ağrılı bir dillə Azərbaycanın ayrı-ayrı rayonlarına çatdırır və onları nankor qonşulardan xilas üçün öz köməyinə çağırır. Poemanın ikinci bölməsində isə respublikanın rayonları bir-bir Qarabağın harayına cavab verir və onun xilası üçün səfərbər olduqlarını bildirirlər. Yeri gəlmişkən, qeyd edək ki, bu poemada Şamil Dəlidəğ sənətinin, poeziyasının milliliyi, xəlqiliyi özünü daha bariz şəkildə biruzə verir, şairin xalqa, millətə, milli kökə necə qırılmaz bir tellərlə bağlılığı insanı heyran edir.

Poemadakı Qarabağ obrazı əslində Azərbaycanın ağrı-acısını, dərdini özünükü hesab edən, xalqı düşmən tapdağında olan torpaqlarımızı azad etmək üçün ayağa qalxmağa səsləyən bir Azərbaycan kişisinin, azərbaycanlı atanın, yəni əslində Şamil Dəlidəğin öz obrazıdır. Qarabağın diliylə torpaq dərdimizi ön plana çəkən və bütün Azərbaycanı harayına səsləyən şair millətpərəst, yurdsevər bir ata obrazı (əslində isə öz vətəndaş ata obrazını-M.Q) yaratmışdır. Bu bir vətəndaş şairin, Azərbaycanı göz bəbəyi kimi sevən Şamil Əsgər Dəlidəğin canlı surəti, obrazıdır.

Qarabağın dilindən çəkilən ah-nalə, hay-haray əslində Şamil Dəlidağın öz ah-naləsi, öz harayıdır. Şair Qarabağın düşmən tapdağında qalmasına öz şair qəlbinin ağrı-acısını, etirazını odlu-əlovlu şəkildə bildirir, haray qoparır, fəryad edir. Poemanın hər bir bəndində bir vətəndaş şair harayı baş alıb gedir, xalqı düşmənlə son vuruşa səsləyir.

Düşünürəm ki, bu poemanı «Qarabağın harayı» yox, «Şair harayı», «Şamil Dəlidağ harayı» adlandırmaq daha düzgün olardı. Başdan-ayağa cinaslarla qələmə alınan poemanın «Ön söz əvəzi»ndə Qarabağ yana-yana deyir:

Qarabağam, sən ey məndən ad uman,  
Fəryadımı qalxan naləm, odum an.  
Ürəyimdən ərşə çıxan ahımdır,  
Başimdakı qara bulud – o dumан...

... Yatmazsan, ey xalqım, dərdimi bilsən,  
Düşmən məkirlidir, felbazdır, bil sən.  
Sevinirəm, bir də qan-qırğın olmaz,  
Məni sülh yoluyla qaytara bilsən.

... Hər yanım düşmənə tapdağa dönüb,  
Zirvə-qəm-kədərə, tap-dağa dönüb.  
Dözülməz dərdimə el əlac axtar,  
Tap-arana dönüb, tap-dağa dönüb.

Sonra Qarabağ Bakıya və rayonlara müraciət edir:

Bakı, qoy şöhrətin ərşə ucalsın,  
Ucalıb nə əyil, nə də ucal, sın.  
Qarabağam, çökdür düşmən dizini,  
Bayrağın göylərə qalxıb uc alsın.

Daha sonra Qarabağ Bakıya səslənir ki, əgər hamımız bir olmasaq düşmənin dizini bükə bilmərik. Bu fikir əslində bir vətəndaş şairin xalqı milli birliyə, həmrəyliyə çağrışı kimi çox diqqətəlayiq və səciyyəvidir.

Darda-amanda qalmış Qarabağ əvvəlcə işgal olunmuş rayonları, sonra isə qeyri bölgələri haraya çağırır:

## XOCALI

Qışdadı, çıxmayıb Xocalı yaya,  
Gərək oxu qoysun Xocalı yaya.  
Hünəriylə alıb öz qisasını,  
Adını dünyaya Xocalı yaya...

Dəryadan dərindi, Xocalı dərdin,  
Gül əkib, boz tikan, Xocalı-dərdin.  
Düşmən tapdağından qalxıb xilasa,  
Qızıl güllər əkib, Xocalı, dər, din.

Ci  
görün  
bütv  
boyu  
plana  
ifadələ  
qədər  
yazılım  
kəndlə  
açılır,  
durur.

Şə  
diqqət  
çıxarm  
yolunu  
kimi, c  
başkəs

## ŞUŞA

Hədsiz əmin idik Şuşa dayana,  
Bəladan qaçmadı Şuşa da yana.  
Gərək qanlı yağı cürətimizlə,  
Xan kənddə alışa, Şuşada yana.

Cinaslarla yazılan bu misralardan bir daha göründüyü kimi Şamil Dəlidəğ Qarabağın diliylə bütöv Azərbaycanın dərdindən danışır. Bütün poema boyu xalqın birləşmək kimi müqəddəs arzusu ön plana çekilir. Ən maraqlısı həm də ondadır ki, obrazlı ifadələrlə, bədii məcazlarla işlənmiş bu poema indiyə qədər heç kimin qələmə almadığı bir formada, cinasla yazılmışdır. Qarabağın diliylə dağlarımızın, şəhər və kəndlərimizin bədii obrazları böyük sənətkarlıqla açılır, oxucuda milli vətənpərvərlik hissələrini coşdurur. Qarabağ Laçına belə üz tutur:

Əzəmət dedilər Laçın dağına,  
Qondu Qartal, Şahin, Laçın dağına.  
Soltan bəylər qalxsın düşmənə qarşı,  
Dözməsin dərdinə Laçın, dağına.

Şərəfli tariximizlə bağlı çeşidli faktları oxucu diqqətinə çatdırın şair düşmənə qarşı döyüşlərdə ad çıxarmış laçınlıları yenidən qeyrətə, Soltan bəylərin yolunu davam etdirməyə çağırır. Tarixdən bildiyimiz kimi, quldur Andronikin başçılığı ilə qəsbkar erməni başkəsənləri Soltan bəyə yağlı vədlər verib Qarabağa

keçmək üçün ondan yol verməsini xahiş edirlər. Lakin Soltan bəy mənfur erməni quldurlarını aldadıb tələyə salaraq darmadağın edir. Bu tarixi hadisəni Vətən övladının yadına salan şair «Soltan bəylər qalxsın düşmənə qarşı» deyib ah-nalə çəkir, əzəmətli qartallar, şahinlər yuvası Laçını düşmən tapdağından azad etməyə haraylayır.

Dağlıq Qarabağla Ermənistən arasında yerləşməsinə baxmayaraq, 1918-ci illərdəki qırğınlarda bir nəfər də olsun erməni quldurunun ayağı Kəlbəcər torpağına dəyməmişdir. Məlum hadisələrdə isə xəyanətdən yara alan Kəlbəcər də ermənilər tərəfindən zəbt edilərək xəyanətin qurbanı oldu. Xəyanət qurbanı olduğunu Qarabağ Kəlbəcərə yaniqli dillə xatırladır. Burada bir daha Şamil Dəlidağın nə qədər milli, xəlqi bir şair olduğu onun obrazlı deyimləri, təkrarsız ifadələriylə üzə çıxır:

Cənnət neçə idi Kəlbəcərdə? – Min!  
Nankor qonşu pozdu Kəlbəcər dəmin.  
Endir düşmən üstə misri qılınçı,  
Koroğlu, Qıratı Kəlbəcərdə min...

Xainlərdən alıb Kəlbəcər yara,  
Həsrət qalıb dosta, Kəlbəcər-yara.  
Gərək pələng kimi girib meydana,  
Düşmənin bağrını Kəlbəcər yara.

Xatırladaq ki, əsərdə Qarabağın (şairin) məramı

düşmən tapdağında olan bütün bölgələrin əhalisini  
işgalçılara qarşı son döyüşə çağırmaqdır!

### AĞDAM

Düşmən girməyeydi Ağdama gərək,  
Olub hər oğullar Ağdama gərək.  
Qalxsın, hünərinin vahiməsindən  
Daşnağın gözünə ağ dama gərək.

### FÜZULİ

Şeirin tacı oldu Füzuli mizi,  
Düşmən işgal edib Füzulimizi.  
Mənfur qənimləri qov torpağından,  
Qalmasın yurdunda Füzulim, izi.

### CƏBRAYIL

Cəbrayıl anadır, Cəbrayıl – ata,  
Gərək süvar ola Cəbrayıl ata.  
Əminəm yağıının çıxıb öünüə,  
Durmayıb gözündən Cəbrayıl ata.

### QUBADLI

Mərd igidlər dedi: - Qubadlıdanam,  
Sanma əcdadımı Qubadlı, danam.  
Yurdunu daşnaqdan xilas etməkdi,  
Qubadlıda –inam, Qubadlıda – nam.

torpa  
cağın

## ZƏNGİLAN

Aşıb-daşdı sərvət, Zəngilanda –nar,  
Bəslədi çox naxır, Zəngilan davar.  
Qalxıb vəhşiləri qovsun yurdundan,  
Canılər qoy bilsin Zəngilan da var...

Bütün rayonlara yanıqlı dillə, tutarlı deyimlərlə müraciət edən Qarabağ (Şamil Dəlidəğ) son sözünü, şair inamını, bir agsaqqal, ata inamını belə yekunlaşdırır:

Qoy deyim harada haraya gəl, ər,  
Oturma evində, haraya gəl, ər!  
Sarsılmaz inamım bəllidi mənim:  
Bütün Azərbaycan haraya gələr!

Göründüyü kimi respublikanın bütün rayonları Qarabağın harayına növbəylə cavab verirlər və onun xilası üçün hazır olduqlarını bildirirlər. Qarabağ (Şamil Dəlidəğ - M. Q. H.) xarici ölkələrdə yaşayan azərbaycanlıları da imdadına çağırır və onlardan da müsbət cavab alır.

Azərbaycanın bütün rayonlarının və xaricdə yaşayan azərbaycanlıların bu haraya qoşulması, əslində bu xalqın milli birliyə, həmrəyliyə çağırışı simvolu, hayatı-harayıdır. Bu baxımdan poemanın çox böyük tərbiyəvi əhəmiyyəti və rolü vardır.

Müəllif son sözdə Odlar diyarının yetirdiyi xalqın şir südü əmdiyini yada salaraq, müqəddəs

torpaqlarımızın düşmən tapdağından azad oluna-cağına olan sarsılmaz inamını dilə gətirir:

Düşmənlər desə də şirə məndədi,  
Kələk qalib gələr şirə, məndədi.  
Odlar diyarının xalqı şir əmib,  
Düşmən bilsin, hünər şir əməndədi.

Poemanın sonunda isə şair öz vətəndaş möv-qeyini, millətpərəs inamını belə ifadə edir:

Qarabağda düşübdü şəh, döşə-nəm,  
Keşkə gedib torpağına döşənəm.  
Şamil, yalvar, vallah, haqlı küsübdü,  
Çəsməsindən ayağına döşən, əm.

Bir daha xatırladaq ki, iki hissədən («Qarabağın harayı» və «Qarabağın harayına hayçılar») ibarət olan poema bütövlükdə cinaslarla yazılmışdır. Eyni zamanda obrazlı deyimlərlə, bədii ifadələrlə zəngin olan poema işgal altındaki torpaqlarımızın erməni quldurlarının caynağından xilas etmək üçün bir səfərbərlik çağrıları, bir döyük marşıdır. Bu poema Şamil Dəlidəğin bir insan, vətəndaş, şair obrazını, vətəndaş mövqeyini bütün dolğunluğu ilə açır, onun milli bir şair kimi xəlqiliyini, elə, yurda, torpağa bağlılığını sübut edir. Poema Azərbaycan xalqını, ilk növbədə də gəncliyimizi milli-vətənpərvərlik ruhunda tərbiyə edir, onları üçrəngli bayraqımız altında səfərbər edir.

Məlumdur ki, Azərbaycan ədəbiyyatında bu günə kimi heç kim dodaqdəyməz poema yazmamışdır. Şamil Dəlidağın 346 misradan ibarət «İlxıçının taleyi» poeması dodaqdəyməz olmaqla yanaşı, həm də törəmədir.

Əvvəlki fəsillərdə Şamil Dəlidağın poeziyasından danışarkən dodaqdəyməz və törəmə formalı şeirlərdən ətraflı bəhs etmişdik. Lakin bu faktı bir daha vurgulamaq istəyirik ki, törəmə məfhumunu ədəbiyyatımıza ilk dəfə Şamil Dəlidag gətirmişdir. Aydın məsələdir ki, ayrı-ayrılıqda həm dodaqdəyməz formalı, həm də törəmə şəkilli şeirlər yazmaq olduqca çətindir. Bu iki çətinliyi özündə birləşdirib poema yazmaq isə on qat çətin bir işdir.

«İlxıçının taleyi» poemasının ibrətamız bir süjet xətti var. Poemanın qısa məzmunu belədir ki, bir mahalın ağası o biri mahalın ağası ilə at çapmaq yarışına girməyə qərar verir. Ağa öz sadiq ilxıçısının məsləhət gördüyü atı bəyənmir və özü başqa bir at seçib yarışa gedir, nəticədə isə atdan yixilib məglub olur. Ağa haqsız olaraq bu uğursuzluğunun günahını ilxıçida görür və onu ölümcul hala düşənə qədər döydürür. Dostları ilxıçının hayına yetişib, onu ölümən xilas edirlər. O, bu hadisədən sonra şəhərə qaçır. Vaxt keçir, dövran dəyişir, İlxiçi ali təhsil alıb kəndlərinə dönür və kolxoz sədri təyin edilir. O, vədövləti əlindən çıxıb işsiz qalan ağasını kolxoz atlarına ilxiçi təyin edir...

Göründüyü kimi maraqlı bir sujet xətti üzərində

qurulmuş poemanın ciddi pisixoloji məqamları və  
böyük mənəvi əhəmiyyəti vardır. Şair atalarımızın  
məşhur kəlamını əsərinə nəticə kimi vermişdir:

«Yaxşılığa yaxşılıq hər kişinin işidir,  
Yamanlığa yaxşılıq nər kişinin işidir»...

Azərbaycan xalqının kökü tarixin minillik qatl-  
arından gələn milli əxlaq prinsipləri üzərində qurul-  
muş əsərin gələcək nəsillərin tərbiyəsində əhəmiyyəti  
çox böyükdür.

Bir neçə misranı misal gətirməklə başdan-başa  
yenilik hesab edilən məsnəvi şəklində yazılmış bu  
poemadakı dodaqdəyməz və törəmə haqqındaki  
təsəvvürlərimizi bir az da genişləndirək:

Tazı adlı əzazıl tanınırkı qaniçən,  
Hər saat, hər dəqiqə, hər çağda, hər an-içən.

Eyləyirdi ağalıq, elinə dağ çekirdi,  
Allahı da danaraq, nahaq qanlar əkirdi.

Tazı ağa kələklə tez-tez ara qatırdı,  
Əli yetən kəslərə qərəzlə şər atırdı...

Bu misralardan göründüyü kimi poema dodaq-  
dəyməz poemadır. Hər iki misraya diqqət yetirsək  
görərik ki, bu sətirlərdəki son sözlərin əvvəllərindən  
bir hərfi pozmaqla yeni qafiyə törənmışdır.

Burada: Qaniçən, çəkirdi, qatardı,  
An içən, əkirdi, atardı.

Məlumdur ki, əvvəl-axır deyilən şeir formasını da Azərbaycan ədəbiyyatına ilk dəfə Şamil Dəlidəğ gətirmiştir. Bundan qat-qat çətin olan dodaqdəyməz-əvvəl-axır şəkilli şeirləri də o yaratmışdır. Şamil Dəlidəğ «Naxırçı qızı» adlı poemasını da dodaqdəyməz şəklində yazmış və hər fəsli eyni zamanda əvvəl-axır şəklində qələmə almışdır. Maraqlı, diqqətiçəkən cəhət bir də odur ki, əsərin bölmələrinin sərlöhvələri də eyni qaydada (dodaqdəyməz, əvvəl-axır) yazılmışdır. Məsələn, birinci bölmənin adı «Nadan Sərxan»dır. Göründüyü kimi sərlövhə n hərfiyə başlayır və həmin hərflə də qurtarır. Bu fəsildəki bütün misralar da beləcə n hərfiyə başlayıb n hərfiyə bitir. İkinci sərlövhə («Aslan Ata») a hərfiyə başlayıb a hərfiyə də sona yetir. Eynilə də bu sərlövhə altında gedən bölmədəki bütün misralar da a hərfiyə başlayıb, həmin hərflə də bitir. Yerdə qalan bütün sərlövhələr və bölmələr də eləcə, sərlövhə hansı hərflə başlayıb bitirsə, bölmə də həmin hərflə başlayıb sona yetir. Beləcə bütövlükldə poema həm dodaqdəyməz, həm də əvvəl-axır şəklində qələmə alınmışdır.

«Naxırçı qızı» poemasının qısa məzmunu belədir ki, naxırçı Aslanın nişanlı qızı çəməndə gəzərkən onu qoca Sərxan başının dəstəsiylə qaçırır. Nigar böyük igidlik göstərərək Sərxanı ağır yaralayıb və atasının yanına qaçır. Ata dərhal qızını gizlədir. Sərxanın dəstəsi naxırçının evinə basqın edərək qızı

verməsini tələb edirlər. Aslan kişi nə qədər yalvarır ki, qızı nişanlıdır, ondan əl çəksinlər, xeyri olmur. Məruz qaldığı işgəncələrə baxmayaraq Aslan kişi qızının yerini demir. Buna görə də quldurlar onu döyüb öldürülər. Nigar atla qaçıb bir obaya pənah aparır. Obada onu hörmətlə qarşılıayırlar. Qız başına gələn müsibətləri danışır və elat adamları gecəylə gedib Aslanın meyidini gətirərək gizli bir yerdə dəfn edirlər.

Sərxan pisliklərini davam etdirərək Nigarın nişanlısına da şər ataraq tutdurur. Nigar oba adamlarının köməyi nəticəsində iki rəfiqəsi ilə birlikdə gizli həyat keçirməyə başlayır...

İgid naxırçı qızı böyük qəhrəmanlıq göstərərək zalim Sərxanı tutub gətirib bir mağarada dustaq edir. Bu duruma dözməyən zalim Sərxanın bağıri çatlayıb ölüür. Nəticədə naxırçı qızı Nigar öz sevgilisinə qovuşub xoşbəxt olur.

Başdan-başa dodaqdəyməz, əvvəl-axır şəklində yazılmış poemanın dili sadə və axıcıdır:

Nağıl deyil, nə də yazılır yalan,  
Nəslin qeyrətlisi, qəşəng, can alan.  
Naxırçının qızı qazandı ad-san,  
Nəhayət, adına yazıldı dastan.  
Nigar idi adı, atası Aslan,  
Nişanlı qızına can qiyardı, can.  
Nigaran deyildi get-gəlişindən,  
Narazı deyildi əsla işindən.  
«Nənəcan» deyərdi qızına hər an,  
Nihan zənn edirdi Nigarı Tərlan...

Poemanın işlənmə forması və əsərdə istifadə olunan zəngin söz ehtiyatı Azərbaycan dilinin nə qədər zəngin bir xəzinə olduğundan xəbər verir. Çünkü burada bir sözün bir neçə sinonimi içərsindən uyğun hərflə başlanan sözləri seçib yazmaq müəllifin istedadıyla yanaşı, ilk növbədə dilin potensial imkanlarından da asılıdır ki, şeir yazılar kən nə forma, nə də məna xətalarına da yol verilməsin.

Möcüzələrlə dolu Şamil Dəlidağ poeziyasının daha bir bariz nümunəsi sayılan bu poema ədəbiyyatımızda bir yenilik olmaqla bahəm, həm də dilimizin imkanlarının tədqiqi baxımından ciddi bir tədqiqata ehtiyac duyur.

\*\*\*

Şamil Əsgər Dəlidağın bu günümüz və gələcək nəsillər üçün çox ibrətamız bir məna kəsb edən «Dilar niyə ağladı» adlı poeması da böyük istedadın və olduqca ciddi forma yeniliyinin məhsuludur.

Poemanın qısa məzmunu belədir ki, ölkəyə yadellilər hücum edir. Özü vaxtı ilə oddan-avodan çıxmış, Vətən təəssübkeşliyinin nə olduğunu çox yaxşı dərk edən Dilar kişi böyük oğlu Diljarı çağırıb deyir: «Bala, Vətən dardadır. Gərək onun qorunması üçün sən də döyüşə qatılasan».

Diljar atasının sözünə məmənuniyyətlə əməl edir, vətənin müdafiəsinə atılaraq döyüslərdə böyük igidlik göstərir. Atasına onun igidlilikləri barədə minnətdarlıq məktubları gəlir. Günlərin birində Diljar şəhid olur. Qəhrəmanın cənazəsi kəndə gətirilir. Dəfn mərasimində

qonşu kəndlərdən də insanlar axışib gəlirlər. Qız-gəlin şəhidin tabutu öündə şivən qoparır, fəryad edirlər. Sanki bu müsibətə dağ-daş da qan-yaş tökür. Amma Diljarın atası Dilar kişinin gözündən bir damla da olsun yaş çıxmır. Bəzi nadanlar onu daş ürəkli ata adlandırırlar. Dilar belə tənələrə əhəmiyyət vermir:

-Mənim oğlum Vətən yolunda şəhid olub, şəhidə ağlamazlar. Buna sevinirəm ki, oğlum canını Vətən yolunda qurban verib...

Dilar ortancıl oğlu Dılnarı yanına çağırıb deyir: «Oğul, Vətən dardadır. Növbə sənindir, gərək Vətənin harayına gedəsən». Dilnar bir dəstə cavanı da başına toplayıb döyüş meydanına yola düşür. O da böyük qardaşı kimi şücaət göstərir, düşmənə qarşı mərdliklə vuruşur. Onun da adına şeirlər, nəgmələr qoşulur. Axırda o da şəhid olur. Dəfn mərasimi zamanı hamı ağlasa da, şəhid atası yenə də ağlamır və oğlunun Vətən yolunda şəhid olması ilə fəxr etdiyini bildirir...

Diların 3 oğlundan 2-si Vətən yolunda şəhid olmuşdur. O, axırıncı, üçüncü oğlunu da Vətənin müdafiəsi uğrunda döyüşə göndərir. Kiçik qardaş Dilzar da düşmənə qarşı mərdliklə vuruşur, qardaşlarının qisasını artıqlaması ilə alır. Nəhayət, döyüşlərin birində Dilzar da şəhid olur. Bu dəfə dəfn mərasimində şəhid atası Dilar kişini kiritmək olmur. O, başına-gözünə döyüb, çırpinib yaş axıdır. Bir müdrik qoca ona yaxınlaşıb soruşur: «Əvvəlki oğlanların şəhid olanda ağlamadın, dedin ki, şəhidi ağlamazlar. Bəs bu oğlun şəhid olanda niyə ağlayırsan?».

Şair şeirin, poeziyanın diliylə şəhid atası ilə müdrikin mukaliməsini belə çatdırır:

Dedi: - Can qiyanda iki qartalın,  
Dəyanətli çıxdın, şən idi halın.  
Kişitəki eli təskin edirdin,  
Şadlana-şadlana yeyin gedirdin.  
Daha ad-sanlıydı iki saytalın,  
İndi yazıqlaşdı de niyə halın?  
Axı elin səni tanıyır Aslan,  
Niyə didələrdən yaşıdırısan?

Dilar kişi qocaya cavab verir ki, mən şəhid olan oğluma ağlamıram. Ona görə ağlayıram ki, vətənin müdafiəsinə göndərməyə daha başqa oğlum yoxdur. Bax, buna ağlayıram...

Yeri gəlmışkən, erməni quzdurları tərəfindən torpaqlarımızın 20 faizinin işgal olunduğu bir vaxtda oğullarını Vətənin müdafiəsinə göndərmək əvəzinə, oxumaq adıyla xarici ölkələrə göndərən atalara, saxta vətənpərvərlərə iibrət dərsi kimi bu əsərin çox böyük tərbiyəvi əhəmiyyəti vardır. Gərək hər bir qeyrətli ata torpaqlarımızın düşmən tapdağından azad olunması üçün özünü və oğlanlarını səfərbər etməyə özündə güc-qüvvət tapa bilsin.

Milli vətənpərvərlik ruhunda qələmə alınmış bu poema olduqca iibrətamız süjet quruluşuna malikdir və onun dərsliklərə salınması şagirdlərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmalarında çox böyük rol oynaya bilər.

1 ilə  
olan  
ənin  
idən  
xtda  
zinə,  
axta  
iyük  
i ata  
ması  
ində  
ş bu  
kdir  
tən-  
iyük

214 dodaqdəyməz misradan ibarət olan poema-da bir dənə də olsun dodaqlanan hərf işlənməmişdir. Bir daha etiraf edək ki, belə bir çətin şeir formasında bu cür diqqətəlayiq bir poema yazmaq həm ciddi bir ədəbi yenilik, həm də çox çətin bir işdir, möcüzədir! Belə bir müşkülü aşmaq isə yalnız Şamil Dəlidağ kimi Azərbaycan dilini və ədəbiyyatını incəliklərinə qədər bilən bir söz sərrafına nəsib ola bilərdi.

Poema aşağıdakı iibrətamız misralarla bitir:

Dilardan dərs ala gərək hər ata,  
Elin igidləri səngərdə yata.  
Yada sala Diljar, Dılnar, Dilzarı,  
Daşnaqlardan xilas edəydi yarı.

\*\*\*

Biz Şamil Dəlidağın dodaqdəyməzlərlə şeirə gətirdiyi yeniliklərin həqiqətən möcüzə olduğunu qeyd etmişik. Şairin qələmə aldığı (dodaqdəyməz olaraq) «İsa - Sədaqət - dastan-hekayət» adlı dastan-hekayəti isə həqiqətən möcüzələr möcüzəsi, görünməyən bir sənət uğurudur. Bu dastan-hekayətin 11-12 səhifəsi adı nəsrlə, 3600 misra isə şeirlə yazılmışdır. Maraqlıdır ki, nəsrlə yazılmış fikirlər, hadisələrin şərhi də dodaqdəyməz şəklində qələmə alınmışdır.

Şamil Dəlidağ poeziyasının dərinliyi, böyüklüyü ondadır ki, indiyə qədər heç bir müəllif, qələm sahibi tərəfindən bədii yaradıcılıqda bu qədər yeniliklər, qeyri adı şeir formaları ədəbiyyatımıza gətirilməmişdir.

Bir maraqlı cəhəti də qeyd edək ki, Şamil Dəlidəğin bütün poemalarının qəhrəmanları sadə, zəhmətkeş insanlardır. Bu faktın özü də bir daha Şamil Dəlidəğ poeziyasının milliliyindən, xəlqiliyindən xəbər verir.

«İsa-Sədaqət-dastan-hekayət» adlı poemanın qısa məzmunu belədir ki, Əsəd adlı kəndlinin oğlu İsa şəhərə gəlir və ali məktəbə daxil olur. Gözəl qələm sahibi olan İsa şəhər ağasının çirkin əməllərindən qəzetlərdə məqalələrlə çıxışedir. Atası Əsəd kişi oğlunu görmək üçün şəhərə gələndə şəhərin yaxınlığındakı bağda dincəlməli olur. Bu bağ isə təsadüfən şəhər ağasının olur. Onu tanıyan ağa İsanın acığını Əsəddən çıxməq fikiriylə onu ölümçül döydürür. Ağanın qoçuları Əsəd kişini sürüyüb yaxındakı çaya atmaq istəyəndə yoldan keçənlər bu hadisənin şahidi olurlar. Hadisəni görənlər ağanın təzyiqi ilə belə bir yalan uydururlar ki, guya Əsəd kişi şəhər ağasını öldürmək istəyirmiş... Əsədi məhkəməyə verib həbs edirlər. Ağa İsanı da tutdurmaq qərarını verir. Əlacsız qalan İsa rəisi yaralayıb dağlara qaçır. Ona axtarış elan edilsə də tapa bilmirlər...

Rəisin qızı Sədaqət hər il dağa gedər, xalası qızı Nərgizgildə dincələrmiş. Bir gün o, xalası qızı Nərgizlə dərəyə enəndə iki nəfər oğlan qızların namusuna toxunmaq məqsədiylə onları izləyirlər. Sən demə İsa dərədəki çıraqlığının qarşısındaki mağarada gizlənibmiş. Hadisəni görən İsa özünü yetirib qızları təcavüzkarların əlindən xilas edir. İsa qızları tanımadığından, onların dəvətini qəbul edib evlərinə getmir. Qızlara əsil adını da bildirmir. Deyir ki, adım Dağıdır.

Ağanın xanımı kəndli qızı olduğundan Sədaqət hər il dayısı gilə gedib kəndin adət-ənənələrinə bələd olur, at minib çapmağı da öyrənir.

İsa qızları xilas edəndən sonra Sədaqətdə bu igid oğlana qarşı dərin bir məhəbbət yaranır. İsanın dostu vasitəsiylə onlar bir-biriylə məktublaşırlar. Qız dağda olan hadisəni atasına danışarkən, rəis hiss edir ki, qızları İsa xilas edib. Bir çox gərgin hadisələrdən sonra, nəhayət, axtarış zamanı İsanı ağır yaralayıb tuturlar və zindana salırlar.

Sədaqət İsanı zindandan xilas edir, atasının çox saylı otaqlarının birində onun yaralarını sağaldır və sonra da İsaya qoşulub qaçıır. Müəyyən vaxt keçəndən sonra şəhər ağasını vəzifədən uzaqlaşdırırlar. İsaya və bir çox başqalarına bəraət verib zindandan azad edirlər.

Bir daha xatırladaq ki, poemadakı bütün əhvalatlar dodaqdəyməz şeir formasında qələmə alınmışdır. Dodaqdəyməz şəklində yazılmış nəşr hissəsinin bəzi məqamlarına diqqət yetirək:

«...İsanın yazdıqları Həsinin əli ilə Nərgizə, Nərgizin əliylə Sədaqətə çatdı. Gah ağladı, gah şadlandı, dərdlər sinədən yadlandı. Gah Dağın (İsanın) halına acıdı, gah da Dağı igid sandı, tez şadlandı».

«...Sədaqətin ara-sıra qəzetlərdə şeirləri dərc edilirdi. Şeiri dərc edilən qəzetləri Dağa da (İsaya, M.Q.H) çatdırırıldı. Dağ isə qızə nəsihət xarakterli şeirlərini çatdırardı. Sədaqət Dağın şeirlərini də hərdən qəzetlərdə nəşr etdirirdi.

## GƏRƏKDİR

Qayadan aşyandan qalxanda ərşə,  
Qartal qanadına lələk gərəkdir.  
Ədalı harınlar axtarar nəşə,  
Ağıldan dayaza tiryək gərəkdir.

Yalançı-talançı adlı-sanlıdır,  
Həyati, sarayı kəhkəşanlıdır.  
Didəsinə haqqı deyən qanlıdır,  
Rəislərə yaltaq, təlxək gərəkdir.

Arxasız insanı dərd, kədər yıxar,  
Ciyərini dağlar, tənhalıq sıxar.  
Ha etsən, tək əldən çətin səs çıxar,  
İgidə xalqından dəstək gərəkdir.

El qarşı çıxanda əzazillərə,  
Dartılar taxtından, çaxılar yerə.  
Çirkin istəklərə, lənətlər şərə,  
İnsana xas niyyət-dilək gərəkdir.

Əyiləcək əli ətəyə çatan,  
Haqqı ayaqlayan, həyanı atan.  
Qeyrətini satan, arını satan,  
Əzazıl rəisə kələk gərəkdir.

Tarix elə edər şah da dilənsin,  
Şərçi dilər-şərə yalan tələnsin.

Hər iş yaxşı-yaxşı gərək ələnsin,  
İnsan ağlına da ələk gərəkdir.

Axırı yetişər nahaq qanların,  
Dağ deyər hansı kəs itirsə arın,  
Qızını əyyaşa qaçırdanların,  
Kəlləsində ağılı seyrək gərəkdir...

Maraqlı odur ki, dodaqdəyməzlərlə qələmə alınmış bu qoşmada heç bir üslub, bölgü, qafiyə, məzmun və forma xətasına yol verilməmişdir. Şeir dodaqdəyməz qoşmanın bütün tələblərinə dolğunluğu ilə cavab verir ki, bütün bunlar Şamil Dəlidəğ ustalığının, şeirimizin tələblərini, ədəbi dilimizi və Azərbaycan dilinin incəliklərini yaxşı bilərək ondan şairanə və ustalıqla istifadə etməsinin nəticəsidir. Şamil Dəlidəğ poeziyasının böyüklüyü, mənalı və sevilə-sevilə oxunub mənimsənilməsi də bu məqamlardan irəli gəlir. Etiraf edək ki, başqa şairlərimizin, söz adamlarımızın yaradıcılığında biz bu genişlikdə yeniliklərə, məzmun və məna zənginliyinə rast gəlmirik.

Sədaqətin xəyalından keçənləri dodaqdəyməzlərin diliylə Dağa (İsaya) yazdığı məktuba diqqət yetirək:

«İşlər təzadlı qaldı. Sədaqət hər an nəzarət altında idi. Şəhərə çıxanda izlənirdi. Sədaqət qətiləşdirdi ki, Dağın nəzər-diqqətindədir. Lakin istəyini həyata necə keçirəydi? Sədaqət didələrinə aldanan qız deyildi. Dağ sınaqdan çıxan gənc idi. Qız qarşidakı qədərsiz

əngəlləri hiss etsə də, alın yazısına, taleyinə inanırdı. Alın yazısı isə hələ sırlı qalırdı. Ancaq hər iş İlahinin əlində idi. Sədaqətlə Dağ nə saysalar da qəti sayı Tanrı sayası idi...

Sədaqətin ağlına nə gəldisə, Dağa xəyalından keçənləri yazdı. Yazdıqlarını hərdən yanına gələn Nərgizə çatdırıldı. Nərgiz kağızı Həsiyə, Həsi isə Dağa yetirəsiydi. Sədaqət yazırıldı:

Dağ, səni qarşıya Allah çıxardı,  
Yaddan çıxan deyil xilaskarlığın.  
Qatı qaranlığı ışığın yardı,  
Yəqin əlehisən saxtakarlığın.

Hələlik dərdindən tanış deyilik,  
Şəksiz xeyirsizdir tələsik qərar.  
Sən də deyilənə çıxarsan şərik,  
Xəyalda yaşasın hələ intizar.

Tanrı saydığını sayacaq yəqin,  
Qaranlıq qalanlar aydınlaşacaq.  
İstəyinlə danış, istəyinlə din,  
Saxla Sədaqəti yadında ancaq.

Ya əcəl, ya da Dağ! – Qətidir qərar,  
Arada qeyserlər tikanlı cağıdır.  
Ata xəyalında hazırlayır dar,  
Dərd sinə altını sizladan dağdır.

urdi.  
nin  
Tanrı  
  
ndan  
zələn  
Dağa

Qətlə də yetirir qızını, Dağı,  
Ehtiyat gərəkdir, ciddi ehtiyat!  
Saatın hər çağı, anın hər çağı  
Yatsan da, didəsi hər an açıq yat...

Yazıldı kağıza açıq-saçıqlıq,  
Sədaqəti danla, nə də qına, Dağ.  
Daha gərəklidir işdə açıqlıq,  
Xəncər heçdir, yenə girsə qına, Dağ.

Sədaqətin yazdıqları İsaya çatdı. Dağ qızın dediklərini dərrakə ələyində əldədi. Qızın ağlına, qeyrətinə, sədaqətinə, həqiqətləri cəsarətlə dilə gətirdiyinə heyran qaldı...».

Şamil Dəlidəğ doğrudan da Azərbaycan ədəbiyyatı və dilinin inkişafı naminə ağır zəhmətlərə qatlaşmış və çox böyük ədəbi çətinliklərin öhdəsindən ustalıqla gəlmışdır. Düşünürük ki, belə ədəbi yeniliklərlə dolu Şamil Dəlidəğ poeziyası orta və ali məktəb dərsliklərinə salınmalıdır. Etiraf edək ki, yeniliklərlə dolu Şamil Dəlidəğ poeziyası yeni nəsil şairlərinin, söz adamlarının və ədəbiyyatşünaslairımızın inkişafında böyük rol oynayacaq bir məktəb, bir qaynaqdır.

## ŞAMIL ƏSGƏR DƏLİDAĞIN ELMİ FƏALİYYƏTİ, FILOLOJİ ARAŞDIRMALARI

Tanınmış tərcüməçi, folklorşunas, eyni zamanda Azərbaycan ədəbiyyatında yenilikçi şair kimi tanınan Şamil Əsgər Dəlidəğ həm də ədəbiyyat sahəsində ciddi araşdırmları ilə məşhur olan bir alimdir. O, hələ ötən əsrin 50-ci illərindən bədii araşdırmlar, filoloji tədqiqatlarla məşğul olmuş, onun uğurlu araşdırmları elmi ictimaiyyətin diqqətini cəlb etmiş və illər sonra o, bu işin mahir aparıcısına çevrilmişdir.

Şamil Əsgər Dəlidəğin uzun axtarışlarının və filoloji araşdırmlarının nəticəsi olaraq 1968-ci ildə böyük kürd şairi Şexmus Həsən oğlu Ciyərxunun həyat və yaradıcılığından bəhs edən «Xalqın şairi» adlı elmi-tədqiqat əsəri kitab şəklində nəşr olunmuşdur. İxtisasca riyaziyyatçı olan Şamil Dəlidəğ «Ciyərxunun yaradıcılığında sənətkarlıq xüsusiyyətləri» mövzusunda müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Ön söz, 3 fəsil və adlı əlavədən ibarət olan 92 səhifəlik bu kitab Şamil Əsgər Dəlidəğin böyük axtarışlarının, araşdırmlarının nəticəsi kimi çox diqqətəlayiq əsərdir. Ciyərxunun həyat və fəaliyyətinə şairanə şəkildə, yüksək sənətkarlıqla yanaşan Şamil Dəlidəğ «Bir neçə söz» adlı yazdığı ön sözdə əsrlərdən bəri kürd xalqının varlığı, həyatı və məişət tərzi, tarixi şəxsiyyətləri, şair və yazıçıları, kürd xalqının azadlıq

mübarizəsinin aparıcı şəxsiyyətləri barədə qısa məlumatda xeyli lazımlı, tutarlı faktlarla çıxış etmiş, maraqlı açılışlar etmişdir. Kürd xalqının varlığı və həyat tərzinin çoxlarına məlum olmayan tərəfləri ilə bağlı Şamil Dəlidəğ yazır: «Şərqiñ qədim sakinləri sırasında haqlı olaraq kürd xalqının da adı çəkilir. Əsrlər boyu kürdlər yadellilərin işgalinə məruz qalmış, olmazın müsibətlər görmüş, öz azadlığı və istiqlaliyyəti uğrunda saysız qurbanlar vermiş, lakin yenə də düşmən önungdə boyun əyməmiş, inam və əzmini itirməmişdir» (»Xalqın şairi», Gənclik. 1968, səh.3.).

Ta qədimdən bu günə qədər kürdlərin həyat tərzi, yaşayışı və məişət qayğıları, mübarizə və döyük yolları, göstərdikləri qəhrəmanlıqlar həmişə ədəbiyyatda, kürd şair və yazıçılarının əsərlərində öz əksini tapmışdır. Şamil Əsgər Dəlidəğ haqlı olaraq qeyd edir ki, müasir kürd poeziyasının görkəmli nümayəndələri Qoran və Həjar yaradıcılığında olduğu kimi, Ciyərxunun poeziyasında da milli azadlıq hərəkatı və beynəlmiləlçilik ideyaları dolğun şəkildə öz bədii əksini tapmışdır.

Şeyxmus Ciyərxun yaradıcılığındaki bənzərsiz xüsusiyyətlər Şamil Əsgər Dəlidəğin diqqətini çəkmiş və o, şairin ədəbi portretini dolğun şəkildə əks etdirən qiymətli bir elmi-tədqiqat əsəri yazıb ortaya qoymuşdur. Geniş elmi axtarışların, yüksək ədəbi tədqiqatların nəticəsi olan bu kitab oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.

«Xalqın şairi» kitabını vərəqlədikcə kürd

poeziyasının görkəmli nümayəndələri Qoran və Həjar yaradıcılığında olduğu kimi, Ciyərxun şeirində də milli azadlıq hərəkatının və beynəlmiləlcilik ideyalarının bədii əksi Şamil Dəlidəğin tərcümələrində bütün dolğunluğu ilə diqqəti çəkir.

Əsərin I fəslı «Şairin həyatı» adlanır. Kurd xalqının həmişə öz müqəddəs ideyalarından dönməyən, taleyini bütün zəhmətkeş insanların taleyi ilə bağlayan sənətkar bir şair, mübariz bir əsgər kimi tanıldığı Ciyərxunun həyatı, ömür yolu Şamil Dəlidəğin sənətkar qələmində çox dolğun şəkildə öz ədəbi-bədii ifadəsini tapmış, oxucu marağına səbəb olmuşdur.

Şeyxmus Ciyərxunun uşaqlıq illəri olduqca məşəqqətli keçmişdir. Atasını vaxtsız itirdikdən sonra o, anasının, daha sonralar isə qohumlarının himayəsində yaşayıb böyümüş, «orda-burda az-çox savad öyrənməklə nəhayət, İbadulla adlı birinin mədrəsəsində oxuyub, ərəb və fars dillərini öyrənmişdir». Şamil Dəlidəğ sənədlər və sübutlar əsasında şairin həyat və yaradıcılıq yolunu ətraflı şəkildə qələmə almış, Ciyərxunu mübariz bir xalqın mübariz bir sənətkar oğlu kimi bizlərə tanmışdır.

Şamil Əsgər Dəlidəğ Şeyxmus Ciyərxunun qəlbində hələ uşaq yaşlarından istismarçılar qarşı nifrətin formalasdığına diqqət çəkir. Xalqının həyat tərzini yaxından öyrənmək məqsədi ilə el-el, oba-oba gəzmək qərarına gəlməsini, İraqda, İranda olmaqla kürd xalqının acinacaqlı həyatını, zülm və istismarı öz gözləri ilə görmüş bütün bu olaylar onun mübarizə

məfkürəsinin saflaşmasına və kamilləşməsinə zəmin olmuşdur. Sonralar kurd dilinin sorani ləhcəsini öyrənən şairin vahid kurd ədəbi dili haqqında irəli sürdüyü fikirləri də Şamil Dəlidağın diqqətindən yayılmamış, o, bu fikirləri çox yüksək qiymətləndirmişdir.

Xalqın ağır dərdinə çarə gəzən Ciyərxun bu dərди dünyaya çatdırmaq üçün qələmə sarılmış, ərbablarra, şeyxlərə, firıldaqçı mollalara və istismarçılara qarşı kəskin satirik şeirlərlə çıxış etmişdir. Xalqın iztirab və isgəncələrdən qurtarmaq yollarını aramağın vacibliyi onun poeziyasının ana xəttini təşkil etmişdir. Şamil Əsgər Dəlidağ da məhz əsas vurğunluğunu bu məqamlara yönəldərək onun xalqın sədaqətli dostu olduğunu qabartmışdır. Ciyərxunun həyat və yaradıcılığını dərindən öyrənən Şamil Dəlidağ şairin el içərsində sevilməsini, böyük ustalıqla, tutarlı faktlarla oxucuya çatdırır və maraqlı bir faktı da nəzərə çatdırır ki, «Ciyərxun iki böyük xüsusiyyətinə görə başqalarından büsbütün fərqlənir. Bu xüsusiyyətlərdən biri ondan ibarətdir ki, Ciyərxun öz xalqının dərdindən tamamilə halıdır. O, yaxşı bilir ki, kurd xalqının düşməni əcnəbi və yerli ağalardır... Tayfalar arasında ədavəti qızışdırان, xalqın birliyinə maneəçilik edən və onun oyanmasına əngəl törədən də həmin cənablardır...

Ciyərxunu başqalarından fərqləndirən ikinci xüsusiyyət getdiyi yolla onun tərəddüdsüz irəlli-ləməsidir. Ciyərxun ən çətin və qorxulu günlərdə ümüdsizliyə qapılmamış, xalqın gücünə və qüdrətinə

tükənməz inam bəsləmiş, xalqı ruhlandırmağa çalışmışdır...» («Xalqın şairi», «Gənclik», 1968, səh.11-12).

Ciyərxunun cəmiyyətdəki kəskin ziddiyyətləri bütün əsərlərində sənətkarlıqla xalqa göstərməsini, Suriyada kürdlərin milli-azadlıq hərəkatına sövq etməklə vətəndaş bir şair kimi böyük rol oynamasını Şamil Əsgər Dəlidağ özü də bir vətəndaş şair olaraq ustalıqla çözmüş, Ciyərxunu oxuculara sevdirə bilmişdir.

Mübariz şair Şeyxmus Ciyərxun həyat və yaradıcılığını ətraflı öyrənən Şamil Dəlidağ yazır ki, Ciyərxun nəhayət, 1945-ci ildə Suriyanın Şam şəhərində özünün 164 səhifəlik birinci divanını çap etdirməyə imkan tapır. Şairin daha yüksək sənətkarlıqla yazdığı 221 səhifəlik ikinci divanı isə 1954-cü ildə Şam şəhərində çapdan çıxmışdır.

Ciyərxun yaradıcılığına və şəxsiyyətinə yüksək qiymət verən Şamil Dəlidağ ona olan məhəbbətini belə ifadə edir: "Kürd xalqı Ciyərxunu öz müqəddəs ideyalarından dönməyən, taleyiini bütün zəhmətkeş insanların taleyi ilə bağlayan sənətkar bir şair, mübariz bir əsgər kimi tanıyor" («Xalqın şairi», səh.14).

Şamil Əsgər Dəlidağın «Xalqın şairi» kitabının II fəsli Ciyərxunun yaradıcılığına həsr olunmuşdur. O, Ciyərxun yaradıcılığını diqqətlə araşdırılmış və haqlı olaraq bu qənaətə gəlmışdır ki, Ciyərxunun yaradıcılığı haqqında bircə cümlə ilə fikir söyləmək mümkün olsaydı, onda belə demək olardı: "Onun əsərləri vətən və el dərдинin real təsviri, azadlıq və istiqlaliyyət mübarizəsinin əks-sədasıdır".

Bir çox xalqların hüquqsuz vəziyyətə düşməsini «tarixi-ictimai faciə» adlandıran Şamil Dəlidağ bildirir ki, Ciyərxunun mənsub olduğu kurd xalqı da bu tarixi faciənin qurbanı olduğundan insanı düşünməyə vadar edən yüzlərlə sadə, lakin dərin məzmunlu şeirlərində vətənə və xalqının zəhmətkeş təbəqəsinə dərin məhəbbəti, sülh və azadlıq mübarizəsinin qələbəsinə hədsiz inamı, xalqların dostluq və qardaşlığına böyük etiramı sənətkarlıqla qələmə alınmışdır. Həmişə xalqlar arasında dostluğun sadiq bir carçısı kimi çıxış edən Şamil Dəlidağ həssaslıqla qeyd edir ki, «Məhz bu mütərəqqi və xeyirxah ideyalarla Ciyərxun şeirinin sənət sırlarını artırmış və ona xalq arasında hörmət qazandırılmışdır» («Xalqın şairi», səh.15).

Ciyərxunun yaradıcılığı barədə ciddi araşdırmanın məhsulu olan «Xalqın şairi» adlı kitabında Şamil Dəlidağ onun 1945-ci ildə Suriyanın Şam şəhərində çap olunmuş 164 səhifəlik birinci divanına və 1954-cü ildə Şam şəhərində çapdan çıxmış 221 səhifəlik ikinci divanına daxil edilmiş şeirləri böyük ustalıqla təhlil müstəvisinə cəlb edərək, fundamental şəkildə şərh edir.

«Xalqın şairi» kitabının III fəslini «Ciyərxun yaradıcılığında sənətkarlıq xüsusiyyətləri» adlandıran Şamil Dəlidağ Ciyərxunu böyük ideyaların mübariz və vətənpərvər şairi adlandırır, onun qüdrətli bir sənətkar olduğunu ustalıqla, peşəkar bir tədqiqatçı baxışıyla açıb oxucuya çatdırı bilir. Şamil Dəlidağ Ciyərxun yaradıcılığını «Xalq həyatının güzgüsü» adlandırmaqla, diqqətə çatdırır ki, «biz bu güzgüdə

kəndlinin acınacaqlı vəziyyətini, onun yeraltı daxmalarda heyvanla bir yerdə keçirdiyi iztirablı həyat tərzini, çəkdiyi zəhmət haqqı olaraq belində əzab qamçlarının açdığı zolağı görürük» («Xalqın şairi», səh. 58)). Şamil Dəlidağ Ciyərxun yaradıcılığındaki rəngarəngliyi, üslub sadəliyini, aktuallığını, məqsəd aydınlığını, məntiqi əlaqənin qüvvəsini ustalıqla görmüş, duymuş və yeri gəldikcə bunların geniş, məntiqli izahıyla oxuculara çatdırmışdır. Ciyərxun yaradıcılığını həssaslıqla təhlil edən Şamil Dəlidağ bir tədqiqatçı baxışıyla görə bilmışdır ki, «Onun (Ciyərxunun,M.Q.H.) yaradıcılığında bədii ümumi-ləşdirmə elə qüvvətlidir ki, yazdığı şeirlərin sonluğuna bir neçə misra əlavə edilsə bu misralar parçaya vurulmuş yamaq kimi görünər» («Xalqın şairi», səh.59).

Özü də bir yenilikçi şair olduğundan, Ciyərxun yaradıcılığında istifadə olunmuş klassik forma və yeni şeir şəkillərindən məharətlə istifadə olunduğu Şamil Dəlidağın diqqətindən qaçmamış, Ciyərxunun forma ilə məzmun arasında vəhdət yaratmaq bacarığını, rəngarəng şeir formalarından məharətlə istifadə etmək ustalığını duymuş və bunları yeri gəldikcə izahlı şəkildə oxucu diqqətinə çatdırma bilmışdır. Klassik irsə dərindən bələd olan Şamil Dəlidağ Ciyərxunun bu formalardan məharətlə istifadə edərək gözəl şeir nümunələri yaratmasını da araşdırıcı məharətiylə açıqlaya bilmışdır.

Yaradıcılığa olduqca tələbkar yanaşan Şamil Dəlidağ, Ciyərxunun sənətkarlığını, klassik və müasir

dax-  
reyat  
ezab  
airi»,  
üdakı  
qsəd  
lıqliqla  
jenış,  
rxun  
lidağ  
Dnun  
umi-  
son-  
çaya  
airi»,  
  
rxun  
yeni  
Şamil  
örma  
ığını,  
ə et-  
zahli  
assik  
ınun  
I şeir  
ətiylə  
  
Şamil  
üasir

şəir formalarına peşəkarlıqla yanaşmasını diqqətlə izləmiş, onun ayrı-ayrı şeirləri üzərində ustalıqla təhlillər aparmış və onları tam aydınlığı ilə izah etməyi bacarmışdır.

\*\*\*

İstedadlı şair olmaqla yanaşı, həm də tanınmış tədqiqatçı, araşdırıcı olan Şamil Əsgər Dəlidağın uzun illərinin axtarışlarının, araşdırılmalarının nəticəsi olan «**Dağların hikməti**» adlı maraqlı bir kitabı da var. Bu kitabda el-obamızın dayağı olan ağsaqqal və ağbirçəklərimizin iibrətamız özür yollarından, tükənməz həyat eşqindən, müdrik kəlamlardan söz açılır. Uzun ömürlü baba və nənələrin ruhundan qopub gələn saz-söz sənəti, həyat hekayətləri, dillərdən düşməyən müxtəlif rəvayətlər, əhvalatlar, bayatılar, nəsihətlər kitabda geniş yer alır. «Dağların hikməti» Azərbaycan təbiətini, xalqın həyat tərzini, məişətini öyrənmək baxımından dəyərli bir əsərdir. Xüsusən də gənc nəsil üçün bu kitabın böyük əhəmiyyəti vardır.

Kitabı araya-ərsəyə gətirmək üçün uzun illər dindlik, istirahət bilmədən Kəlbəcər, Gədəbəy, Laçın, Qax, Yardımlı, Cəlilabad, Lerik və başqa bölgələrimizi gəzib dolaşan, müdrik el ağsaqqallarını, ağbirçəkləri danışdırıb bu qocaman dağ qartallarının sinələrindəki məna boxçasını tarixin canlı yaddaşına köçürən Şamil Əsgər Dəlidağ kitabın giriş hissəsində yazır: «Doğrudur, atalar sözləri, lətifələr, bayatılar, tapmacalar, nağıl və dastanların, bir sözlə, zəngin folklorumuzun toplanıb çap edilməsində az iş görülməmişdir. Lakin el müdriklərini dinlədikcə

bir daha yəqin etdik ki, hər obada, hər oymaqda  
bir folklor dəfinəsi yatır. Bu dəfinənin incilərini üzə  
çıxarıb ümumxalq malı etmək üçün hələ çox iş görmək  
lazımdır» («Dağların hikməti», səh.3).

Beləcə, min bir həvəslə işə girişən Şamil Dəlidəğ  
ömrünün neçə ilini Azərbaycanın tarixi abidələrini  
öyrənib tanıtmağa, bir əsr, əsr yarım ömür sürən  
müdrik qocaları dirləməyə, törəmələrinin sayı yüzü  
keçən baba və nənələri, yetmiş il, yüz il bir yerdə can  
deyib-can eşidənləri arayıb – axtarmağa sərf etmiş,  
nəticədə də olduqca maraqlı, diqqətəlayiq bir əsər  
yazışb ortaya qoymuşdur.

Rayonlarımızı, kənd və obalarımızı gəzib dolaş-  
dıqca, nənə və babalarımızın müdrikliliyinin, söz sərra-  
fi olmalarının şahidi olduqca fərəhindən qəlbə riqqətə  
gələn şair yazır: «Ürəkdən inandım ki, dünyanun ən  
gəzməli-görməli diyarlarından biri də bizim doğma  
Azərbaycan torpağıdır» («Dağların hikməti», səh.4).

Qəlbinin fərəhini şair şeirə, nəğməyə çevirir:

Ey ana torpağım, şöhrətim-şanım,  
Hikmət diyarısan, Azərbaycanım.  
Mil, Muğan düzündə ot biçiləndə,  
Çöllər Qarabağda üzə güləndə,  
Dəlidəğ təzəcə soyunur donu.  
Qoynunda açılır torpağın donu,  
Qan rəngi alanda aranın narı,  
Hələ ağappaqdır Muğanın qarı.  
Ey ana torpağım, şöhrətim-şanım,  
Söylə nəyin yoxdur, Azərbaycanım?!

Bağlarında alma, portagal, üzüm...  
Mən hansını dərim, hansını üzüm?  
Saymaqla tükənməz min sərvətin var,  
Sənət diyarısan, şan-şöhrətin var...  
  
Böyük Nizamini sən yetirmisən,  
Vurğunu dünyaya sən gətirmisən...  
Müqəddəs dağların şah əsərindir,  
Havası tər-təmiz, suyu sərindir.  
Ulu dağlarının bitməz hikməti,  
Onlardan açıram sözü-söhbəti.

1987-ci ildə «İşiq» nəşriyyatında çap olunun «Dağların hikməti» kitabında eyni zamanda Kəlbəcər, Laçın, Göyçay, Gədəbəy və Yardımlı rayonlarının etnoqrafiyasına da geniş yer verilmişdir. Kitabın «Hikmətlər diyarı», «Ulu dağlar, abidələr və rəvayətlər», «Xalq oyunları», «El müdrikləri», «Yaşı və nəсли yüzdən keçənlər» və «Saz-söz hikməti» adlı bölmələri vardır.

Kitabda 157 il عمر sürən (1816-1973) Əlif baba, yadıcısını belə görən Teyfə nənə, evləndiklərinin, birgə عمر sürdüklərinin 100 ilini qeyd eyləyen İlyas kişi və Xatın nənə, Aşıq Alının toyunu görən, Aşıq Ələsgərin söz qosduğu 100 yaşını ötmüş qadınlar haqqında geniş məlumatlar çox maraqlı və diq-qətəlayiqdir.

Kitabda eyni zamanda Gədəbəyli Miskinli şair Vəlidən, Laçınli el xanəndəsi Abdulhüseyn İmran oğlundan, Göyçəli lətifə ustası Bəhramdan, Kəlbəli Nəbi oğlundan, «Yeddi hünər», «Kaftar kosa»,

«Maraloyunu» kimi bir çox xalq oyunlarından və digər maraqlı xalq adət-ənənələrindən geniş söhbət açılır.

Geniş oxucu kütləsinin marağına səbəb olan, araşdırıcıların diqqətini çekən «Dağların hikməti» tədqiqat əsəri Şamil Əsgər Dəlidəğ yaradıcılığının çoxşaxəli qollarından biri kimi bu gün də maraqla və sevilə-sevilə oxunmaqdadır.

\*\*\*

İstedadlı şair, tərcüməçi, tanınmış tədqiqatçı alim Şamil Əsgər Dəlidəğin maraqlı tədqiqat əsərlərin-dən biri də «Azərbaycan dilinin qafiyə lügəti»dir. Sübhəsiz ki, belə bir kitabın-qafiyə lügətinin çapdan çıxmاسını şairlər, xüsusən də gənc şairlər, şeir həvəskarları, eləcə də tədqiqatçılar çox maraqla qarşılamışlar.

«Azərbaycan dilinin qafiyə lügəti» bu dildə olan sözlərin kökü əsasında tərtib olunmuşdur. Bir sıra texniki, elmi və bu kimi alınma sözlərdən başqa, demək olar ki, qafiyə lügəti Azərbaycan dilində olan qafiyə kimi işlədilən xeyli sözü əhatə etmişdir. Nadir hallarda qafiyə kimi işlədilən bəzi sözlər Azərbaycan dilinin orfoqrafiya lügətində özünə yer taplığına görə bu lügətdə də saxlanılmışdır.

Bu lügətlə tanışlıqdan sonra Azərbaycan dilinin qafiyə imkanlarının nə qədər geniş olduğu bir daha göz önünə gəlir. Məsələn, bu dildə olan abadan, afaq, abdar, adamiyyət kimi sözlərlə həmqafiyə olan kəlmələrin Şamil Dəlidəğ 350-540 növünü aşkar etmişdir. Etiraf edək ki, Azərbaycan dilinin bu qədər

zəngin qafiyə imkanına malik olmasına baxmayaraq, hələ də bəzi şeir yazarlar çeynənmiş qafiyələrdən (göz, köz, söz, döz və s.) yaxa qurtara bilmirlər. Bir çox şairlər, şeir-sənət biliciləri etiraf edirlər ki, onlar «Azərbaycan dilinin qafiyə lügəti»ndən lazımlıca bəhrələnirlər.

Məlumdur ki, qafiyə şeirin əlifbası sayılır. Bu əlifbanı bilmədən və ondan düzgün istifadə etmədən keyfiyyətli şeir yazmaq da mümkünüszdür. Lakin Şamil Dəlidəğ qafiyəyə uyub məzmunu unutmağın da əleyhinədir. O, «Azərbaycan dilinin qafiyə lügəti»ndə bu barədə yazır: «Ancaq biz qafiyəbazlığın də əleyhinəyik. Qafiyə formadır, məzmun isə şeirin məğzidir. Qafiyə ilə məzmun arasında həmahənglik olduqda şeir əsil şeir olur» («Azərbaycanın dilinin qafiyə lügəti», səh 4).

Şamil Dəlidəğ lügətin quruluşu və ondan istifadə qaydalarını elə ətraflı, ağlabatan izah edir ki, şeir yazmaqla məşğul olan istənilən şəxs bu lügətdən lazımlıca bəhrələnə bilər. Diqqət yetirdikdə görürük ki, bu qafiyə lügəti sözlərin sonundakı iki hərfdən (səsdən) istifadə etməklə tərtib olunmuşdur. Sözlərin axırındı iki hərfi samit və sait, yaxud sait və samit olur. Məsələn: abhava, ağıziyava, ağa, bağə və s. Yaxud ağ, bağ; abdal, abyal və s. şəklində nəzərə çarpdırılır.

Elə sözlər də var ki, ya axırındı hərfi saitlə, məsələn, iddia, müddəə, bədii, təbii və s. (belə sözlər cüzdır), ya da iki samitlə qurtarır, məsələn, dərd, mərd; bərk, ərk və s. Belə sözlərin lügəti ayrıca verilmişdir.

Lügətin axırında insan adlarının da qafiyə lügəti verilmiştir.

Lügətin tərtibində hərfərin əlifba sırası əsas göstərilmişdir. Lügətdən istifadə edərkən sözlərin üfüqi və şaquli istiqamətlərində də əlifba sırası gözlənilmişdir. Ancaq bu lügətdən istifadə edib istənilən sözü axtararkən sözün axırıncı iki hərfinə (səsinə) istinad etmək lazımdır.

Lügətdən düzgün istifadə etmək üçün aşağıdakılari bilmək lazımdır. Lügətdə əlifba sırasına uyğun olaraq əvvəlcə axırı ba, ca..., ya, za, be, ce..., ye, ze..., yu, zu, yü, zü hərfi ilə qurtaran sözlər sıralanmışdır. Sonra isə axırı ab, ac, ec..., ey, ez..., uy, uz, üy, üz hərfəri ilə bitən sözlər cərgələnmişdir.

Hər bölmənin başlığında burada verilən sözlərin axırıncı iki hərfi (səsi) qara rənglə göstərilmişdir. Məsələn, ba, ca..., ya, za, ab, ac... ay, az.

Fərz edək ki, çayçı sözünü axtarıraq. Bu zaman əlifba sırası ilə çı başlığını tapıb, yenə də əlifba sırası əsasında dərhal çayçı kəlməsini görünük. Bu qayda ilə istənilən sözü heç bir çətinlik çəkmədən və vaxt itirmədən asanlıqla tapa bilərik.

Lügət sözlərin sonundakı iki hərfə görə (başlıqlarda da əlifba sırasına əməl etməklə) aşağıdakı qaydada sıralanmışdır:

1. Ba, ca,ça,.....va,ya,za;
2. Be, ce,çe.....ve,ye,ze;
3. Bə,cə, çə.....və, yə, zə;
4. Bı, cı,çı,.....vı,yı,zı;

iğeti  
əsas  
lərin  
göz-  
nəilən  
sinə)

aş-  
asına  
ce...,  
özlər  
, uy,

lərin  
iştir.

uman  
sırası  
ayda  
vaxt

(baş-  
ıdakı

5. Bi, ci, çi.....vi, yi, zi,
6. Bo, co, ço.....vo, yo, zo,
7. Bö, cö, çö.....vö, yö, zö,
8. Bu, cu, çu.....vu, yu, zu,
9. Bü, cü, çü.....vü, yü, zü,
10. Ab, ac, ec.....av, ay, az,
11. Eb, ec, eç.....ev, ey, ez,
12. Əb, əc, əç.....əv, əy, əz,
13. İl, ıc, ıç.....iv, iy, iz,
14. İl, ic, iç.....iv, iy, iz,
15. Ob, oc, oç.....ov, oy, oz,
16. Öb, öc, öç.....öv, öy, öz,
17. Ub, uc, uç.....uv, uy, uz,
18. Üb, üc, üç.....üv, üy, yz.

Azərbaycan dilində elə sözlər var ki, onların axırı göstərilən iki hərfi yoxdur. Məsələn, ağ, eğ, ej, əv və s. iki hərflə bitən kəlmələrə Azərbaycan dilində təsadüf edilmir. Belə iki hərf başlıqlarda əlifba sırasında öz yerində yazılmış və axırına üç nöqtə (...) qoyulmuşdur. Məsələn, Ağ..., Eğ..., Əy..., Əv...,

Lügətdən tez və sərfəli istifadə etmək üçün birinci növbədə hərflərin əlifba sırasını bilmək lazımdır.

Elm adamları, şeir-sənət biliciləri bu kitabı haqlı olaraq elmi-tədqiqat əsəri kimi qiymətləndirir, Şamil Əsgər Dəlidəğin bu xidmətini bir inistitutun gördüyü iş səviyyəsində dəyərləndirirlər.

\*\*\*

Həmişə yeniliklər axtarışında olan, ədəbiyyatımıza və dilimizə böyük töhfələr bəxş etmiş

Şamil Dəlidağ ömrünün 40-45 ilini demək olar ki, axtarışlara, araşdırma lara sərf etmişdir. Bir daha cəsarətlə deyə bilərik ki, o, həyatı boyu bir elmi-tədqiqat inistitutunun görə bilməyəcəyi işləri ortaya qoymuşdur. Bu baxımdan onun «Azərbaycan dilinin mənzum cinas lügəti» (2 cilddə, hər biri təxminən 300 səhifəlik) kitabları da çox təqdirəlayıq və Azərbaycan ədəbiyyatı tarixində görünməyən bir iş kimi qiymətlidir.

Şamil Əsgər Dəlidağın uzun illərin ağır zəhmətinin bəhrəsi olan «Mənzum cinas lügəti» kitabı da sadəcə olaraq bir tərtibat işi deyil, bir çox çətinliklərin aşılması hesabına ərsəyə gəlmış qiymətli bir mənbədir.

Onu da etiraf edək ki, indiyə qədər heç bir dilin mənzum cinas lügətinin yaradıldığını eşitməmişik. Bildiyimiz kimi ta qədimdən başlayaraq şair və aşıqlarımız öz yaradıcılıqlarında cinaslara geniş yer vermişlər. Ancaq ədəbiyyatımızda bu günə qədər 7-8-dən artıq cinaslardan istifadə edilməmişdir. İstifadə edilənlər isə çox cüzi olmuşdur. Ədəbiyyatşunaslığı aid nəzəriyyə kitablarında da cinaslar haqqında ətraflı söhbət açılmışdır.

Dilin imkanları təkcə sözlərin çoxluğu ilə deyil, həm də idiomatik ifadələrlə zəngin olması və cinas yaratmaq imkanları ilə ölçülür. Neçə ki, dünyadan heç bir dilində, ədəbiyyatında dodaqdəyməz, diltər-pənməz və s. şeir formalarına rast gəlinmir, eləcə də cinas yaratma imkanlarına görə də Azərbaycan dili dünyanın istənilən dilindən üstündür. Dilimiz həm

söz, həm cinas ehtiyatlarına görə nadir bir dildir.

Bu adda lügət də dünyada ilk dəfə olaraq 1998-ci ildə 640 səhifə həcmində Şamil Dəlidağın uzun illərin zəhmətinin bəhrəsi kimi nəşr olunmuşdur. Sonralar ustad bu lügəti daha da təkmilləşdirərək 2003-cü ildə iki böyük kitab şəklində yenidən çap etmişdir.

Şamil Əsgər Dəlidağın «Mənzum cinas lügəti» yazdığını eşidən Xalq yazıçısı İsmayıllı Şixlı ona demişdir: «Sən bu işi davam etdir, daha çox mənalı cinaslar tap, sənin «Mənzum cinaslar lügəti» qovluğunun mən özüm nəşriyyata aparıb nəfis şəkildə və böyük tirajla çap etdirəcəyəm. Sən bilirsənmi Azərbaycan dilinə, ədəbiyyatına necə böyük xidmət göstərirsin?».

Böyük ədibin bu sözləri Şamil Dəlidağı daha da ruhlandırmış və nəticədə hətta «üz yara sarı» adlı 100 mənalı cinas da tərtib edib ortaya qoymuşdur.

Şamil Dəlidağın yazış yaratdığı cinas lügətinə diqqətlə fikir verəndə görürük ki, bu lügətdə bir dənə də olsun qulaq cinaslarından istifadə olunmamışdır. Lügətdə gedən cinasların hamısı göz cinaslarıdır.

«Mənzum cinas lügəti» kitabında 24 mindən artıq misra vardır. Bunların 97 faizdən çoxu Şamil Əsgər Dəlidağın özü tərəfindən yazılmış, qalan 3 faizi isə başqa aşiq və şairlərin yaradıcılığından götürülüb lügətə daxil edilmişdir. Başqa müəlliflər adından gedən cinaslarda onların adları göstərilmişdir.

Lügətdə 3300-dən artıq baş cinaslardan, 20 minə yaxın cinaslı söz və ifadələrdən istifadə olunmuşdur. Əlibə sərasına əməl edilməklə lügət iki mənalı cinas-

lar, üç mənalı cinaslar, nəhayət, yüz mənalı cinaslar bölmələrinə ayrılmışdır. Lügətə baxmadan istənilən çox mənalı cinasın birinin baş sözünü götürüb onun qalan mənalarını tapmaq üçün dərindən fikirləşdikdə xeyli çətinlik çəkməli olursan. Lügətə baxdıqdan sonra istənilən cinasın çox sayıda mənaları olduğunu görürsən. Bununla da belə bir qəti nəticəyə gəlirsən ki, lügət təkcə tərtib edilməyib, o eyni zamanda yenidən yazılıb, yaradılıb. Bu cür titanik iş isə yalnız Şamil Dəlidağ istedadının, dözümünün, səbrinin və yorulmaz araşdırılmalarının və axtarışlarının məhsulu ola bilərdi. Məsələn, «Tapdağa döndü» cinasının beş mənası vardır. Bu cinasları tapmaq, onları şeirləşdirmək üçün insandan həqiqətən də böyük həvəs, dözüm tələb olunur. Lügətdə həmin cinasların mənaları belə açılmışdır:

Tapdağa döndü - Qonşu nankor çıxdı, xəyanət ilə,

Gözəl yurdlarımız tapdağa döndü.

Tap dağa döndü - Sinəmizə çarpaz dağlar çəkildi,

Gədik dağa döndü, tap dağa döndü.

Tap dağa döndü - Yandı ev-eşiklər, söndü ocaqlar,

Kül tapa bənzədi, tap dağa döndü.

Tap, dağa döndü - Ey xalq, yekdilləşib dözmə bəlaya,

Dərdlər əlacını tap, dağa döndü.

Şamil Dəlidağın lügətləri ilə yaxından tanış olan xalq şairi Nəbi Xəzri yazırıdı: «Mənzum cinas lügəti» elmi qaydada yazılmışdır. Ayrı-ayrı başlıqlarla ikimənalı, üçmənalı... cinaslar və nəhayət yüzmənalı cinasla tanış oluruq. Bəli, «üz yara sarı» adlı yüzmənalı cinas! Bunlar möcüzə deyilmə? Gərgin axtarışlar nəticəsində meydana çıxan bu bədii və elmi kitablar dilimizə, ədəbiyyatımıza böyük xidmət nümunəsidir» («Azərbaycan dilinin mənzum cinaslar lügəti», I cild, səh.7-8).

Akademik Budaq Budaqov da Şamil Dəlidağın lügət yaratma işini çox yüksək qiymətləndirirdi: «100 mənalı bir cinası düşünüb tapmaq, onu nəzmə çəkmək üçün şair qüdrəti lazımdır».

Kitabda «Qala yasarı» cinasının 53, «Kür, düz, əm, indi» cinasının 55, «Qala, yaşa, düz» cinasının 61, «Yay arana, zay» cinasının isə 88 mənası vardır. Bunları sözlə ifadə etmək ilk baxışdan asan görünə də, lakin onların təpiləsi və şeirlə mənalandırılması son dərəcə çətindir.

Şamil Dəlidağ Azərbaycan dilində söz yaratmaq imkanlarından istifadə edərək riyazi yolla sübut etmişdir ki, beş hecalı bir ifadədən 1000-dən çox mənası olan cinas düzəltmək mümkündür. Məsələn, çat, qazan, üz, çək cinasının mənası yüzlərlədir. Çat sözü 5, ək sözü 7, üz sözü 5, qazan sözü 5 mənaya malikdir...

«Mənzum cinas lügəti»ndə sözlər və ya ifadələr kitabda lügətlərdə olduğu kimi yazılmış və onların qarşısında mənaları şeirlə göstərilmişdir. Fikirlərimizə

söykök olaraq 17 mənəsi olan «Nər əmində» cinasını misal göstərək:

Nərə mindi - Mərd igidlər Nərə mindi,  
Nərə, mindi – Hünər yazsan nərə, mindi.  
Nərəm indi - Güvəndiyim el-obadı,  
Bir basılmaz nərəm indi.

Nə rəmindi – Hünər falın, nə rəmindi,  
Nə rəm, indi - Nə fal qalıb, nə rəm indi.  
Nər, əm indi - Qəm şərbəti nər, əm indi.  
Nərəm indi - Qulaq batır nərəm, indi!  
Nərəmindi - Ağzınızda o dadlı ət,  
Xəzər dedi: Nərəmindi.

Şamil Dəlidağ «Qazana yara» adlı bir dodaqdəyməz təcnis yazımışdır ki, bu təcnis 180 bənddən

sını  
laq-  
dən

ibarətdir. «Qazana yara» dodaqdəyməz ifadəsi bir cinas kimi möhürbəndlərdə 180 dəfə, hər dəfə də ayrı-ayrı mənalarda işlədilmişdir. O, «Qazana yara» ifadəsinin 180 mənası olduğunu riyazi yolla da sübut etmişdir.

Akademik Budaq Budaqov «Filologiya elmində yeni addım» adlı məqaləsində yazır: «Şamil Dəlidəğ poeziyamıza, elmimizə dəyərli yeniliklər gətirmişdir... Fikrimizcə, onun tərtib etdiyi, yazış yaratdığı lügətlər özü elmi məzmununa görə filologiya elmləri doktoru alimlik dərəcəsinə tam cavab verir. Həmin əsərlərin müvafiq müdafiə elmi şuralarında müdafiəyə təqdim edilməsi yerinə düşərdi».

Şamil Əsgər Dəlidəğin «Mənzum cinas lügəti» kitabında bir bölmə «Dodaqdəyməz cinaslar lügəti» adlanır. Cinaslı söz tapıb onu yerində mənalandırıb işlətmək nə qədər çətindirsə, dodaqdəyməz cinaslar tapmaq, işlətmək ondan qat-qat çətin, dərin zəka və gərgin əmək tələb edən bir işdir. Məcüzələr yaratmaqda nadir olan Şamil Dəlidəğ qələmi bu çətinliyin də öhdəsindən uğurla gəlmiş, nəinki 1,2,3, hətta 12 mənali dodaqdəyməz cinaslar yaradıb işlətmişdir. Şamil Dəlidəğin 12 mənali dodaqdəyməz cinası eyni zamanda həm də əvvəl-axır, qoşa yarpaq cinaslardır ki, bu cür cinaslar yaratmaq doğrudan ağılasiğmaz işdir.

Yad ay az – Zənəxdanlı Şahnaz, sən tək yad ay az,  
Yad ay az – Zahirdə ehtiras, de get yad ay az.  
Yad ayaz – Ziyani saçar az, inan yad ayaz,  
Yada yaz – Zarıncı çalsa saz, dərdi yada yaz.

Yada, yaz – Zehni yaddaşa qaz, çalış yada yaz.  
Yada yaz – Zərərsə nə et naz, nə aç yada, yaz.  
Ya dayaz – Zailə de get az, zaysan, ya dayaz.  
Yada yaz – Ziddinə etiraz, salsañ yada yaz.  
Ya da yaz – Zinhara gətir az, qış qal, ya da yaz.  
Yada yaz – Zağ-zAğ əssə nasaz, gələr yad a yaz.  
Yad a yaz – Zillət yaşın Araz, eylə ya da yaz,  
Ya da yaz – Zənciri çək taraz, əlac ya da yaz.

Göründüyü kimi bu 12 mənalı cinas həm də yazılmazı çox böyük məharət, fərasət tələb edən əvvəl-axır, qoşa yarpaq ifadələrdir. Yəni hər bir mənalandırılmış cinaslı ifadələrin hər biri z səsi ilə başlayıb, z səsi ilə də bitir ki, bu da əvvəl-axırdır. Eyni zamanda hər bir ifadə iki yerə, yenə də z səsiylə bitməklə bölünür ki, burada da qoşa yarpağa çevirilir.

Doğrudan da şeirlə 640 səhifəlik bir kitab həcmində cinas lügəti yazmaq çətindən də çətin işdir. Şamil Dəlidağ bu müvəffəqiyyətə dünya dil-ləri içərsində çox böyük imkanlara malik olan ulu Azərbaycan dilinin varlığı nəticəsində nail olmuşdur. Müəllif kitabın müqəddiməsində haqlı olaraq yazır: «Çox böyük cəsarətlə demək olar ki, cinasyaratma imkanlarına görə Azərbaycan dili dünyanın istənilən dili ilə yarışsa, birincilik qazanar».

Xalq şairi Nəbi Xəzri, akademik Budaq Budaqov, tanınmış şairlərdən Cavad Cavadlı, Firudin Şimşek, Mürvət Qədimoğlu Həkəri və başqaları çox haqlı olaraq yazırlar ki, Şamil Dəlidağın bu əvəzsiz xidməti böyük elmi ada və ən yüksək mükafata layiqdir.

Şamil Dəlidağın hazırladığı «Azərbaycan dilinin qafiyə lügəti», «Azərbaycan dilinin mənzum cinas lügəti» və «Azərbaycan dilinin törəmə sözlər lügəti» kimi, [«Kürdçə-Azərbaycanca, Azərbaycanca –kürdçə, kurd dilinin qafiyə lügəti»](#) adlı yaradıcılıq işi də tarixdə ilk xidmətdir.

Şamil Dəlidağın bu lügətini kurd və Azərbaycan xalqları arasında qırılmaz dostluq körpüsü adlan-dırmaq çox yerinə düşərdü. Şübhəsiz ki, bu lügət Azərbaycan dilindən kurd dilinə, kurd dilindən Azərbaycan dilinə şeir və nəşr əsərlərinin tərcüməsi işinə və kürdçə şeir yazmaq istəyən gənc şairlərə böyük kömək göstərəcəkdir. Şamil Dəlidağın gərgin əməyinin, möhkəm və yorulmaz iradəsinin, eyni zamanda vətənə, xalqa vicdanla xidmətin bariz nümunəsi kimi ortaya çıxan bu lügət 640 səhifəlik bir kitabda cəmlənmişdir. Kitab üç bölmədən ibarətdir: I bölmə «Kürdçə Azərbaycanca lügət» (327 səhifə), II bölmə «Azərbaycanca kürdçə lügət» (188 səhifə), III bölmə «Kurd dilinin qafiyə lügəti» (125 səh.) adlanır.

Şamil Dəlidağın bu lügətləri əsasən kurd dilininin Kurmancı dialekti əsasında hazırlanmışdır. Həm də onların içərsində az miqdarda Sorani dialektindən də sözlər vardır.

Lügətlər latin əlifbası ilə yazılmışdır. Lügətdə Azərbaycan kürdlərinin ləhcəsində olan bəzi sözlər vardır ki, onlar ədəbi dildə görünmür. Məsələn:

Azərbaycan kürdlərinin  
ləhcəsində:

Ədəbi dildə:

Teyin (hanada) – əriş -

Firət

Tiyaftin (hanada) – arğac -

Hevo

Bu lügətdə omonim sözlər bir-birindən rum rəqəmləri ilə fərqləndirilir. Məsələn:

Berda I- yelkən

Berda II- boş yerə

Taybet I – fərdiyyət

Taybet II- möhkəmlənmə və s.

Lügətlər izahlı olmasa da, bəzi sözlərin mənası mötərizə içərsində verilmişdir. Məsələn:

Şilokğ –selikli (göz)

Şinevder – şam (ağac)

Şilek (kəllə) dağın və s.

Bəzi sözlərin qarşısında onların nə məna ifadə etmələri qısa yazılmışdır (onların mənası kitabın əvvəlində açıqlanmışdır).

Məsələn: terc (bot.) – ilanotu

Sercuq(anat.) – diz çanağı

Eylo(zool). – qartal və s.

Lügətdə bəzi sözlər var ki, mənaları eyni, yazılışları müxtəlifdir. Onların birinin qarşısında yazılmışdır ki, bax o birisinə. Məsələn:

Şüt – sivri  
Şütik – bax- şüt  
Nez – acliq  
Neza – bax – nez və s.

«Kürdcə – Azərbaycanca lügət» bölməsində gedən sözlər kürd əlifbasına, «Azərbaycanca – kürdcə lügət» bölməsində gedən sözlər isə Azərbaycan əlifbasına uyğun ardıcılıqla verilmişdir.

Lügətin III bölümü «Kurd dilinin qafiyə lügəti» adlanır. Lakin demək olmaz ki, kürd dilində olan bütün qafiyə sözləri lügətə salınmışdır. Bununla belə bu lügət kürd dilinin nə qədər zəngin olduğunu aydın sübut edir.

Lügət elmi qaydada hazırlanmışdır. Oxucuların asanlıqla istifadə etmələri üçün qafiyələr aşağıdakı qaydada sıralanmışdır:

Ba, ca, çəa.....	xa, ya, za,
Bə, cə, çə.....	xə, yə, zə,
Be, ce, çə.....	xe, ye, ze,
Bğ, cğ, çğ.....	xğ, yğ, zğ,
Bi, ci, çi.....	xi, yi, zi,
Bo, co, ço.....	xo, yo, zo,
Bü, cü, çü.....	xü, yü, zü,
Bu, cu, çu.....	xu, yu, zu,

Ab,ac,aç.....	ax,ay, az.
Əb,əc,əç.....	əx,əy,əz,
Eb,ec,eç.....	ex,ey,ez,

Ğb,ğc,ğğç.....ğx, ğy, ğz,  
İb,ic,iç.....ix,iy, iz,  
Ob, oc,oç.....ox.oy, oz,  
Üb, üc,uç.....üx,üy,üz,  
Ub, uc,uç.....ux,uy,uz.

həyat  
Azərl  
eyni  
yazıb

Yuxarıdakı qaydalar əlifba sırası ilə yazılmışdır. O sözlərin ki axırı iki səssiz hərflə bitir, onlar aşağıdakı qaydada sıralanmışdır:

- B. cb, çb, db.....xb,yb, zb.  
C. Bc,çc,dc.....xc,yc,zc,  
Ç. bç,cç,dç.....cç,yç,zç

O səssiz sonluqlar ki, yuxarıda göstərilib, onların bəziləri kürd dilində yoxdur. Lügətə diqqətlə baxan zaman onlar aydın görünür.

\*\*\*

Həyatı boyu axtarışda, araşdırında olan yenilikçi şair, söz sərrafi Şamil Dəlidəğin «**Min suala min cavab**» kitabı da böyük zəhmətin, istedadın, səbrin, dözümün və axtarışların məhsuludur. İllərlə yazdığı «Gündəlik»lərinin hər səhifəsinin başında çərçivə arasında iki misra hikmətli sözlər yazan Şamil Dəlidəğin bu kitabının da qələmə alınma səbəbi olduqca maraqlıdır. O yazar ki, Azərbaycanın dahi müğənnisi Bülbül rəhmətə gedəndə dostu Zeynal Məmmədli bu münasibətlə ona bir məktub yazar və 3 suala ondan cavab istəyir: «İnsan nədir?

həyat nədir? ölüm nədir?». Dahi Bülbülün ölmünün Azərbaycan üçün böyük itki olduğunu bildirən şair, eyni zamanda dostunun ona verdiyi 3 suala cavab yazıb göndərmişdir:

### İNSAN NƏDİR?

İnsanın həyatı bax, budur, ancaq:  
Bir müddət torpaqdan fərqlənən torpaq.

### HƏYAT NƏDİR?

Həyat dəyirmandır, biz onun dəni,  
Geriyə qaytarır gəlib-gedəni.

### ÖLÜM NƏDİR?

Ölüm canlılarla hey çarpışandır,  
Sonra qalib gələn bir pəhləvandır.

«Min suala min cavab» kitabı Şamil Dəlidəğin dostu Zeynal Məmmədlinin suallarına verilən cavabdan başlayır. 151 səhifəlik bu kitabda gedən cavabların hamısı demək olar ki, ictimai mənə kəsb edir, insanı düşündürür, ondan lazımı nəticə çıxarmağa sövq edir.

Etiraf edək ki, min vacib, mənalı sual tapmaq və onları cavablandırmaq heç də asan iş deyildir. Bunun üçün insandan geniş savadla yanaşı, hayatı dərinindən bilmək, dilin zənginliyinə lazımlıca bələd olmaq

bacarığı tələb olunur. Bütün bu keyfiyyətlərdən ustalıqla bəhrələnən Şamil Dəlidəğ çox dəyərli, iibrətamız suallara dəyərli cavablar verməklə zəngin və maraqlı bir kitab ortaya qoymuşdur. Öncə qeyd etdiyimiz kimi bu kitab illərlə «Gündəliy»inin hər səhifəsinin başına yazdığı iki misralıq hikmətli sözlər əsasında yazılmışdır. Kitabda min sualın hər birinə iki misralıq şeirlə mənalı cavab verilmişdir. Kitabdan bir neçə nümunə göstərməklə onun nə qədər dəyərli bir yaradıcılıq işi olduğunu görərik:

Doğru yol nədir?

Doğru yol Allahın qoyduğu yoldur,  
Başqa yolla gedən qazanmaz uğur.

Şəhidlik nədir?

Şəhidlik can qıyıb zirvə almaqdır,  
Xalqın ürəyində məskan salmaqdır.

Sərvət nədir?

Sərvət – nə dövlətdir, nədə ki, maldır,  
Qəlbin qeyrətidir, başda kamaldır.

Həyatın güzgüsü nədir?

Həyatın güzgüsü işdir, əməkdir,  
El verən qiymətdir, təmiz ürəkdir. və s.

erdən  
yörlü,  
əngin  
qeyd  
i hər  
özlər  
nə iki  
m bir  
li bir

Şamil Əsgər Dəlidağın «Min suala min cavab» kitabını həyatımızın güzgüsü adlandırsaq səhv etmərik. Çünkü bu güzgüyə baxmaqla ömür boyu həyatımızda qarşılaştığımız hər şeyi – yaxşını-yamanı, düzü-əyrini, insan həyatı üçün vacib olub-olmayanı, doğrunu-yalani, məhəbbəti-nifrəti, halalı-haramı, mərdliyi-namərdliyi, bir sözlə həyatda və insanlarda rast gəldiyimiz lazımlı-lazımsız xüsusiyyətlərin hamisini görmək mümkündür. İki misralıq cavabla böyük məna təbliğ edən bu kitabı oxuyan, onun mahiyyətini əzx edən hər bir kəs cəmiyyət və insanlıq üçün gərəkli bir şəxsiyyətə çevrilə bilər.

\*\*\*

Daim yeniliklər axtarışında olan, dilimizə və ədəbiyyatımıza tərcümə, tədqiqat, etnoqrafik araşdırırmalar və yeni şeir formaları baxımından böyük töhfələr bəxş edən Şamil Dəlidağ hələ keçən əsrin 80-ci illərindən başlayaraq törəmə adlandırdığı şeirlərini mətbuatda çap etdirməyə başlamışdır. Ədəbiyyatşunaslar, şeir-sənət biliciləri tərəfindən rəğbətlə qarşılanan həmin şeirlərin sayı get-gedə artmağa başlamış və müəllif sonralar törəmə adlandırdığı şeirlərinin daha çətin, heyrət doğuracaq formalarını yazıb-yaratmışdır. Bu ədəbi nümunələr öz törəməliyini saxlamaqla yanaşı, həm də dodaqdəyməz törəmə, əvvəl-axır törəmə, dodaqdəyməz əvvəl-axır törəmə, dodaqdəyməz cinaslı törəmə və başqa şəkilli çətin şeir formalarıdır. Biz Şamil Dəlidağın poeziyasından danışarkən bu çətin formalar, onların

yazılması qaydaları barədə ətraflı məlumat vermişik. Yazımızın bu yerində bir daha vurgulamaq istəyirik ki, törəmə şeirinin formaları yazılıb ortaya çıxdıqca və bunlar ədəbi aləmdə qəbul olunduqca, bu forma bir çox şairlərimizdə maraq oyatmış, onlardan bəziləri belə formalı şeirlər yazıb ortaya qoymuşlar. Törəmə formalı şeir yazarlarının sayının artdığını görən Şamil Dəlidağ yazarlara kömək məqsədi ilə «Törəmə sözlərin qafiyə lügəti» kitabını da yazaraq ədəbi ictimaiyyətə ərməğan etmişdir. 116 səhifəlik bu lügətdə verilmiş törəmə sözlərin hamısını Şamil Dəlidağ özü yaratmış, necə deyərlər törətmış, həm də lügət tərtibçiləri kimi onu ustalıqla tərtib etmişdir. Odur ki, onun bu kitabını da cəsarətlə bitkin elmi-tədqiqat əsəri adlandırmaq olar.

Şamil Dəlidağ yaratdığı lügət barədə yazır: «Azərbaycan dilinin elə böyük imkanları vardır ki, bu lügəti daha da genişləndirmək olar. Lügətdə Azərbaycan dilində olan əsas sözlər, kök sözlər demək olar ki, əhatə olunmuşdur. Düzəltmə sözlərdən də geniş istifadə olunmuşdur».

«Azərbaycan dilinin törəmə sözlər lügəti» bütün baş sözlərdə əlifba sırası gözlənilməklə hər sözün və ya ifadənin axırıncı iki hərfinə görə tərtib edilmişdir. Beləliklə, ilk baş hərfərlə əlifba sırası gözlənilməklə söz və ifadələrin axırındakı iki hərfi aşağıdakı qaydada düzmüştür:

ba,ca,ça.....va,ya,za.

Ab,ac,aç.....ab,ay, az.

Axırı iki saitlə bitən sözlər sonuncu hərfləri əlifba sırasına əməl edilməklə lügətə daxil edilmişdir. Belə törəyə bilən sözlərin sonu aşağıdakı qaydada düzülmüşdür:

Yv,hd,nd,rd,nd,rx,ik,rk,zm,kt,ns,rs,rt,at,rz.

Sonluğu göstərilən kimi olan sözləri törədib yeni sözlər almaq mümkün olmuşdur.

Göstərilən izaha əməl etməklə lügətə daxil olan və törədilən sözləri asanlıqla tapmaq olar.

Hər dəfə bir hərfi azaltmaqla törənən sözlərə misal göstərək:

Gəzirəm	çəkərəm	girişən
əzirəm	əkərəm	irişən
zirəm	kərəm	rişən
irəm	ərəm	işən
rəm	rəm	şən
əm	əm	ən və s.

Hər dəfə bir hərfi artırmaqla törənən sözlərə misal göstərək:

Ən	əyən	aş
Sən	ləyən	daş
Əsən	ələyən	adaş
Kəsən	tələyən	badaş
Əkəsən		
Çəkəsən	və s.	

## ŞAMİL ƏSGƏR DƏLİDAĞIN BƏDİİ TƏRCÜMƏLƏRİ

Akademik Bəkir Nəbiyev tərcümə işinin şairdən, tərcüməçidən nə qədər böyük məharət və ustalıq tələb etdiyini qeyd edərək yazırırdı: «Cəmiyyətimizin hərtərəfli sürətli irəliləyişi ilə, dilin özünün inkişafı, zənginləşməsi və yeni məna incəlikləri kəsb etməsi ilə əlaqədar olaraq ən yaxşı tərcümələrin belə müəyyən qədər ömrü var və vaxt çatanda onlar köhnəlirlər. Həyata qədəm qoyan hər bir təzə nəsil dünya ədəbiyyatının ən görkəmli nailiyyətlərinin tərcüməsinə yenidən qayıtmaq üçün xüsusi mənəvi ehtiyac duyur» (Bəkir Nəbiyev, «Ədəbi düşüncələr», «Gənclik», Bakı, 1971, səh. 86.).

Böyük rus tənqidçisi B. Belinskinin bir fikri bu yerdə çox əhəmiyyət kəsb edir: «Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan poetik ruhundadır, buna görə də onun əsərlərinin ruhunu və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır» (B. Belinski, «Seçilmiş məqalələri», «Gənclik», Bakı, 1979, səh. 137).

Qeyd olunduğu kimi şairin şəxsi həyatında baş vermiş xüsusi hadisələr onun yaratdığı əsərlərdə bilavasitə əks olunanda bədii əsər daha inandırıcı və diqqət çəkən olur. Yazarının əsərlərini duyub yaşamaq-həmin əsərlərin bütün zənginliyini, məzmununun dərinliyini öz daxili aləminə keçirmək,

qəlbində duymaq deməkdir. Sənətkar nə qədər istedadlı və qüdrətlidirsə, onun yaradıcılıq dünyası da bir o qədər zəngin və orijinaldır. Təkcə ən nəhəng söz adamları deyil, sadəcə öz yolu və üslubu olan şairlər də digərllərindən onunla fərqlənirlər ki, onların poetik dünyası öz orjinallığı ilə seçilir. Onların şəxsiyyətlərinin və poeziyalarının sırrı də məhz bu səciyyəvi xüsusiyyətdədir. Bu xüsusiyyəti duymaq, onun mahiyyətin anlaması şairin şəxsiyyətinin və poeziyasının sırrını duymaq üçün lazım olan əsas açarı tapmaq deməkdir.

Tədqiqat üçün seçilmiş və ya tərcüməyə verilmiş hər bir əsərin müəllifi ilə tədqiqatçı və ya tərcüməçi arasında yaşam, həyat tərzi, mənəvi yaxınlıq olduqda nəticə də uğurlu olur. Tədqiqat dolğun, mükəmməl alınır, tərcümə olunan əsər isə orijinaldan heç bir parametri ilə seçilmədiyindən ədəbi ictimaiyyət tərəfindən məmənunluqla qəbul olunur və bəyənilir. Bunun üçün də sənətkar – tədqiqatçı-tərcüməçi üçlüyü arasında bir ürək yaxınlığı, dünyaya baxış birliyi olanda, bu birliyin məhsulları sözsüz ki, ürəklərə yol tapaır.

Bir daha akademik B. Nəbiyevin maraqlı bir fikri - nə diqqət yetirək: «Ürək insanın bütün ruh hallarını heç bir rentgen şüasının, heç bir ultra işığın göstərməyə qadir olmadığı anlarını əks etdirən gözə görünməz bir güzgündür. Onun ən dərin rişələrini görmək üçün gözlə, yaxud hər hansı böyüdücü optik cihazla deyil, həssas ürəklə baxmaq lazımdır» (B. Nəbiyev, «Ədəbi düşüncələr», «Gənclik», 1971, səh. 113).

Azərbaycan ədəbiyyatında bir yenilikçi şair kimi tanınan Şamil Əsgər Dəlidağın şeirlərini, elmi araşdırılmalarını və tərcümələrini, bir sözlə onun ürəyindən, ruhundan sözüllüb gələn şairənə duygularını əvvəldən axıradək duymaq üçün insanın özündə də həsas duyumlu bir ürəyin olmasına böyük ehtiyac var.

Fikrimizin yekunu kimi bir daha qeyd etmək istəyirik ki, Şamil Əsgər Dəlidağ ədəbi mühitdə peşəkar bir tərcüməçi kimi də çox məşhurdur. Şair uzun illərin zəhməti hesabına tanınmış kürd şairi Əli Əbdürrəhmanın şeirlərini, söz ehtiyati baxımından dünya dilləri içərisində ən zəngin və varlı dillərdən sayılan Azərbaycan dilinə elə gözəl bir şəkildə tərcümə etmişdir ki, kürd dilini yaxşı bilənlərin fikrincə bu tərcümələr orijinalın özü qədər şirin, poetik və oxunaqlıdır. O, tərcümə etdiyi bu şeirləri 1975-ci ildə «Ehtiram» adı ilə kitab şəklində Azərbaycan Dövlət Nəşriyyatında nəşr etdirmişdir. Kitabda Əli Əbdürrəhmanın vətənə, xalqlar dostluğununa həsr edilmiş şeirləri ilə yanaşı, xarici ölkələrdə yaşayış kürdlərin həyat və mübarizəsindən, istək və arzularından bəhs edən mənzum əsərləri də toplanmışdır.

Kitabda gözəl tərcümələrlə yanaşı, kürd xalqının mübarizə yolundan bəhs edən «Haqq yol» və Əli Əbdürrəhmanın həyat və yaradıcılığından bəhs edən «Ehtiram» poemaları Şamil Dəlidağın tərcüməsində çox şirin, oxunaqlı bir dillə oxucuların ixtiyarına verilmişdir. Əli Əbdürrəhmanın kitabda getmiş

«Azərbaycan» şeirini də Şamil Əsgər Dəlidağ böyük ustalıqla, ürəyə yatımlı bir dillə tərcümə etmişdir.

## AZƏRBAYCAN

Qarabağın Yer üzündə  
Muğamatın ocağıdır.  
Şair oğlun Səməd Vurğun  
Milyon qəlbin qonağıdır.  
Üzeyir bəy, Fikrət, Qara,  
Musiqinin Şah dağıdır.  
Bülbül olan qocalarmı?!-  
Qəlbin mahnı bulağıdır.

Dəlidağın, Qoşqarının  
Yay gündündə qarı gözəl.  
Abşeronda «qara şanı»,  
Göyçayının narı gözəl.  
Kəlbəcərin yağı, balı,  
İstisuyu – varı gözəl.

Bəzən şirtək zəncirlənib  
Dinməmisən, kirimisən.  
Qəlbin yanıb - tüstülənib,  
Dağı-daşı bürümüsən.  
Düşmən elə xəyal edib:  
Yox olmusan, çürümüsən...  
Bu gün gülün göyçəyisən,  
Çiçəklərin tərimisən?!

\*\*\*

Böyük kürd şairi Əhməd Xaninin (1652-1706) «Məm və Zin» poeması da ilk dəfə Şamil Əsgər Dəlidağın tərcüməsində dilimizə çevrilmişdir. Şamil Dəlidağ poemanın giriş hissəsindən aşağıdakı misraları tərcümə etdikdən sonra işi dayandırmalı olmuşdur:

...Sözlərim ürəkdən çıxmayıb ahsız,  
Hərəsi ismətli, bakırə bir qız.  
Xudaya, rəhm eylə sən bu gözələ,  
Onu qiyib vermə hər naşı ələ.

Bilik sahibləri xeyirxah olar,  
Onlardan istəyim, umacağım var:  
Körpəmə əhliyyət göstərib hamı,  
Düzəltsin səhvimi, cəmi xətamı.

Şairin niyyəti yalnız budur, bu:  
Tökülməsin onun üzünü suyu.  
Kimsə nöqsanıma heyrət etməsin,  
Olanın əslini, düzünü desin...  
(«Məm və Zin», səh.16).

Şamil Dəlidağın öz dediyinə rəğmən, o, bu məsuliyyətdən qorxaraq poemanın tərcümə işini dayandırır və 3 ay müddətinə ona yaxın getmir. Əhməd Xaninin «Xudaya, rəhm elə sən bu gözələ, onu qiyib vermə hər naşı ələ» fikiri onu çox qorxudur, poemanı tərcümə etmək üçün özünün buna layiq olmadığını

düşünür. Bir gecə röyada bir nurani kişi ona deyir: - Niyə «Məm və Zin»in tərcüməsini dayandırmışan? Şamil Dəlidağ ona belə cavab verir: Bu məsuliyyətdən qorxub işi dayandırdım. Nurani kişi sözünə davam edib deyir: - Kurd dilini səndən yaxşı bilənlər var, lakin onların şairliyi yoxdur. Səndən yaxşı şairlər var, onlar kurd dilini bilmirlər. Tale bu yükü sənin boynuna qoymuşdur. Qorxma, mən Əhməd Xaniyəm, işə başla, tərcümən bəyəniləcəkdir...

Şamil Dəlidağ yuxudan oyanandan sonra bir müddət ona elə gəlir ki, Əhməd Xanını yenə də görür. O, poemanın tərcüməsinin çox ağır iş olduğunu nəzərdə tutub həmin gecə «Gündəliyinə» aşağıdakı misraları yazır:

Heç çəkməz bu işi yeddi boyun kəl,  
Sən indi Şamilin işinə bax gəl.  
Özünü qoşubdu bu ağır yükə,  
Dartına dartına istəyir çəkə...

Çox düşündükdən sonra Şamil Dəlidağ yeni həvəslə işə girisir və onun tərcümə etdiyi «Məm və Zin» poeması 1976-cı ildə on min tirajla çap olunur, bir həftə ərzində satılıb qurtarır.

Təsadüfi deyildir ki, Bağdadda çıxan «İraq» qəzetində (21.X.1977. №8. kurd dilində) məşhur ədəbiyyatşunas Şükrü Mustafa Şamil Əsgərin «Məm və Zin» poemasını tərcümə etməsi barədə öz ürək sözlərini belə ifadə etmişdir: «Mən arzu edirəm ki, kaş «Məm və Zin» poeması dünya xalqlarının dillərinə,

xüsusən kürdlərin qonşularının dillərinə tərcümə ediləydi... Allahım belə etdi ki, bu əsnada professor Kanat Kurdo bu arzumu yerinə yetirdi. Yəni o, tərcüməni Leninqraddan mənə gətirdi. Baxdim ki, əsər azərbaycancaya tərcümə olunub. Beləliklə, arzdiləklərimin bir hissəsi yerinə yetdi. Qürurlandım və sevincimdən ayağım yerə dəymədi. Ey xalq! «Məm və Zin» Əhməd Xaninin arzusu olub və Şamil Əsgərov onu öz dərin məzmunu ilə şeirlə tərcümə edib. Ay oğullar, özünüz deyin bu nədir? İşdir, iş! Zarafat deyil!».

Şamil Dəlidəğin tərcümə etdiyi «Məm və Zin» poemasına ön sözü Azərbaycanın görkəmli şairi Qasim Qasımcadə yazmışdır. O, «Məm və Zin» poemasını çox yüksək dəyərləndirərək yazırıdı: «Məm və Zin» məhəbbət dastanı Şərq poeziyası klassiklərinin qiymətli abidəsi və sənətdə xəlqiliyin parlaq nümunəsi olaraq Azərbaycan oxucularına yeni və dəyərli bir hədiyyədir” (Əhməd Xani, «Məm və Zin», «Gənclik», Bakı, 1976. səh.4).

Tanınmış ədəbiyyatşunas alim, professor Yaşar Qarayev də «Məm və Zin» poemasına çox yüksək qiymət verərək onu «ölməz bir sənət abidəsi» adlandırmışdır.

Şamil Əsgər Dəlidəğin yüksək tərcümə əsəri sayılan Əhməd Xaninin «Məm və Zin» poeması öz şirinliyi, oxunaqlı və yadda qalan olması ilə diqqətəlayiqdir. Zəmanəsinin gözüaq, mövcud elmlərə, şərqi minillik mədəniyyətinə, sənət və fəlsəfəsinə bələd olan Əhməd Xaninin yaradıcılığı,

eyni zamanda onun «Məm və Zin» poeması Şamil Dəlidağın həssas şair qəlbini riqqətə gətirmiş və o, böyük həvəs və maraqla poemanı kurd dilindən Azərbaycan dilinə tərcümə etmişdir.

«Məm və Zin» poemasının və onun müəllifinin dünyamışqasına çıxması XIX əsrə təsadüf edir. Sonralar bu əsər görkəmli rus və Avropa şərqşünaslarının da diqqətini cəlb etmişdir. Alman alimi Martin Hartman, rus şərqşünaslarından P.Lerx, İ. Orbeli, B. Minorski, R.Lesko, M.B. Rudenko, türk alimi E.Bozarslan, eləcə də görkəmli kürdşünasların əksəriyyəti (Xalidi, Zəki, Sucadi, Bədirxan qardaşları, Mukriyani, Kurdo耶ev, Cindi və b.) bu görkəmli bədii abidə üzərində tədqiqatlar aparmış, «Məm və Zin» i Fizulinin «Leyli və Məcnun», Şeksprin «Romeo və Cülyetta»sı səviyyəsində duran bir əsər kimi qiymətləndirmiş, müəllifin adını Firdovsi, Sədi, Rustaveli, Füzuli kimi korifeylərlə bir sıradə çəkmişlər.

«Məm və Zin»də diqqəti çəkən əsas motivlərdən biri geniş mənada xeyirxahlıq və humanizmdir. Biz bunu tipik kurd xalq qəhrəmanlarının aydın cizgilərilə verilmiş xarakterlərində, məram və əməllərində görürük. Məm və Tacdin, Zin və Siti qəzəblənəndə nə qədər amansız, qorxmazdırlarsa, məhəbbətə, sədaqətə, dostluğa gələndə bir o qədər həlim, sözləri ilə əməlləri birdir.

Poemada belə bir yer var ki, Əmir saray əhli ilə birlikdə bağ'a daxil olanda Məmlə Zin burada gizli görüşürlərmiş. Adamların gəldiyini görən Məm dərhal yerə uzanıb Zini öz əbası altında gizlədir. Hamisinin

nəzəri Məmə çevrilən anda əhvalatdan xəbər tutan Tacdin diqqəti onlardan yayındırmaq üçün tez qacıb öz evini yandırıb haray salır, hamı oraya axışır. Bütün var-yoxu yanıb külə dönsə də Tacdin qardaşı Məmi və Əmirin bacısı Zini dövrün əxlaqınca rusvayçılıqdan qurtarır.

Əsəri tərcümə etməzdən öncə diqqətlə oxuyan Şamil Dəlidağın diqqətini əsərin qəhrəmanlarının mərdliyi, kişiliyi, əqidə saflığı o qədər cəlb edir ki, şairin öz təbirincə desək, sanki bu xüsusiyyətlərdə özünü görür, surətlərdə olan əxlaqi keyfiyyətlər onun daxili məziyyətləri ilə o qədər uyğun gəlir ki, o, məmuniyyətlə bu cür qəhrəmanları, müsbət surətləri olan əsəri ürəklə tərcümə edərək Azərbaycan oxucusuna çatdırır.

«Əmirin ovdan dönüb Məmlə Zini bir yerdə görməsi» başlığı altında gedən hissədə Əhməd Xanının iki aşiqin görüş səhnəsini təsvir etdikcə keçirdiyi hissəleri Şamil Dəlidağ elə şirin, qəlbəyatımlı bir dillə tərcümə etmişdir ki, bunun tərcümə əsəri olduğunu qətiyyən ağlına gətirmirsən:

Saqi! Tez məni tut, aşa – aşdayam,  
İçmişəm, məst oldum, sərxoşa tayam.  
Eşqin şərbətini içib Zinlə Məm,  
Yaram dərinləşib, alışdı sinəm.  
...Dünən gəzdirdiyin şərabdan yenə,  
Saqi, tök ver içim Tanrı eşqinə.  
Artıq lazım deyil, bir qurtum yetər,  
Nəşəsi bəsimdir ölenə qədər.

...Qəlbin eşqi Zini – nazlı nigarı,  
Məm kimi əbayla örtməyim bari...  
(«Məm və Zin» səh.79).

Bu bölmənin başqa bir yerində Məmi bağda görən  
Əmir ondan bağda nə ovladığını soruşduqda, Məm  
aşıqanə və şairanə bir dillə ovladığının Zin olduğunu  
elə söyləyir ki, Şamil Dəlidəğ qələminin şirinliyinə,  
kamilliyyinə bir daha heyran olursan:

Əmir dedi: «Yoxdur xəstəyə zəncir,  
Bağda nə ovladın onu söylə bir?».

Məm dedi: «Yaraşmaz dilimə yalan,  
Kömək özü yetdi Allah-taladan.

Dolanıb baxçanı gördüm, bir maral,  
Maral yox, bir pəri – huriyə misal.

Rəngi süd kimi ağ, qaragöz sona,  
Siyah zülfü kəmənd, gərdanı mina.

Tatar ölkəsinin yüz müşkü, inan,  
Bir anda saçılır qara saçından.

Bədən bəyaz kimi, gözlər qapqara,  
Məncə bənzəyirdi o qılmanlara!

Açıq görünürdü səhərdən bəri,  
Sən gəldin üzünü gizlətdi pəri.  
(«Məm və Zin». Səh. 81).

Tərcüməni birbaşa elə şirinliklə oxuyursan ki,  
adama elə gəlir ki, bu tərcümə yox, əsərin orijinalidir.  
Şamil Dəlidəğ Azərbaycan dilinin geniş imkanlarından  
istifadə edərək tərcümə etdiyi beytləri elə ustalıq-

la cilalayır ki, sanki şeir oxumur, dağ bulağının bal kimi suyunu başına çekirsən!

Əsərdə diqqət çəkən əsas məqam Məmin qardaşı Tacdin Zinin Məmonun əbası altında gizlənməsini Əmirin bilməməsi üçün atdığı addımdır. O, bir anda qərar verir və Əmirin diqqətini cəlb etmək üçün qaçaraq evinə od vurub, haray təpir, Zini Əmirin nəzərindən yayındırır. Tacdinin öz evini nə səbəbdən yandırduğunu öz xanımı Sitiyə söyləməsi səhnəsini də Şamil Dəlidəğ böyük məhəbbətlə tərcümə etmişdir. Tacdinin dostluq, qardaşlıq hissinə, məhəbbətinə, həm də bu səhnənin şair tərəfindən necə bir hərarətlə tərcümə olunmasına heyrət kəsilməyə bilmirsən:

...Bildi iş fənadır, aşib hasarı,

Tacdın qaçıb getdi evinə sarı.

Qapıdan təlaşla girdi içəri,

Görüb bu haləti Siti – o pəri,

Dedi: «Bu nə haldır, din ey Təhamtan?

Dalınca düşübdür de hansı düşmən?»

Dedi: «Qalx, ey Siti tez, tərpənmə ləng,

Bu gün evimizlə edəcəyəm cənd.

Götür körpəni qaç, bu ev-eşik heç,

Uşaq sənin olsun, evi mənə keç.

Ömrümün mənası od içindədir,

İnan ki, Zinlə Məm yaman gündədir.

Bəla girdabına düşüblər bahəm,

Gərək mən onları xilas eyləyəm.

Həmi odu suyla söndürür, bişək,

Mən atəşlə suyu yox edəm gərək!»

(«Məm və Zin», səh.82).

Burada digər diqqəti çəkən məqam ondadır ki, Tacdinin Məmlə Zini Əmirin qəzəbindən xilas etmək üçün düşündüyü plana Siti az da olsa etiraz etmir, uşağıını götürüb evdən çıxır, var-yoxlarının, mal-mülklərinin yanılı külə dönməsinə heyfslənmir də. Mərd, mübariz, dosta-qardaşa sadiq kürd kişisinin ömür-gün yoldaşının bu cür qeyrətli hərəkəti Şamil Dəlidağın qəlbini riqqətə gətirdiyindən, əsərin tərcüməsinə canını, ürəyini, odunu-alovunu qoyaraq onu şirin bir dillə tərcümə etmişdir. Bu əsərdə məhəbbət sadəcə iki könülün ülfəti, sarsılmaz vəhdəti deyil, böyük bəşəri duyğuların tərcümanı kimi dərin, humanist bir konsepsiya səviyyəsinə qaldırılmışdır. Əhməd Xaninin məhəbbətlə bağlı estetik ideali mövhumi təsəvvür və zehniyyətdən, eləcə də, hər hansı fiziki qüdrətdən yüksəkdə dayanır. Şamil Dəlidağın yorulmaz tədqiqatçı axtarışıyla və usta tərcüməçilik məharətiylə işə girişməsi və əlbəttə ki, Azərbaycan dilinin zəngin söz ehtiyatı hesabına tərcümə belə gözəl, uğurlu alınmışdır:

Zülfü hilal üstə gəl eylə çətir,  
Məkkədə möminlər qoy olsun əsir.  
Hörüyü aç, Kəbbə qara bürünsün,  
Hamı ona baxıb hallı görünüsün...  
İzin ver can alan qara saçlara,  
Hökm edib şahları çəksinlər dara.  
Mollaları nazla məst et, ey pəri,  
Donuz otarmağa yolla şeyxləri...

İstedadlı şair, tədqiqatçı və tərcüməçi olan Ş-

mil Dəlidağ hər iki xalqın mənəvi dünyasına yaxşı bələd olduğundan və hər iki dili mükəmməl bildiyindən poemanın bütün nəşrlərini müqayisəli şəkildə tutuşdurub araşdırmış, nəticədə də əsəri çox şirin, oxunaqlı, yadda qalan bir dillə tərcümə edib oxuculara çatdırılmışdır. Bir daha vurğulayaq ki, əksər araşdırıcıların da qeyd etdikləri kimi Şamil Dəlidağın tərcüməsi istər məna, istərsə bədiilik baxımından orijinala daha yaxındır.

Kurd dilində yazılmış bu poemada təsvirlərin canlılığı, xarakterlərin dolğunluğunu dərindən duyan Şamil Dəlidağ poemanı Azərbaycan dilinə tərcümə edərkən müəllifin yaradıcılıq manerasına, istifadə etdiyi bədii vasitələrə, məcazlara xələl gətirmədən Əhməd Xani dilinin şirinliyinə öz yaradıcılığının şəhdini-şirəsini qataraq birnəfəsə oxunacaq qiymətli bir tərcümə əsəri ortaya qoymuşdur. Azərbaycan və kurd xalqlarının mənəvi yaxınlığından, doğmaliğindən bəhrələnən Şamil Dəlidağ yaradıcılığı ilə Əhməd Xani sənətkarlığının vəhdətindəki fərdi və ümumi xüsusiyyətlər, əlamətdar cəhətlər, milliliklə yoğrulmuş gözəl poeziya abidəsinin uğurlu tərcüməsinə gətirib çıxarmışdır ki, bu əsər Azərbaycan oxucusu tərəfindən böyük məmənunluqla qəbul edilmişdir.

Görkəmli rus tədqiqatçısı akadeimik İ.A. Orbeli tərəfindən xəlqiliyin maraqlı nümunəsi sayılan bu məhəbbət dastanı Şamil Dəlidağın tərcüməsində öz xəlqiliyini, milliliyini qoruyub saxlamışdır. Əhməd Xani yaradıcılığının bütün xüsusiyyətlərini özündə

təcəssüm etdirən bu əsərin tərcümə zamanı milli ruhunu qoruyub saxlamağa müvəffəq olan Şamil Dəlidağ Azərbaycan oxucusuna çox doğma, yaxın olan «Leyli və Məcnun» səviyyəli bir məhəbbət dastanı ərməğan etmişdir.

Şamil Dəlidağın tərcüməsində hasılə gələn «Məm və Zin» poeması kitabın sonunda verilmiş izahlarla birlikdə 144 səhifədən ibarətdir. Əsərin «Əhvalımız» adlanan hissəsində kurd xalqının mərdliyi, səxavəti, rəşadəti, kişilik xüsusiyyətləri Şamil Dəlidağın tərcüməsində olduqca axıcı və şirin bir dillə verilmişdir:

Qəhrəmanlıq, qüdrət, mərdlik, səxavət,  
Əmirlik, rəşadət, igidlik, qüvvət –  
Xasdır kürdün hər bir qəbiləsinə,  
Burda hamı girir qılınc bəhsinə.  
  
Kürddə nə ölçüdə varsa cəsarət –  
O qədər minnətə eyləyir nifrət.  
Qeyrətə boğulub ömrün dar günü,  
Boynuna götürməz minnət yükünü.  
  
Tayfalar tayfaya düşməndir ancaq,  
Odur ki, ortada yoxdur ittifaq...  
Əgər birləşik nəsib olsayıdı bizə,  
Arxa dayansayıdış bir-birimizə,  
  
Kürdə baş əyərdi ərəblə, əcəm,  
Cümlə dərdimizə olardı əncam.  
Tərəqqi tapardı din ilə dövlət,  
Yoluna düşərdi elmlə, hikmət.  
Sözlər ələnərdi, düzü qalardı,

Hünər sahibləri bəlli olardı.  
(«Məm və Zin», səh.10).

Şamil Əsgər Dəlidəğin «Məm və Zin» poemasını tərcüməsindən danışarkən bir maraqlı faktı da qeyd etmək yerinə düşər ki, şair əsərin tərcüməsinə başlayarkən 44 yaşı varmış (dəfələrlə qeyd etdiyi kimi, o, bu əsərin tərcüməsinə 1973-cü ildə başlamışdır). «Məm və Zin» poemasının «Son söz və qələmlə söhbət» sonluğunda Əhməd Xaninin də öz dilindən deyilir ki, o, bü əsəri qələmə alanda 44 yaşı olmuşdur:

... Tarix min altmış bir idi onda,  
Vaxt yetib yoxluqdan o yarananda.  
Başçı olub cəmi günahkarlara,  
Bu il qırx dörd yaşa girib füqara.

Yəni o, bu əsəri yazanda miladi tarixi ilə 1695-ci il imiş ki, onda Əhməd Xaninin 44 yaşı varmış. Çünkü müəllifin hicri 1061-ci ildə (miladi 1651-ci il) anadan olması bir çox mənbələrdə qeyd olunmuşdur.

Həm müəllifin əsəri yazarkən 44 yaşı olması, həm də tərcüməçinin (Şamil Dəlidəğin) 44 yaşında əsəri tərcümə etməyə başlaması bir təsadüf olsa da, burada bir zərurətin, qanuna uyğunluğun olması da yox deyildir... Daha bir maraqlı təsadüfi də qeyd edək ki, əsərin çapdan sonrakı satış qiyməti o vaxtkı pulla 44 qəpik, səhifələrin sayı isə 144 olmuşdur...

\*\*\*

İsdedadlı şair və gözəl tərcüməçi Şamil Dəlidağ ömrünün sonuna qədər yazıb-yaratmaq, tərcümələr etmək, ədəbiyyatımızı zənginləşdirmək işində bir gün də olsun fasılə verməmiş, ömrünün son illərini sərf etdiyi «Dostluq körpüsü»- («Pira Hemyar», kürd dilində) adlı yeni bir tərcümə kitabını da ortaya qoymuşdur. Özünün kürd dilində yazdığı şeirlərindən başqa bu kitabda Həzrət Əlinin kəlamlarından, Dədə Qorqud deyimlərindən tutmuş bu günümüzə qədər 100-dən çox tanınmış Azərbaycan şairinin (hərəsindən bir neçə şeir olmaqla) şeirlərini kürd dilinə tərcümə edib bu kitaba salmışdır ki, adı çəkilən kitab dəyərli tərcümə əsəri kimi kürd oxularına böyük ərməğandır. Qeyd edək ki, 242 səhifəlik bu kitab az zaman içərisində geniş kürd oxunu kütləsinin marağına səbəb olmuşdur. Kitab həm xarici, həm də keçmiş SSRİ məkanında yaşayan kürd oxularına gərəkli bir töhfədir.

## NƏTİCƏ

### ŞAMIL DƏLİDAĞIN ƏDƏBİYYATIMIZA VƏ DİLİMİZƏ GƏTİRDİYİ YENİLİKLƏR

Dəfələrlə qeyd olunduğu kimi Şamil Əsgər Dəlidag ədəbiyyatımızın və dilmizin inkişafına böyük yeniliklər gətirərən tanınmış qələm sahibidir. Təsadüfü deyildir ki, xalq şairi Nəbi Xəzri onun bu yeniliklərindən söhbət açan məqaləsinə «Dilimizə və ədəbiyyatımıza böyük xidmət nümunəsi» adını vermişdir. Akadeimk Budaq Budaqov Şamil Dəlidagın yaradıcılığına həsr etdiyi məqaləsini «Filologiya elmində yeni addım» adlandırmışdır.

Bütün deyilənlərin yekunu kimi, Şamil Əsgər Dəlidagın ədəbiyyatımıza və dilimizə gətirdiyi yeniliklərin təsnifatını belə qruplaşdırı bilərik:

**Tarixdə ilk dəfə o, hansı ilkə imza atmışdır?**

**BİRİNCİ YENİLİK:** Şamil Əsgər Dəlidag hələ 35 il bundan önce belə bir gəraylı yazmışdır:

#### YANINA

Sitəminlə «a» yazıldı,  
Sinəmdəki «yar» yanına.  
Səni gördüm, sinəmdən «sız»,  
Düşdü «etibar» yanına.

«Yüz» önungdən «bir» silindi,  
Sevincin sayı bilindi.  
Gözlərimdən, ay qız, indi  
«Tər» gəlibdi «tər» yanına.

Sən dolanıb gəzdin yandan,  
Şamil oldu sinəsi qan.  
Bülbül uçub gülüstandan,  
«Qa» qonubdu «qar» yanına.

Şeirdəki gizli məqamları mənalandıranda görürük ki, maraqlı deyimlər, ifadələr alınır. Yəni: «yar»ın yanına «a» yazılsında «yara» alınır. Sinəmdə yar idin, indi isə sinəmin yarası oldun. «Siz» «etibar»ın yanına düşəndə «etibarsız» kəlməsi yaranır, yəni sənin kimi etibarsızı gördüm. «Yüz»ün önungdən «bir»i siləndə iki sıfır qalar, yəni sevincimin sayı sıfıra bərabərdir, sevincim yoxdur. «Tər»i «tər»in yanına yazanda «Tərtər» oxunur. Yəni, gözlərimin yaşı Tərtər çayı olub axır. «Qar»ın yanına «ğə» yazılsa (qonsa) «qarğə» alınır. Yəni, bülbül gülüstandan uçub, onun yerinə qarğə qonubdur.

3-4 belə şeir nümunələri yaratmaqla kifayətlənməyən Şamil Əsgər Dəlidəğ «Yanına» kimi şeiri yenilik hesab etməyib, daha çox mürəkkəblik və peşəkarlıq tələb edən yeni formalı şeirlər axtarışına başlamışdır. İlk yeniliklərini törəmə adlandırmış və iki kitab həcmində törəmə şeirlər yazıb ortaya qoymuşdur.

Şamil Dəlidəğin arxivində apardığımız axtarışlar

nəticəsində məlum oldu ki, o, ilk dəfə belə şeirlərini Kəlbəcər rayonunda çıxan «Yenilik» qəzetiinin 09.06.1983-cü il tarixli 81-ci sayında çap etdirmişdir.

«Belə cəm» rədifli şeirinə nəzər salaq:

Əlbir eylə Dəli Kürü, Arazi,  
Xalqdan ötrü gərəklidir belə cəm.  
İstəyirsən səndən qalsın el razı,  
Elə topla, yaxşısın et elə cəm.

El malını nadan yedi,sovurdu,  
Hap-gopuna sığışmadı ovurdu.  
Kola girib yamanlıqla o vurdu,  
Beləsiylə ömrün boyu de ləcəm.

Neyləyirik yad çörəyi, yad aşı,  
Xalqlarımız bir-birinin adaşı.  
Bir divarda qala edib o daşı,  
Qardaş olub neçə millət, həm əcəm.

Fərqi yoxdur türkün, kürdün, əcəmin,  
Qardaşlıqdır əzəməti bu cəmin.  
Saf dostluğa ürək əmin, dil əmin,  
Bir bayraqın altda olub hamı cəm.

Vətənimin varı aşib-daşındı,  
Hünəriylə zirvələri aşındı.  
Şamil, sənə o şöhrətdi, o şandı,  
Çəsməsini ana südü bilib əm.

Bu qoşmada üst-üstə 20 qafiyə işlədilmişdir. Lakin onlar cəmi 6 söz və ifadədən törənmişdir: Arazi, belə cəm,sovurdu, yad aşı, əmin və daşandı ifadələrinin önündən bir hərfi silməklə qalan 14 qafiyə törənmişdir.

Adı çəkilən qəzətdə Şamil Əsgər Dəlidəğin «Yada sal» (dodaqdəyməz) «Nə silə» (dodaqdəyməz), «Yada yaz» (bütün cinasları yekcins dodaqdəyməz əvvəl-axır qoşayarpaq təcnis), «Yar» (dodaqdəyməz törəmə gəraylı), «Tək əri şisdən» (dodaqdəyməz əvvəl-axır təcnis), «Yada yan» (dodaqdəyməz qoşayarpaq təcnis), «Lalalandı» (dodaqdəyməz sallama gəraylı) və s. şeirləri çap olunmuşdur. Azərbaycan ədəbiyyatı tarixində Şamil Dəlidəğin adını çəkdiyimiz formalı şeirlərinə bənzər şeirlərə rast gəlmək mümkünsüzdür.

Beləliklə, Şamil Əsgər Dəlidəğ bu formalı və misal gətirəcəyimiz bir çox yeniliklərin yeganə müəllifidir.

Sonralar Şamil Dəlidəğ «Həyatın astarı, həyatın üzü», «Dodaqdəyməzlər», «Şeirdə yeniliklər» və başqa kitablarında çoxlu sayda törəmə, dodaqdəyməz törəmə, dodaqdəyməz əvvəl-axır törəmə, cinaslı törəmə və başqa şəkillərdə məsnəvilər, bayatılar, rübbailər, gəraylılar, qoşmalar, qəzəllər, gözəlləmələr və s. yazaraq çap etdirmişdir. Bunlardan bəzi nümunələrə diqqət yetirək.

Dodaqdəyməz törəmə məsnəvilər:

Gəlin əhsən deyək işində cəldə,  
Sehiri axtaraq işləyən əldə.

Kişidə yaransa qeyrət, cəsarət,  
Çətin diyarında qalar əsarət.

Cəhd eylə həyatda əqidəli qal,  
Yağılardan xalqın qisasını al.

Dodaqdəyməz əvvəl-axır törəmə məsnəvilər:

Sən dərddən nə əyil, nə də saxla yas,  
Sinə gər, kədəri çalış dardan as.

Tacın-diyarındı, keşiyində yat,  
Titrət yağıları, didəsindən at.

Ustad aşiq-şairlərimizdən başqa heç bir şairin yaradıcılığında rast gəlmədiyimiz əvvəl-axır formalı şeirlərin də demək olar ki, geniş formada yaradıcısı Şamil Dəlidəğdir.

Şamil Dəlidəğ da dodaqdəyməz şeirlərində bir dənə də olsun bu hərflərdən istifadə etmir. Xatırladaq ki, dodaqdəyməz olan göz və qulaq qafiyələri vardır. Olduğu kimi yazılıb oxunan qafiyələrə göz qafiyələri deyilir. Qulaq qafiyələrində isə söz ya qısalır və ya hərf oxşadılır. Məsələn: bəzən şeirdə deyər əvəzinə

der işlədir. Qulaq qafiyələri ilə dodaqdəyməz söz düzəltmək yanlışdır. Şamil Əsgər Dəlidəğ isə bütün yaradıcılığı boyuancaq və ancaq göz qafiyələrindən istifadə etmişdir.

Dodaqdəyməz əvvəl-axır törəmə rübaiyə bir misal gətirək:

İnsan yaranandan, ərzdə gəzəli,  
İnsanın axırı, ya da əzəli.  
İrsizdir, alçaqdır xalqına zəli,  
İti xəncər ilə kəsilsin əli.

Yaxud dodaqdəyməz törəmə rübai:

Ərş aydın, ləkəsiz, açıq, ayazdı,  
Qışdan az qalsa da deyirsən yazdı.  
Yersizlik - didərgin, dərdli qaçqına –  
De, niyə qəddarlar zənn edir azdı?!

Dodaqdəyməz törəmə qoşma:

### AZ DEYİL RƏZİL

Necə deyək canda axan qan aldı,  
Yenə qara gəldi elə təzə il.

Diyarlar yağının əlində qaldı,  
Tale geydirdiyi qaradan da zil.

Dağlardan ağırdı dərdi hər ilin,  
Qarnına nə salar qatilin dilin?  
Sayı qədərsizdi saxta «adilin»,  
Ya dillən əzsirlər, ya da qal, əzil.

Dəlidəğ, daşnağa taydır yad ağa,  
Haqqı tay edirlər təhnizə, lağa.  
Arxadılar ərzdəancaq alaşa,  
Çəkiləsi alaq – az deyil rəzil.

Şamil Dəlidəğin misal gətirdiyimiz formalarda çox sayıda bayatları, səkkizlikləri, gəraylıları, qəzəlləri çap olunmuşdur. Bu yenilikçi şairin öncə qeyd etdiyimiz kimi «İlxicinin taleyi» adlı həm dodaqdəyməz, həm də törəmə olan (dodaqdəyməz törəmə) poeması da vardır ki, bu haqda şairin poemalarından danışlarkən ətraflı söhbət açmışdıq. Həmin poema «Şeirdə yeniliklər» kitabında («Nərgiz» nəşriyyatı, 2003) çap olunmuşdur.

**İKİNCİ YENİLİK:** «Azərbaycan dilinin qafiyə lügəti»ni də ilk dəfə Şamil Dəlidəğ yazıb meydana çıxarmışdır. Bu kitab 1997-ci ildə «Sabah», 2003-cü ildə isə «Nərgiz» nəşriyyatı tərəfindən təkrar və genişlənmiş şəkildə nəşr olunub. Elmi qaydada, Azərbaycan dilinin düzəltmə olmayan sözləri əsasında tərtib edilmiş lügətdə istənilən sözü dərhal tapmaq mümkündür.

Tədqiqatlar göstərir ki, bəzi şairlərimiz çox zaman çeynənmiş qafiyələrdən istifadə edirlər. Şamil

Dəlidağın hazırladığı lügət sübut edir ki, Azərbaycan dilində işlənməyən qafiyələr də istənilən qədərdir. Məsələn, bu lügətdə abadan sözü ilə həm qafiyə olan 550-dən çox, aqibət sözü ilə həmqafiyə olan 450-dən çox düzəltmə olmayan sözlər vardır.

Şamil Dəlidağın ilk dəfə hazırlayıb çap etdirdiyi «Azərbaycan dilinin qafiyə lügəti» kitabı xüsusən gənc şairlər üçün olduqca gərəkli bir vəsaitdir.

**ÜÇUNCÜ YENİLİK:** «Azərbaycan dilinin mənzum cinas lügəti» də ilk dəfə Şamil Dəlidağ tərəfindən yazılıb tərtib olunmuşdur. Şeirlə yazılmış bu kitab ilk dəfə 640 səhifə həcmində «Maarif» nəşriyyatı tərəfindən çap olunmuşdur. 2003-2004-cü illərdə isə iki ciliddə daha da təkmilləşdirilmiş şəkildə «Mənzum dodaqdəyməz sözlər lügəti» əlavə olunmaqla «Nərgiz» nəşriyyatı tərəfindən çap edilmişdir.

Biz indiyə qədər yazılı ədəbiyyatda 7-8 mənadan artıq cinaslı şeir, təcnisə rast gəlməmişik. Şair Şamil Dəlidağın lügətində isə hətta 100 mənalı cinaslı şeirlər vardır.

**Yüz mənalı cinas!** Dildə asan deyilsə də, bu qədər mənası olan cinası tapmaq, onu lügət şəklinə salib şeirləşdirmək hədsiz dərəcədə çətin məsələdir. Lakin Şamil Dəlidağ bu çətinliyin öhdəsindən də bacarıqla gəlmişdir. Şairin «Üz yara sarı» ifadəsinin yüz mənası vardır. Onun mənalarını tapıb şeirləşdirmək adama mümkünüsüz iş kimi görünür. Şamil Dəlidağ böyük məharət və səriştəsi nəticəsində bu mümkünüsüzü

də məmkün etmişdir ki, bu həqiqi mənada yenilik, yoxdan var etmək, möcüzə yaratmaqdır.

O, kitabın müqəddiməsində cəsarətlə və haqlı olaraq yazır: «Əgər cinas yaratmaq sahəsində bütün dünya dillərinin yarısı keçirilsəydi, Azərbaycan dili mütləq birinci yeri tutardı». Bu haqlı sözün sübutu isə elə Şamil Dəlidağın hazırladığı mənzum lügətidir.

Fikrimizi on yeddi mənali bir cinası lügətdə yazılıan kimi verməklə möhkəmləndirmək istəyirik:

Nər Əmindi - kəndimizdə nər Əmindi.

Nər əmindi - Nər dayındı,

Nər əmindi. Qovğa günü qorxan deyil,  
öz gücünə nər əmindi.

Nərə mindi – Mərd igidlər nərə mindi.

Nərə, mindi – Hünər yazsan nərə, mindi.

Nərəm indi – Güvəndiyim el-obadı,  
Bir basılmaz nərəm indi.

Nərə mindi –Mən çəkdiyim nərə mindi,  
Nərəm indi – Çox güclüdür nərəm indi,  
Nərəmindi – Qarı düşmən zağ-zağ əsir,  
Bax, bu hünər Nərəmindi.

Nərə mindi – Dəryalarda Nərə mindi,

Nərə mindi –Su minmədi, Nərə mindi,

Nərəm indi –Xəzər dedi: - Çirkənmişəm,  
Azalıbdı Nərəm indi.

k,

Nə rəmindi – Hünər falın, nə rəmindi,  
Nə rəm indi – Nə fal qalıb, nə rəm indi,  
Nər, əm indi – Meydanımı daraldıblar,  
Qəm şərbəti, nər, əm indi.

Nərəm indi – Qəzəblənən nər hayqırdı:  
Qulaq tutur nərəm indi.  
Nərəmindi – Ağzınızda o dadlı ət,  
Xəzər dedi: - Nərəmindi.

Şamil Əsgər Dəlidəğ həmin cinas lügətində başqa müəlliflərin də cinaslarından istifadə etmişdir. Ancaq həmin cinasın kimə məxsus olduğunu da qeyd edib göstərmişdir. O, ən çox Aşıq Alının və Hüseyn Kürdoğlunun cinaslarına yer vermişdir. Lakin bütövlükdə götürdükdə özgə müəlliflərin cinasları lügətdə 5-6 faiz təşkil etmişdir.

İlk dəfə belə bir sanballı lügətin tərtib olunub yazılması əlbəttə ki, dilimizə və ədəbiyyatımıza böyük xidmətdir.

DÖRDÜNCÜ YENİLİK: Bundan əvvəl Şamil Dəlidəğin ədəbiyyatımıza gətirdiyi törəmə formalı şeirlərdən ətraflı danışmışdıq. Xatırladaq ki, Şamil Dəlidəğ 2004-cü ildə ilk dəfə olaraq «Azərbaycan dilinin törəmə sözər lügətini» çap etdirmişdir.

BEŞİNCİ YENİLİK: Bir daha vurgulayaq ki, Azərbaycan ədəbiyyatında cinasla yazılın şeirlər çoxdur. Lakin indiyə qədər heç kəs cinasla poema yazmamışdır. Şamil Əsgər Dəlidəğin cinaslarla

yazdığı «Qarabağın harayı» adlı poeması (şairin poemalarından danışarkən bu yenilik barəsində ətraflı məlumat vermişik. M.Q) «Şeirdə yeniliklər» adlı kitabında tam şəkildə verilib. Poemanın birinci hissəsində Qarabağ rayonlarımızı bir-bir haraya çağırır, ikinci hissədə isə rayonlar Qarabağın harayına hay verir. Bütövlükdə cinaslarla yazılmış bu poema da ədəbiyyatımızda görünməmiş bir yenilikdir.

ALTINCI YENİLİK: Hələ indiyə qədər kimsə nə dodaqdəyməz, əvvəl-axır, nə də «dodaqdəyməz» poema yazmışdır. Şamil Dəlidəğin «Dilar niyə ağladı» və «Naxırçı qızı» adlı poemaları məhz dodaqdəyməz, əvvəl-axır formasında yazılmışdır.

Şairin «Dastan-hekayət, İsa-Sədaqət» adlı poeması isə dodaqdəyməz şəklindədir. Adlarını çəkdiyimiz poemaların hər ikisi də ədəbi yenilikdir. Bu cür poemaların yazılması həm Şamil Dəlidəğin böyük şairlik məharətinin, yorulmaz axtarışlarının, səbrinin və dözMÜMÜNÜN məhsulu, həm də Azərbaycan dilinin çox böyük imkanlara malik olmasının əyani sübutudur.

YEDDİNİCİ YENİLİK: Şamil Əsgər Dəlidəğ bir kitab həcmində bütün kəlmələri eyni hərflə başlanan şeirlər yazmışdır. Bu, çox maraqlı, həm də gərgin əmək sərf edilən bir işdir. Belə formalı şeirlər yazardan yüksək dərəcədə şairlik məharəti, gərgin axtarış qabliyyəti tələb edir ki, Şamil Dəlidəğ cəsarətlə bu çətinliyin də öhdəsindən gəlmişdir. Bu formalı şeirlərdən bir nümunəni nəzərdən keçirək:

## ŞEİRİYYƏTİMSƏN

Şübhəsiz şahidəm, şahin-şonqarım,  
Şüstərim, şahnazım, şan-şöhrətim sən.  
Şeirimdə şəlaləm, şah şəhriyaram,  
Şeirin şəkərdahan şəxsiyyətisən.

Şivəsi şirinsən, şəfadarımsan,  
Şahbazım, şükranım, şahdamarımsan.  
Şərik şikarınam, şah şikarımsan,  
Şahidinəm, şəxsən şərafətim sən.

Şeytanla şəratan şaşdırar şəklə,  
Şərin şivənisən, şimşəyə şolə.  
Şadlığın şamışan, şeirə şəlalə,  
Şair Şamilinsə şeiriyyətisən.

Göründüyü kimi, bütün kəlmələri eyni bir hərflə başlayan şeir yazmaq çox müşkül işdir. Belə bir yeniliyi ortaya qoymaq da Şamil Dəlidağ məharətinin məhsuludur. Şübhəsiz ki, burada Azərbaycan dilinin zənginliyi şaire çox kömək olmuşdur.

SƏKKİZİNCİ YENİLİK: Şamil Əsgər Dəlidağ ədəbiyyatımıza daha bir yenilik gətirmişdir ki, bu, şeirdən törəyən şeirlərdir. Belə şeirlər yazmaqla da Şamil Dəlidağ ədəbiyyatımızda hələ görünməmiş bir ilkə imza atmışdır. Çox böyük sənətkarlıq və ustalıq tələb edən, eyni zamanda yüksək dərəcədə dilə və ədəbiyyatımıza vurğunluqla yaranan belə şeirlərin bütün kəlmələrinin baş hərflərini yan-yana düzüb oxuduqda yeni şeir alınır. Məsələn:

## AZƏRBAYCAN

Vüqarım, əzmim, sən fəxarətim,  
İbrət, dilək, arzu, səmimiyyətim,  
Təbim, arzum, naməm, and, ziyarətim,  
Əzizim, rizvanım, böyük amalım,  
Yurdum, canım, arxam, nərim, saytalım,  
Ən nadir ejdadım, qəhrəmanımsan,  
Ulu Rəbbimizdən bəxt amanımsan,  
Nurum, bayraqımsan, uğru şayansan,  
İlhamım, rəğbətim, iman nişansan,  
Cahanda azadxan nəğməxandansan.

Məsnəvi şəklində yazılmış bu şeirdə bütün misralardakı sözlərin ilk hərflərini yan-yana düzüb oxusaq, aşağıdakı qoşayarpaq məsnəvini görərik:

Vəsfı dastan – Azərbaycan,  
Sənə qurban bu şirin can.

Şeirdən törəyən şeir adlı formaya yeni bir misal göstərək:

## ALLAHA SƏCDƏ ET

Aldanma, ləyaqət, lətafət axtar,  
Həmişə arzula sarsılsın əgyar.  
Cəld din, əncam eylə tökülsə abır,  
Lobbazlar ləkədir,ancaq hoqqadır.

ütün  
izüb

nisal




## ÖMRÜN GÖRÜŞ ANLARI



Ömrün Görüş Anları




## ÖMRÜN GÖRÜŞ ANLARI



## ÖMRÜN GÖRÜŞ ANLARI



yar



çeti  
mə  
ola  
mə  
gət  
hər  
hər  
mə  
Dəl

ədə  
pill  
keç

Axtar yaxşları, ara lafları,  
Vuruş, əz rəzili, ən riyakarı.  
Şəkkahdır əxlaqsız, kinli, ürəksiz,  
Riyakar şəkkahdır, əqlədən aciz.  
Namərddir, cahildirancaq qudurqan,  
Oyuncaqbazlardır dini unudan.  
Rəsulillah haqdır, ötkün kəramət-  
Məhəmməd dininə artıbdır rəğbət.

Bu şeirin bütün kəlmələrinin baş hərfərini yan-  
yana düzüb oxuduqda isə belə bir məsnəvi alınır:

Allaha səcdə et, Allaha yalvar,  
Ərşə-kürşəancaq odur hökmdar.

Şeir-sənət biliciləri şeirdən törəyən şeir yazmağın çətinliyini yəqin ki, çox yaxşı hiss edirlər. Əvvəlcə mənası, məzmunu, forma qurluşu tamamilə yerində olan, qəbul olunmuş şeir formasına (burada şeirin mənsəvi forması nəzərdə tutulur-M.Q) heç bir xələl gətirmədən gözəl bir şeiri elə yazmaq, kəlmələri elə hərflərlə başlamaq lazımq ki, sonra sözlərin baş hərflərini yan-yana düzüb oxuyanda ikinci bir gözəl məna və məzmun kəsb eyləyən məsnəvi alınsın. Şamil Dəlidəğ bu yeniliyə də ilk olaraq imza atmışdır.

DOQQUZUNCU YENİLİK: Şamil Dəlidəğin ədəbiyyatımıza gətirdiyi daha maraqlı bir yenilik çox pilləli şeirlər formasıdır. Aşağıdakı şeiri nəzərdən keçirməklə bu yeniliyin nə demək olduğunu araşdırıraq:

## ƏL

Çalış, əlləş, kəs əzminlə rəhimsizi, əl murdarsa,  
Əl kirlisə, əl rəqibsə, əl murdarsa, əl mininə əlehdarsa,  
Kişi əli rəzildirsə, ən miskin, ən riyakardır,  
Əl rövşənsə, əl məlhəmsə, əl rənasa əslilikardır.  
Rüsvaysa əl, mazqalsa əl, rəzalətdən əl kübardır.  
Əl məmunsa, əl rəfiqsə, əl karlısa, əzmkardır,  
Minnətsiz əl, rəğbətli əl, kərəmli əl çəmənzardır.

Uyğun qafiyələrlə yazılmış bu «Əl» adlı şeirdə ilk baxışda gözə görünməyən maraqlı məqamlar gizlənmişdir. Belə ki yeddi misralıq şeirdə sözlərin baş hərflərini üzü aşağı, birinci misradakı sözlərin baş hərflərini yan-yana, son misradakı kəlmələrin baş hərflərini tərsinə (sondan əvvələ doğru) yan-yana, bütün misralardakı son sözlərin baş hərflərini üzü yuxarı oxusaq, hər dəfə çəkərəm sözünü oxuya bilərik. Beləliklə çəkərəm kəlməsi dörd yerdə – dörd pillədə özünə yer tapmışdır. Bununla da iş bitmir. Çəkərəm sözündən bir dəfə bir ilk hərfi silməklə alınan əkərəm, kərəm, ərəm, rəm və əm sözləri də axırı m hərfi ilə qurtarmaqla, hər biri yuxarıdakı qaydada dörd yerdə təkrar olunmuşdur. Buna görə də Şamil Dəlidag belə şeirlərini şərti olaraq cox pilləli şeirlər adlandırmışdır. Onun bu formalı şeirləri də çoxdur. Diqqət yetirdikdə görürsən ki, bu cür formalı şeirlər yazmaq da asan məsələ deyil. Bu formalı şeirlərə də ədəbiyyatımızda ilk dəfə şair Şamil Dəlidag poeziyasında rast gəlirik.

ONUNCU YENİLİK: Bizə hələlik məlum olan

budur ki, ədəbiyyatımızda cinaslı qəzəlləri, ancaq Aşıq Ali yazmışdır. Aşıq Alının 23 belə qəzəli çap olunmuşdur. Düzdür, test imtahan suallarında yazılmışdır ki, guya aşıqlardan yalnız Abbas Tufarqanlı cinaslı qəzəllər yazmışdır. Biz Aşıq Alıdan başqa qeyri aşıqların yaradıcılığında bu formalı qəzəllərə rast gəlməmişik.

Şamil Əsgər Dəlidəğ 100 cinaslı qəzəl yazmışdır. Həm də Şamil Dəlidəğin yazdığı cinaslı qəzəllərin 52-si dodaqdəyməzdır. Bax, bu yenilikdir! Dodaqdəyməz cinaslı qəzəllərə də Şamil Dəlidəğdan başqa heç kimin yaradıcılığında təsadüf etməmişik.

ON BİRİNCİ YENİLİK: Şamil Əsgər Dəlidəğ ilk dəfə olaraq 640 səhifəlik «Kürdçə-Azərbaycanca, Azərbaycanca-kürdçə, kurd dilinin qafiyə lüğəti» kitabını tərtib edib çap etdirmişdir. Biz hələ heç bir xalqın qafiyə lüğətinə təsadüf etməmişik. «Azərbaycan dilinin qafiyə lüğəti»ni yazıb ortaya qoyan şair Şamil Dəlidəğ eyni zamanda «Kurd dilinin qafiyə lüğəti»ni də yazıb ortaya qoymuşdur. Bu da onun həm Azərbaycan dilini, həm də kurd dilini mükəmməl bilməsinə əyani sübutdur ki, şeir-sənət biliciləri, ədəbiyyatşünaslar onun bu xidmətinin layiqli, təqdirəlayiq bir iş olduğunu söyləmişlər. Bu lüğət kitabını hər iki qardaş xalqın ədəbiyyatı üçün dostluq körpüsü adlandırmaq daha düzgün olardı. Belə bir lüğətin köməyi ilə hər iki dildən tərcümələr edilməsinə geniş imkanlar yaranır.

ON İKİNCİ YENİLİK: Bir çox Azərbaycan şair və nasirləri kurd dilindən Azərbaycan dilinə tərcümələr

edib çapına nail olmuşlar. Onlardan biri də Şamil Dəlidağdır. Lakin Şamil Dəlidağa qədər Azərbaycan ədəbiyyatında kurd dilinə tərcümələr yox dərəcəsində idi. Məhz Şamil Dəlidağ bu boşluğu doldurmaq üçün 100-dən çox Azərbaycan şairinin şeirlərini kurd dilinə tərcümə etmişdir. Nəhayət, 2006-cı ildə Şamil Dəlidağın 244 səhifəlik kurd dilində «Pira hemyar» («Dostluq körpüsü») adlı tərcümə kitabı çapdan çıxmışdır («Nərgiz» nəşriyyatı, 2006). Bu kitabda Şamil Dəlidağın kurd dilində yazdığı şeirlərdən, bayatılardan və.s. nümunələr, eyni zamanda 100-dən çox şairin şeirlərindən tərcümələr verilmişdir. Bundan əlavə rus dilli şairlərin bəzilərinin də şeirlərindən kurd dilinə tərcümələr verilmişdir. Bu da Şamil Dəlidağın həm də mahir tərcüməçi, dilçi olmasının sübutudur.

## **1. İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:**

1. Bəkir Nəbiyev «Ədəbi düşüncələr», «Gənclik», Bakı 1971.
2. Budaq Budaqov «Filologiya elmində yeni addım», «Elm» qəzeti, 16.I. 2004.
3. B.Belinski «Seçilmiş əsərləri», Bakı, 1948.
4. B.Belinski «Məqalələri» ADN, Bakı, 1961.
5. B.Belinski «Seçilmiş məqalələri» Bakı, 1979.
6. Ali Əbdülrəhman «Ehtiram», ADN, Bakı, 1975.
8. Əhməd Xani «Məm və Zin», «Gənclik», Bakı, 1976.
9. Mərkəz Qacar «O, bir institutun işini görüb», «525-ci qəzet» №7(1863), 12.01.2005.
10. Nəbi Xəzri «Azərbaycan dilinin mənzun cinaslar lüğəti»
11. Şirindil Alışanov «Sözün estetik yaddaşı», Bakı-elm, 1994.
12. Şirindil Alışanlı «Dəlidəğin qardaşı», «Ədəbiyyat qəzeti», №42(3429), 29.10.2004.
13. Şamil Əsgərov «Xalqın şairi», «Gənclik», 1968.

## MÜNDƏRİCAT:

Sözün böyük cəfakesi (Ön söz əvəzi).....	3
Giriş.....	13

### I Fəsil.

Şamil Əsgər Dəlidağ Kəlbəcər ədəbi mühitinin bir nümayəndəsi kimi.....	17
Şamil Əsgər Dəlidağın poeziyası obrazlı deyimlər toplusu kimi.....	22
Şamil Əsgər Dəlidağ poeziyasında məhəbbət xətti.....	52

### II Fəsil.

Şamil Dəlidağ poeziyasında yeniliklər və ya şeirimizin Şamil möcuzəsi.....	63
Şamil Əsgər Dəlidağın Qəzəllərində yeniliklər.....	85

### III Fəsil

#### Dastan və Poemalarda yeniliklər

Şamil Əsgər Dəlidağın poemaları zəngin etnoqrafiya və folklor nümunələri kimi. ....	102
Şamil Əsgər Dəlidağın elmi fəaliyyəti, filoloji araşdırmları.....	166
Şamil Əsgər Dəlidağın bədii tərcümələri.....	196
Nəticə	
Şamil Dəlidağın Ədəbiyyatımıza və dilimizə gətirdiyi yeniliklər.....	212
İstifadə olunmuş ədəbiyyat.....	229

..3  
..13

..17

..22

..52

..63  
..85


102

166  
196

«Elm və təhsil» nəşriyyatının direktoru:  
professor Nadir MƏMMƏDLİ

Çapa imzalanmış 12.06.2015  
Şərti çap vərəqi 14,5. Sifariş № 174  
Kağız formatı 84x108 116. Tiraj 300

212  
229



*"Şairlik hər ağıllıya qismət olmayan dəlilikdir"*

### Mürvət Qədimoglu Həkəri

İstedadlı və tanınmış şair, AYB və AJB-nin üzvü, "Araz", "Əhməd Xan", "Vətən övladı", "İlin nüfuzlu ziyalısı", "Qızıl qələm" və s. ədəbi media mükafatları laureatı Mürvət Qədimoglu Həkəri 31 may 1952-ci ildə Qubadlıda anadan olub. 1982-ci ildə ADU-nun (indiki BDU) tarix fakültəsini bitirib.

1991-ci ildə o, xalq şairi Zəlimxan Yaqubun "Uğurlu yol"u ilə ədəbi mühitdə daha geniş tanınmağa başlayır və öz dəst-xətti ilə tələbkar oxucuların, şeir-sənət bilicilərinin rəğbətini qazanır. 1994-də işq üzü gören "İkiyə bölünmüş ürək" adlı ilk şeirlər kitabı istedadlı şair və yazıçılar, sənətseverlər arasında ona böyük rəğbət qazandırır. Xalq şairləri B.Vahabzadənin, N.Xəzrinin, Z.Yaqubun, tanınmış şairlərdən Ş.Dəlidəğin, A.Laçınlınin, E.Baxışın, H.Kürdoğlunun, A.Vəfalının və başqalarının onun yaradıcılığı haqqında müsbət rəyləri dərc olunur.

1997-də onun "Mən dünyanın dərd daşıyam", 1999-da "Zirvəyə gedən yol", 2001-də "Yuxuma giren yerlər", 2002-də "Yaman dünya, yalan dünya", 2004-də "Dünya həmin dünyadı", 2005-də "Mən şəhid olmuşam ki...", 2006-da "Toy-mərasim nəğmələri" adlı kitabları nəşr olunub.

2007-də şairin 55 illik yubileyi ərafəsində "Seçmələr" adlı daha iki kitabı, 2009-da "İstəmirem gəncliyimə qayıdım", 2012-də isə "Hə, bu da altmış" adlı şeirlər toplusu işq üzü görüb.

"Mən dünyanın dərd daşıyam" məşhur avtobiografik şeiri mətbuatda çap olunanından sonra Mürvət Qədimoglu Həkəri ədəbi aləmdə "Dünyanın dərd daşı" təxəllüsü ilə tanınmağa başlayır.

"Şeirimizin Şamil zirvəsi" adlı elmi-publisistik əsəri hələlik onun sonuncu kitabıdır.



**PDF:**

# **Enstituya Kurdi ya Qefqasyayê**

Web:

<https://www.ensiklopediyakurdi.com/>

Tel.:

+7 918 073 48 79

